

ƏLIBALA MƏHƏRRƏMZADƏ

# XOQAN SOYQIRIMI

(Ermənilərin Azərbaycanlılara qarşı apardığı  
soyqırım siyasətinin xronologiyası)



Az 2011  
1306

Əlibala Məhərrəmzadə

# Xocalı soyqırımı

(Ermənilərin Azərbaycanlılara qarşı apardığı  
soyqırım siyasətinin xronologiyası)

9/387

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

ARKİV



ADILOĞLU  
Bakı - 2011

**Əlibala Məhərrəmzadə : "Xocalı soyqırımı"***(Ermanilərin Azərbaycanlılara qarşı apardığı**soyqırım siyasetinin xronologiyası)*

Bakı, 2011-ci il, 184 səh.

**Redaktor: Sabir Hüseynov**

*Kitabda ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırım və genosid siyaseti. Dağlıq Qarabağ ətrafında baş verən hadisələr. Xocalı soyqırımı barədə geniş, əhatəli məlumatlar verilir.*

4722110018  
121 - 2011 qızılı noş

(c) Ə. Məhərrəmzadə 2011

**Giriş****ERMƏNİSTAN ADLI DÖVLƏTİN ƏRAZİSİ  
TARİXİ AZƏRBAYCAN TORPAQLARIDIR**

Tarix sübut etdi ki, hazırkı Ermonistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermonilərin Azərbaycan ərazi-lorinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasetinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermonilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına göliblər. XIX əsrin övvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricon bu ərazilərə ermənilərin götiirləşməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu. Azərbaycan torpaqlarının şimal hissəsinin "Gülüstan" və "Türkmonçay" sülh müqavilələri ilə çar Rusiyasının tərkibinə daxil edilmişə zamanı İran və Türkiyə ərazisindən möqsədönlü şəkildə kütləvi halda ermənilərin Qafqaza köçürülməsi prosesi baş verirdi. Bu, təsadüfi deyildi. Çünkü məlum olduğu kimi, I Pyotrun dövründən başlayaraq çar Rusiyasının xarici siyasetinin əsas istiqamətlərindən biri Osmanlı imperiyası ilə İran arasında münaqişəni dərinləşdirmək və bu dövlətlərlə öz arasında bufer xristian dövləti yaratmaq olmuşdur. Qafqazda yalnız Azərbaycan xanlıqları var idi

ki, onların da əhalisinin mütləq əksəriyyətini azəri türkləri təskil etmişdir.

Çar Rusiyasının süqutundan sonra isə Cənubi Qafqazda yalnız iki xalqın - azərbaycanlıların və gürcülerin öz dövlətlərini yaratmaq üçün maddi və mənəvi imkanları var idi.

1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdi. Çarın devriləməsi, müvəqqəti hökumətin qurulması, sonra bolşeviklərin Rusiyada çevriliş edərək hakimiyəti ələ almaları Cənubi Qafqazda azərbaycanlıların və gürcülerin öz müqəddərətlərini həll etmək istiqamətində hərəkətə keçmələri ilə müşayiət olunurdu. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Zaqafqaziya Seymindən çıxdığını bayan edərək dövlət müstəqilliyini elan etdi. Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə Milli Şuranın bayannaməsi faktiki olaraq ölkəmizin sərhədlərini müəyyənləşdirdi. Bu sərhədlər, indiki Yerevan şəhəri da daxil olmaqla, böyük bir ərazini əhatə edirdi.

Zaqafqaziya Seymi dağlında ermənilərin müstəqillik iddiaları olmayıb. Sadəcə, Azərbaycanın və Gürcüstanın müstəqil dövlət olduğunu görən ermənilər məcburiyyət qarşısında müstəqillik iddiasına düşdülər. Amma ermənilərin müstəqil dövlət qurmaq üçün söykönəcəkləri şəhər yox idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları, Milli Şuranın üzvləri erməni milli şurasının müraciətinə cavab olaraq bəlli olan addım atmışlar. Edilən güzəşt nəticəsində İrəvan ermənilərin ixtiyarında qalmışdır. Bu fakt məlumdur və tarixdə vardır.

Prezident İlham Əliyevin cəbhə bölgələrinə səfəri zamanı söylədiyi fikirlərin də qayəsində indiki şəraitdə bu faktın bir daha dünyaya çatdırılması dayanır. Tarixi faktların bir daha qaldırılmasında və dünyaya çatdırılmasında məqsəd Ermənistən adlanan və 29 min kv.km ərazisi olan dövlətin əslində azərbay-

canlıların bir vaxtlar güzəştə getdiyi torpaqlar üzərində qurulduğunu diqqətə çatdırmaqdır.

İşgalçi Ermənistən Azərbaycan torpaqlarına müdaxiləsi, 17 min kv.km ərazimizi işgal etməsi, eyni zamanda erməni tarixçilərinin və siyasetçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri ermənilərin zamanında edilən güzəştlərə nankorluqlarının və hər bir əməllərinin kökündə işgalçılıq siyasetinin dayanmasının bariz nümunəsidir. Əgor erməni işgalçılığı Azərbaycanın əraziləri ilə bağlı heç bir faktə söykənməyən sərsəm iddialarını ortaya qoyurlarsa, niyə Azərbaycan əsl həqiqətləri bəyan etməsin? Bu həqiqətləri vaxtilə rus tarixçiləri də qələmə alıblar. Məlumdur ki, rus diplomati Qribəyəndə İranda səfir olduğu dövrədə ermənilərin köçürülməsi ilə bağlı narahatlılığını ifadə edərək çara məktub yazmışdır. Bu məktubda açıq şəkildə bildirilir ki, ermənilər maskunlaşdıqları yerlərdə bir qədər yaşıldan sonra oranın onların ata-baba torpağı olduğunu iddia edirlər. Ermənilərin Cənubi Qafqaza gəlmə olmalarını sübut edən faktlar çar Rusiyası dövründə nəşr olunmuş ensklopediyalarda da öz əksini tapmışdır. Tarixən İrəvan şəhərinin əhalisinin böyük əksəriyyətinin azəri türkü olması danılmaz faktdır.

Erməni təbliğatı vaxtilə tarixin saxtalaşdırılması istiqamətində öz işini görmüşdür.

Ermənilər bütün dünyaya car çəkirlər ki, Naxçıvanda onların tarixi abidələri dağdırılır. Halbuki Naxçıvanda heç vaxt ermənilərə maxsus abidə olmamışdır. Hətta ermənilər Ağdamda "arxeoloji qazıntılar" apararaq "paytaxtlarını" təpiylər. Çok gülməli faktdır. İndiinin özündə də Azərbaycanın əzəli torpaqlarında köhnə şakərlərinə sadıq qalaraq əvvəlcədən basdırıqlarını çıxarmaqla məşğuldurlar. Həla sovet dövründə ermənilər Yerevan şəhərinin 2500 illiyini qeyd etmək barədə hay-küülü

bir tədbir keçirmişdir. Hətta guya bir neçə min il yaşı olan bir xaçı da nümayiş etdirmək isteyirdilər. Amma sonradan ekspertlər müəyyən etdilər ki, "arxeoloji tapıntı" kimi təqdim edilən həmin əşyanın heç 5 yaşı yoxdur. Ermənilər Rusiyada, Gürcüstanda, Şimali Qafqazda, Ukraynada və dönyanın başqa yerlərində də qədim erməni məskənləri olması barədə cəfəng iddialarını ortaya qoyurlar. Bu, bir erməni xəstəliyidir. Bu xəstəliklə ən çox üzləşən isə türk etnosudur, azərbaycanlılardır. Bu xəstəliyin nədən ibarət olduğunu biz daha yaxşı görürük. Bu prosesin ermənilər üçün faciəvi sonluqla başa çatacağının proqnozlaşdırmaq o qədər də çətin deyil.

İstanbul tarixi sənədi arasında, orada ermənilərə yer olmadığını görərik. Çar Rusiyasının Cənubi Qafqazla bağlı imzaladığı müqavilələr ya Azərbaycan torpaqları ilə bağlıdır, ya da ki, gürçülərlə.

"Türkmançay" sülh müqaviləsinin də ermənilərə heç bir dəxli yoxdur. Rusiya-Türkiyə və Rusiya-İran müharibələrinin nəticəsində imzalanmış müqavilələr zamanı bölünən torpaqlar Azərbaycan əraziləri olmuşdur. Bu müqavilələrin nəticəsi olaraq ermənilər sadəcə Cənubi Qafqaza köçürülmüşlər.

Azərbaycan xalqının qatili M.Qorbaçovu ələ alan erməni millətçilərinin təhribi ilə 1918-20-ci illərdə olduğu kimi, Dağlıq Qarabağda sıfarişlə separatçı-erməni terrorçularının qiyamı təşkil edildi. Eyni zamanda, Qərbi Azərbaycanın yerli sakinləri olan azərbaycanlıların tarixi vətənlərindən deportasiyası da başa çatıldı. XIX yüzilliyin əvvəlində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü olan indiki Ermənistən Respublikasının ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Azərbaycanlılara məxsus olan bütün tarixi abidələr məhv edilmiş, yer adları dəyişdirilmişdir.

Bütün bunlar müasir dönyanın gözləri qarşısında baş vermişdir!

Qorbaçovu və Kreml rejiminin öz əllərində oyuncaga çevirmiş ermənilər bütün sovet imperiyasında Azadlıq hərəkatının önündə gedən Bakıya iri qoşun kontingentinin yeridilməsinə və 20 Yanvar 1990-ci il qırğıının həyata keçirilməsinə nail oldular. 20 Yanvar qırğıının Kreml rejiminin qəsdən azərbaycanlılara divan tutmaq məqsədilə Şimali Qafqazdan səfərberliyə alındıqları ehtiyatda olan erməni əsgər və zabitləri xüsusi "fəallıq" göstərdilər. Erməni millətçiləri və terrorçuları 1990-93-cü illərdə Azərbaycanda baş alıb gedən hərc-mərclikdən və hakimiyyət çekişmələrindən istifadə etdilər. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini pozaraq, ölkəyə müdaxilə etmiş Ermenistan silahlı birləşmələri Rusiya hərbi qüvvələrinin bilavasitə yaxından köməyilə Dağlıq Qarabağı və ətraf rayonları, respublika ərazisinin 20 faizini işgal etdilər. Bir milyondan çox Azərbaycan vətəndaşı doğma yurd-yuvasından didərgin salındı, öz Vətənində qaçqına və məcburi köçküna çevrildi. 1992-ci ilin 26 fevralında - 20-ci yüzilliyin sonuna yaxın bütün dönyanın gözleri qarşısında qəddarlığı ilə misli görünməmiş Xocalı soyqırımı tövətdilər. İşğal aktını pərdələmək üçün Dağlıq Qarabağda oyuncaq "respublika" yaradıldı. Dağlıq Qarabağ separatçı-terrorçu qruplarının rəhbərləri (R.Köçəryan və S.Sərkisyan) Ermənistanda da hakimiyyəti əla keçirdilər.

İkili standartlar və "xristian həmrəyliyi"nin beynəlxalq münasibətlərdə mühüm rol oynadığı müasir dövrda, beynəlxalq hüquq normallarına açıq-əşkar zidd olaraq Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni separatçı-terrorçularının əlində qalmaqdadır.

Erməni millətçiləri isə Türkiyə və Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməkdə davam edirlər. İkili standartlar dünyasında erməni terrorçularının Azərbaycan və Türkiyə ərazisində 200 ildən artıq bir müddət ərzində törətdikləri soyqırımlar, deportasiyalar, vəhşiliklər, tarixi abidələrin, yaşayış məskənlərinin yerlə-yeksan olunması faktları qulaqardına vurulur.

Erməni yalanları, saxtakarlıqları, həqiqət kimi qəbul olunur. Eto bunun nəticəsidir ki, xarici qüvvələr tərəfindən müdafiə olunan erməni separatçı-terrorçuları və beynəlxalq terroru dəstəkləyən Ermənistən Respublikası Cənubi Qafqazda təhlükəli gərginlik ocağına çevrilmişdir.

Beynəlxalq terrorun ən yaşı və ən "təcrübəli" dəstələri olan erməni terror təşkilatları himayə olunduqca, "Böyük Ermənistən" "doktrinası" ilə zəhərlənən erməni-dəşnak terror qrupları və təşkilatları Beynəlxalq antiteror alyansının diqqətindən kənarda qaldıqca, regionda və dünyada gərginlik də aradan qalxmayacaq, bəşəriyyət terror təhlükəsindən qurtulmayıcaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev özünün bütün yüksək səviyyəli görüşlərində, nitq və çıxışlarında ermənilərin Cənubi Qafqaza gəlmə əhali olduğunu, onların bu ərazidə məskunlaşmasından sonra regionda gərginliyin artdığını, müasir Ermənistən Respublikasının və nəzarətdən kənarda qalmış oyuncaq Dağlıq Qarabağ rejiminin terror yuvalarına çevrildiyini xüsusi olaraq vurgulayır. Azərbaycan Prezidenti indiki Ermənistən Respublikasının tarixi Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində yarandığını bütün dünyaya bəyan edir. Ölkə başçısı bütün müvafiq strukturları erməni saxtakarlarına qarşı informasiya

mühəribəsində hücumu keçməyə çağırır. Erməni faşizmini üzərində qələbə almaq, doğma torpaqlarımızı azad etmək üçün öncə informasiya mühəribəsində qalib gəlmək gərəkdir. Bütün xalqımız ölkə başçısının çağırışına cavab verməli, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövlətinin ətrafında six birləşməlidir.

Tarixi həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla informasiya mühəribəsində qələbə və hərbi-iqtisadi cəhətdən qüdrətli Azərbaycan dövləti yaratmaq! - Terror, soyqırımları və zorla özgə torpaqlarına yiyələnməyə çalışan erməni faşizmini diz çökdürmək üçün yeganə düzgün yol məhz bu yoldur. Başqa yol yoxdur!

## I FƏSİL

### XALQIMIZIN TARİXİ ERMƏNİ İDEOLOQLARININ TƏCAVÜZÜNƏ MƏRUZ QALMIŞDIR

**Daş dövrü, eramızdan 1 mln. 500 min il əvvəl.** Münbit torpağa və olverişli şəraitə görə hələ daş dövründən burada insanlar məskən salıblar. Azərbaycanın bu regionunda olan Azix mağarasından tapılmış neandertal insannı çənə sümüyü, digər qədim sümükler və o dövrdən qalan ocaq qalıqları deyilənləri təsdiqləyir ("Azix" sözü qədim türk dilində ayı deməkdir).

Bu nadir tapıntıya görə Azərbaycanın ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir (Təəssüf ki, Azərbaycan xalqı təkcə Avropanın deyil, bütün dünyanın ən qədim xalqları sırasında olsa da, biz bu tarixi həqiqəti hələ də açıb göstərə bilməmişik).

İnkişaf qanununun optimal mühit prinsipinə görə dünyada ilk insanlar dağtəyi ərazilərdə əmələ gəlmişlər (Hazırkıda inkişaf etmiş dövlətlərin Yer kürəsinin təxminən eyni qurşağında yerləşmələri də bunu təsdiq edir). Tarixən bu dövrdə odunla od optimal mühitin əsas göstəriciləri idilər.

İlk insanlar odu sönməyə qoymamaq, lazımlı gəldikdə onu yenidən əldə etmək üçün çox çətinliklər çəkirdilər. Yerdən çıxan təbii qazlar hesabına yaranan atəşgahlar qədim Azərbaycanda oda sitayışlı yaranan ilk dindarlığı da (maqları da) əmələ gətirdi.

Bakının Suraxanı qəsəbəsindəki "hind atəşgahı"nın hind

zəvvvarları tərəfindən tikilməsi göstərir ki, insan tarixinin əsas qolundan birinin yaradıcısı olan qədim hindilər belə vaxtıla Azərbaycan ərazilərindən "dərs" almışlar (7 at. 461).

İlk insan piyada olduğu üçün doğuldugu yerdən uzaq məsafələrə köçüb gedə bilmirdi. Digər tərəfdən yaşamaq üçün hər bir şərait - optimal mühit olduğu yerdə nəinki insan, heç bir canlı köçüb getmək istəmir. Bütün bunlar o deməkdir ki, Azix mağarasının insanları indiki Azərbaycan xalqının çox uzaq, lakin doğma babaları idilər.

**E.ə. IV minilliyyin sonu.** Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.

L.N.Qumilyovun əsərində və Böyük Sovet Ensiklopediyasında yazılır ki, Qafqazda ilk yaşayan xalqlardan biri də kaspilər olmuşdur. Onlar indiki Xəzər dənizi sahilində məskunlaşdırılmışlardır. Mıdiyalılar, albanlar və atropatlar da bu ilk xalqdan törənmİŞlər.

Xəzəryani ərazidə yerləşən Qobustandakı qayaüstü təsvirlər vaxtıla burada yaşamış ibtidai insanların ilk əmək fəaliyyətləri və yaşayış tərzləri haqqında geniş məlumatlar verirlər.

Bu dövrlərdə Azərbaycan ərazilərində qədim şumerlər yaşamaqla, özlərinin ilk mixi yazılarını (e.ə. 2700-2300 illərdə) düzəltmişdilər (12-10, 11). Bir çox dünya alımları (Donner, Uyfalvi, xüsusən de Lenorman və Qommel) şumer dilinin Ural-Altyay (Turan) dili olmasını göstərərək qeyd edirlər ki, şumerlər təkcə ilk dövrlərin ixtiraçıları deyil, həm də ilk mədəniyyətin əsasını qoyanlar idilər.

Şumer dili başqa dillərlə qohumluğa malik deyildi (18-17). Burada ata - atta, oğul - uğul və s. kimi göstərilməklə, yalnız həzırkı dilimizlə coxsayılı uyğunluqları var idi (15-şum. 63). Şu-

merlər Aralıq dənizi və Balkanlarda da yaşamaqla indiki türk "Qafqaz" ırqına mənsub idilər (9-şum. 517).

Sumerlər (qədim türklər) günsəl müqayisədə ayı daha vacib (daha əsas) hesab edirdilər. Onlara görə sutka gecədən başlayır-dı (18-138). Ele bu səbəbdəndir ki, Qara dənizin şimal sahilərindən başlayaraq, Volqa boyu, Orta Asiya, Sibir çölləri de da-xil olmaqla, e.ə. 2300-1700-cü illərdən sonrakı türk (kimmeri) qəbirlerinin eksəriyyətindəki xüsusi milli əşyalarda ayı və ayı ifadə edən ornamentlər çoxluq teşkil edirlər (Bax. A.İ.Terenojkin, Kimmeriyov, 1976).

**E.ə. II minillik.** Arxeoloji qazıntılar və qədim tapıntılar göstərir ki, indiki Dağlıq Qarabağın tarixi məhz bu dövrdən başla-yır. İndiki Xocalı qəbiristanlığı da e.ə. I minilliyyət aiddir və bu ərazidə üzərində ilk yazı olan mixi ilə yazılmış muncuq da ta-pılmışdır.

Fransız antropoloqu E.T.Amiyə görə Həmədan şəhəri yaxınlığında tapılmış, e.ə. 2000-ci ilə aid olan türbanlı (Türk papaqlı) çar heykəlcisi Dağlıq Qarabağın Şuşa rayonunda yaşayan azərbaycanlı tipi ilə eynidir (12-116).

Bələliklə, Azix mağarasının tapıntıları, Qobustan və Kəlbəcər qayalarındaki ibtidai insanların çökdiyi rəsmlər qeyd etdiyimiz digər faktlarla birləşərək sübut edirlər ki, Azərbaycan ərazisi və Azərbaycan xalqı dünya sivilizasiyasının yaranmasında və yayılmasında budaq deyil, gövdə deyil, əsl kök rolunu oynamışdır.

**Yer üzərində xalqların yayılmağa başladığı dövr.** Dünya tarixçiləri, etnoqrafları və coğrafiyaşunaları (xüsusilə də L.N.Qumilyov) xalqların yaranması və yayılmasını 9 təkənə bö-lürlər. İlk təkan (ilk millət) xətti qədim Misirdən başlayaraq, Qafqaz ərazisindən keçir və Xəzər dənizinin şimalında dayanır.

Yada salaq ki, bütün canlılar həmişə münbitlik və münasiblik xətti üzrə hərəkət edir və əlverişsiz şəraitə çatdıqda dayanır, sonra geriye - münbitə qayıdır. Bu xəttin də üzərində qədim hetlərin və kaspilərin ən yüksəkdə durmaqla, indiki Türkiyə (Anadolü), İran, İraq və Qafqaz ərazilərində yaşadıqları gösti-rilir.

İlk təkan xətti göstərir ki, bütün qədim Qafqaz millətləri (er-mənilər istisna olmaqla) haradansa gəlmə deyil, yerli olaraq ya-ranmışlar.

Azərbaycanda da dəmir dövrü e.ə. II minilliyyin axırlarından başlamışdır. Xocalı, Gədəbəy və Füzuli rayonlarındakı qədim qəbirlərdən e.ə. XIII-VII əsrlərə - son tunc və ilk dəmir dövrü-nə aid olan silahlar: qılınc, nizə, ox ucluqları və s. tapılmışdır. Mingəçevirdə isə qədim dövrün misəritmə kürələri aşkar edilmişdir.

Yeri gəlmışkən qeyd edək ki, ermənilər öz dövlət tarixlörünü sünü surətdə o qədər qədimə aparıblar ki, həmin tarix dəmir dövrünü də ötüb keçərək daş dövrünə gəlib çatır (12-353). ("Daş dövrünün dövləti" isə erməni lətifələrinin ən çox güllüş doğuranıdır). Elmin inkişaf etdiyi indiki kosmos əsrində belə, erməni alimlərindən bir çoxu utanmadan əfsanələrə uyaraq, hətta Nuh peygəmbərin də erməni olmasını iddia edirlər (15-ap. 122).

Araşdırımlar (xüsusilə "tarixin atası" adlanan Herodotun kitabları) göstərir ki, fars imperiyasının gücünə səbəb burada ilk dəmirin əridilməsi və ondan silah-sursat hazırlanması olmuşdur. Herodot yazır ki, Hindistan həm əhalisi, həm əraziçə fars padşahlığından böyük olsa da, onun tabeliyində idi. Çünkü burada qalxanı dəridən, yaxud quş lələyindən hazırlayırdılar. O, də-folərlə qeyd edir ki, farslar midiyalılarla əvvəller hərbi müttə-

fiq idilər və buna görə də regionda onlardan başqa heç bir müstəqil padşahlıq yarana bilmirdi.

Herodot kitablarında göstərir ki, bu dövrda ən məşhur sörkərdə olan Tiqrən (hansi ki, indi ermənilər bunu erməni çarı I Tiqrən kimi tövdim edirlər) fars idi və Əhməniliər sülaləsindəki Artabanın oğlu idi. (Odur ki, Tiqr-Dəclə çayının ərazisində yaşayan hər kəs oğlunun adını Tiqrən qoya bilərdi. Strabon yazar ki, Tiqr çayının adı mədiyalıların "tigris" (ox) sözündən götürülməklə, sürətli axımı ifadə edir).

**E.ə. IX əsr.** Urartu dövləti indiki Türkiyə ərazisindəki Van gölü ətrafında yaranmışdır. Ermənilərin iddiasına baxmayaraq, dünya tarixçiləri nə Urartu dövlətinin, nə də onun dilinin ermənilərlə heç bir əlaqəsi olmadığını sübuta yetirmişlər (12-318, 355; 13-64). Həmçinin Kiçik Asiya xalqlarının bir çoxunun əsasını təşkil edən qədim arameylorin də ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermonilər oxşar sözləri (armina, harminu, uraştu və s.) əlaqələndirmək vasitəsilə öz tarixlərini qədimləşdirməyə cəhd göstərirlər. Lakin bunların heç biri elmi əsaslar üzərində qurulmamışdır.

Faktlar göstərir ki, vaxtilə Balkanlarda (Makedoniyada) yaşayan meziyalıların ərazisində Rummuyadan aromunlar adlı qəbilə köçüb gəlir. Çox keçmir ki, onlar ərazi iddiasına görə yerli meziyalılar tərəfindən kütləvi surətdə qovulurlar (17-270; 16-376, 550). Aromunlar yerli frakiyalılarla birgə Mesopotamiya (indiki İraq) ərazisində olan Assuriya dövlətinə qaçıb gəlirlər (16-550). Onlar Hindistanın Pəncab əyalətindən (skiflərin işğalından) qaçıb gəlmiş haylar və siqnlərlə Üçüncü Daire adlanan əyalətdə birgə məskunlaşdırılır və birgə də silah hazırlanmasına - dəmirçiliyə colb edilirlər. (Bir sıra erməni alimləri də "hay" sözünü "Himalay" sözünün qısalılmış forması olması ilə izah

edirlər) (15-ap. 105).

Aromunlarla hindlilərin bir əsr dən çox müddətdə birgə yaşamaları və birgə işləmələri, qaynayıb-qarışmaları nəticəsində yeni xüsusiyyətli ailə grupları (erməni və qaraçı) əmələ gəlir.

(Təsadüfi deyildir ki, erməni, pəncab, sinjal və qaraçı dilləri bir-birinə oxşar olmaqla, başqa heç bir dünya dillərinə uyğun gəlmirlər ("Narodonaselenie stran mira" Moskva. 1984 q. str. 335). Bu o deməkdir ki, qəbilə dövrünün birgə yaşayışından yeniyən xalqlarla paralel olaraq yeni dillər də əmələ gəlmişdir).

Həmçinin Herodotdan məlum olur ki, yuxarıda qeyd olunan dövrdə nəinki erməni qəbiləsi, hətta qəbilələrin tərkibində erməni adı yox idi (16-376, 45).

Bələliklə, bir çox tarixçilərin göstərdiyi kimi, türk dili Ural-Altaydan deyil, Ural-Altay dilləri türk dilindən yaranmışdır.

Qədim türklərin (turancılar) ümumdünya tarixini yazıb qurtarmaq mümkün deyildir. Biz heç bunu qarşımıza məqsəd kimi də qoymamışq. Məqsəd türkün heç yerdən golmadığını, məhz Ön Asiyada (Azərbaycanın və Krasnodarın boş düzənliklərində) qəbilə dövründən yaşadığını, məhz buradan da bütün dünaya yayıldığını göstərməkdir.

## ERMƏNİ VƏ QARAÇI TAYFALARININ YARANMASI

(E.ə. 616-550-ci illər)

Strabonun və Herodotun yazdığı kimi, bununla da başçısı fars olan erməni əyaləti (erməni tayfası) yaranır (17-477, 499). Onlar padşahlığı nəinki şərabla təmin edir, əlavə olaraq müntazam vergilər də verirdilər. Erməni qabiləsinə təkcə üzüm bağları deyil, həmçinin (ordunu yedirmək üçün) taxıl əkinin, süvari qoşun üçün "midiya otu" (yonca) becərmək və heyvandarlıq da təpsirilir və bu məqsədə onlara suvarılan ərazi - Fərat çayının orta yaylası da icaraya verilir (12-329).

Ermənilərin qarışq xalqlardan (qaçqın frikiyalılardan) əmələ gəlməsini təkcə Herodotdan deyil, həmçinin böyük və kiçik sovet ensiklopediyalarından da oxuyuruq (14-85).

Qədim Suriyada erməni tayfası başqa çoxsaylı tayfalardan yalnız (və yalnız) icarəyə götürdüyü kənd ərazilərinə görə forqlənirdi ki, bu ərazi də midiyalılar torəfindən Ermənistən yaylası adlanmağa başladı. Çünkü o zamanlar yaranan hər yeni qəbilo sorkordənin adı ilə adlanırdı. Yaranan xalqa isə mühit (quldar) ad verirdi. Görünür midiyalılar "armyan" adı versələr də ermanilər özlərində "hay" sözünü saxlamışlar.

Nəzərə almaq lazımdır ki, bu zaman Midiya imperiyasının Ermənistən yayası hissəsində onun kimi 80-dən çox "ölkə" var idi (12-135).

Fərat çayı öz başlanğıcını indiki Türkiyə ərazilərində götürməklə, Suriyadan və daha sonra isə İraqdan keçib Fars körfəzinə töküür. (İndi Qafqaza yaxınlaşmaq məqsədi ilə ermənilər ulu ba-

balarının Türkiyə ərazisindəki Fərat vadisində məskunlaşdıqlarıni sübut etməyo cəhd göstərirler). Herodot yazar ki, ermənilər yaşayın kəndlərdən şorab, üzüm, taxıl, küləş və s. almaq üçün bura ya 5 min talanta (168 ton) qədər yük götürən gəmi işləyirdi. Ögər nəzərə alsaq ki, Fərat çayının dərinliyi heç zaman 10 m-ə çatmur, deməli, bu gəmi öz yükünü indiki Türkiyə ərazisindən deyil, yalnız çayın orta hissəsindən (yəni İraq və Suriyə ərazilərindən) götürü bilərdi.

Herodot yazar ki, fars padşahlığında (imperiyasında) yüzlərə qəbilələr müxtəlif əyalətlərdə birləşdirilmişdi ki, bütün hallarda onların başında farslar, midiyalılar və yaxud, onlardan törmələr durdurdu.

Akademik N.Y.Marr VI osrda yaşamış erməni müəllifi Zelob Qlakin əsərinə əsaslanıb yazar ki, ermənilərin kökü Hindistandan bu vadiyə gəlib çıxan qaraçuların bir qolu olmuşdur.

Böyük sovet ensiklopediyası da yazar ki, Hindistandan qaçış gələn qaraçilar Bizansın şərqində (indiki Suriya-Livan ərazilərində) uzun illər yaşamış, dəmir və ağac emalı işləri ilə möşğul olmuş və yerli əhaliyə qaynayıb-qarışmışdır.

Bir sıra qafqazünsərlər (o cümlədən V.L.Veliçko) da ermənilərin qanında qaraçı qanı olduğunu göstərirler.

Bələliklə, aydın olur ki, ermanilərin tarixi qaraçılardan tarixi ilə müyyən dövrdə kəsişmiş və kəsişmə (birlaşma) hesabına da hər ikisində hibridləşmə gedərək çoxsaylı oxşarlıqlar yaranmışdır. Sadə formada desək, "balkanlı və hindli valideynlərindən iki etnik qardaş: erməni və qaraçı doğulmuşdur".

Bu qardaşlıq aşağıdakı faktlarla da təsdiq olunur:

1. Erməni və qaraçının hər ikisinin dilində oxşar sözlərin çoxluğu və ləhcələrində oxşar əlamətlərin olması;

2. Hər ikisinin adlarında oxşarlıq; nəzərə alaq ki, qaraçilar özlərini "aroma" adlandırırlar;

3. Hər ikisinin dəmirçilik, ev əşyaları (ələk, çomcqə, soba) və araba düzəltmək, ağlagalmaz bicilik, kartla fokus göstərmək, falçılıq, rəqs etmək, humor-lotifə söyləmək və s. qabiliyyətlərinin çoxluğu;

4. Köçəriliyin - mqrasiya meylinin irlən möhkəmlənməsi;

5. Qaraçılardı indi Avropada on çox Ruminiyada (ermənilərin ulu babalarının votenində) və Bolqarıstanda çoxluq təşkil edirlər; SSRİ dövründə isə onlar Moldaviyaya mqrasiya edərək, bununla da Ruminiyaya yaxınlaşmışlar. Aromunlular qaraçılardı indi də Albaniyanın Korçə şəhərində çoxluq təşkil edirlər;

6. Antropoloji göstəricilər: diş və çənə sümükləri üzrə oxşarlıq;

7. İstənilən mühito az vaxt ərzində uyğunlaşma (genetika elmi uzaq ailəqurma zamanı mühito davamlılığın artmasını sübut edir), hətta adlarını və soyadlarını belə mühito uyğun dəyişdirmələri;

8. Çəkişmələrdə hər iki tərəfə isləmək qabiliyyəti; siyasi və din baxışları zidd olan ölkələrdə (Türkiyə, İran, Pakistan, Misir və s.) belə yaşamaları;

9. Ər və arvadın tam müştəqilliyi;

10. Bəzi erməni alimləri də qaraçılarda qohumluqlarını etiraf edirlər (erməni jurnalı "Murç" 1897-ci il);

11. Tayfa (şəcərə) əlaqələrini yazısaxlamaq adəti.

Ötən 2 min il ərzində Qafqaz xalqlarına sürotdə uyğunlaşsalar da, erməniləri indi də uzaqdan tanımaq yerli əhalisi üçün çətinlik törətmir. Çətin vəziyyətlərdə hay-kük salmaq (qaraçılıq etmək), bic, məkrli və xəyanətkar olmaq da erməni xarakterinin əsas göstəricisi kimi qalmaqdadır (17-693). Heç bir millətdə olmayan "erməni xəstəliyi" onların genlərində mutasiya (zədələnmə) getdiyindən xəbər verir.

## İLK MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN YARANMASI

(E.ə. 321-ci il)

Makedoniyalı İskəndər e.ə. 323-cü ildə tosadüfi bir xəstolik-dən ölürlər. Bundan sonra onun nəinki nəzərdə tutduğu planları həyata keçmər, ümumiyyətlə, padşahlıqda hakimiyyət uğrunda çəkişmələr başlayır. Onu müvəqqəti olaraq avoz edən sərkərdə Perdikkə də öldürülür.

Atropat bu çəkişmələrə qarışır və əyaləti daxildən möhkəmləndirir. O, daxildəki aksaylı xalqların möhökəm ittifaqı hesabına yunanlarla əlaqələri kosmoya başlayır. Buna görə də e.ə. 321-ci ildə ərazilərin yenidən bölgüsü aparıtlarkən Atropatena tabelikdən çıxaraq tam müştəqil bir dövlət olur (12-451). Azərbaycan Parfiya padşahlığı (e.ə. 250-erəmizin 224-cü illəri) dövründə də öz müştəqilliyini çətinliklə də olsa saxlaya bilmədi (15-mi. 239).

**Beləliklə, Azərbaycan 200 il müddətində çox güclü bir əyalət, ayrı-ayrı dövrləri cəmləsək, təxminən 600 ildən çox müddətdə isə tam müstəqil bir dövlət olmuşdur.**

E.ə. III əsr. Sonralar inkişaf edərək qüdrətli bir dövlət olan Alban çarlığı yaranır. Onun paytaxtı Bərdədən sonra Qəbəlo, sonra isə yenə Bərdə olmuşdur. Çarlığın əyalətlərindən biri olan Arsaqda maqlarla yanaşı, həm də əsəson qarqarlar, udinlər, hunlar və başqa qobilələr yaşayırdılar. Əhalisi çox müxtəlif idi və ailələr qurmaq vasitəsilə bir-birinə qarışırıllar.

Alban çarlığının bir hissəsi Qarabağ (bu ad qədimdən mövcud olan məhsuldalar qara torpaqlarda geniş yayılmış bağçılıqla

əlaqədar olaraq yaranmışdır). Arsaq əyaləti isə Dağlıq Qarabağ adlanırırdı.

**XVII əsrda yaşamış erməni tarixçisi Arakel Tavriziskiy də yazır ki, Qarabağ ağıvanlar (yəni albanlar) ölkəsidir.** Strabon cəsür albanların dağ ərazilərində amazonkaların yaşadığını göstərir. Digər mənbələrdən aydın olur ki, döyüşlərdə alban qadınları da iştirak etmişlər. Bu əsasla ola bilsin ki, bu əfsanəvi qadınlar alazankalar (indiki Balakən, Zaqatala, Qax və Şəki rayonlarını əlaqələndirən Alazan vadisinin qadınları) olmuşlar (14-62).

Professor Yaqub Mahmudov qeyd edir ki, tarixdə heç zaman üç dəniz (Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi) arasındakı geniş əraziləri əhatə edən "**Böyük Ermənistən**" adlı dövlət olmayıb. Bu, uydurmadır. Və bu uydurmanın elmə sıriyarkən erməni saxtakarları vaxtilə Fəratın yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş "Kiçik Ermənistən" və "Böyük Ermənistən" adlanan iki coğrafi vilayətdən birinin - sonuncunun adından istifadə etmişlər və coğrafi termini siyasıləşdirmişlər (Yeri gəlmışkən qeyd edək ki, "Böyük Ermənistən" adlanan coğrafi vilayət həqiqətən də "böyük" olduğu üçün deyil, "Kiçik Ermənistən" vilayətinə nisbətən bir qədər "böyük" olduğu üçün belə adlandırılırdı. Yəni bu "böyük" sözün həqiqi mənasındaki "böyük" deyildir!). Əslində isə heç bir ilk mənbə tarixdə "Böyük Ermənistən" adlanan dövlətin olduğunu təsdiq etmir. İndiyədək heç bir arxeoloji qazıntı zamanı "Böyük Ermənistən" adı həkk olunmuş pul tapılmayıb. Ermənilərin guya erməni hökmətləri olduğunu iddia etdikləri parsiyali II Tiqrənən adından zərb olunmuş pullarda da onun "Böyük Ermənistən" hökmətləri olduğu təsdiqlənmir. Beləliklə, "Böyük Ermənistən" tarixi həqiqət deyil, yalnız və

yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özgə torpaqlarını işgal etməyi qarşısına məqsəd qoymuş başabəla "milli ideologiyadır", mürtəcə dini-ideoloji və terrorçu-işğalçılıq "doktrinasıdır". Bu işgalçi-terrorçu "doktrina" erməni millətçiləri torşından özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur. Və onun əsasında, artıq yuxarıda qeyd etdiyimiz kimi, guya vaxtilə "dənizdən-dənizə" geniş əraziləri əhatə etmiş olan uydurma "Böyük Ermənistən" dövlətini dirçəltmək ideyası durur. Bu "ideya"nin saxtalığı ondan aydın olur ki, ilk mənbələrdə, yuxarıda qeyd etdiyimiz iki coğrafi vilayət istisna edilməklə, tarixdə nə vaxtsa "Böyük Ermənistən" adlı dövlətin mövcud olması barədə heç bir məlumat yoxdur. Və özlərini az qala regionun "ən qədim xalqı", "Nuh peygəmbərin övladları" kimi qələmə verən erməni millətçilərinin uydurmalarının əksinə olaraq ermənilər, daha doğrusu, onların ulu babaları hesab olunan qəbilələr, ümumiyyətlə, Asiya qıtosunun yerli əhalisi deyillər, bu regiona köçüb gəlmədirlər.

Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qanı qruplarının tədqiqi) araşdırımlar sübut edir ki, uydurma "armenoid irqi" və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi - yerli sakinləri deyillər, ümumiyyətlə. Ön Asiyaya da sonradan gəlmışlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistən Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan homin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövründə aid tapıntılar da

təsdiq edir (Bunak V.V., Qranya Armenia, M., 1927, str. 26).

Bundan əlavə kəllə quruluşuna görə aparılan antropoloji tədqiqatlar erməniləri qısaşlılar və ya braxikranlar qrupuna aid edir. Antropoloqlar (böyük alman alimi Virxov və başqa məşhur alimlər) Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülümsəsinə əsasən müəyyənləşdirmişlər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri uzunbaşlılar və ya dolixokranlar qrupuna aiddirlər, yəni ermənilərin mənsub olduğu qısaşlılar və ya braxikranlar qrupuna aid deyillər! Bu da bir daha sübut edir ki, indiki ermənilər Qafqazın yerli əhalisi deyillər (Джавахашвили И.А., История грузинского народа, Тифлис, 1916, str. 11-12).

### *Birinci Ermənistən dövlətinin qədim Suriya ərazisində yaranması (E.ə. 187-ci il)*

Qafqaz xalqlarının tərkibini təsvir edən qədim yunan tarixçilərindən Miletli Hekatey (e.ə. 546-480), "tarixin atası" adlandırılan Herodot (e.ə. 484-425) və digərləri müasir azərbaycanlıların soykökündən atropatların, midiyalıların, kaspilərin, udinlərin barəsində geniş yzsalar da, onların kitablarında ermənilərin Qafqazda olması barədə heç bir yazıya rast gelinmir və yaxud, bu yazılar ermənilərin indiki Suriya ərazilərində yaşamalarına aid olur.

Suriya padşahlığı (Selevkilər dövləti) dövründə hakimiyyətde Böyük Antiox (e.ə. 223-187) idi. Onun Artaksias (ermənicə Artaşes) və Zariadres (ermənicə Darex) adlı iki əsas erməni sərkərdəsi olur və onlar romalılara qarşı mühabibədə qoşunun əsas başlılığını ermənilərdən ibarət olmaqla təşkil edir və döyüşü

udurlar. Yada salaq ki, ermənilərin dəmircilik sənəti (silah hazırlanmaq qabiliyyəti) onlara həm də bu silahla döyüşmək bacarığını aşılamışdı.

Antioxun ölümündən sonra hakimiyyət bu sərkərdələrin əlinə keçir və onlar Suriyanın osas hissəsini Ermənistən ölkəsi elan edərək, kənarda yaşayan erməniləri bu əraziyə köçürürlər (15-ap. 122). **Beləliklə, ilk Azərbaycan dövlətindən 124 il sonra ilk erməni dövləti yaranır.**

**E.ə. təxminən 186-185-ci illər. İkinci (kiçik) Ermənistən Qafqazda yaradılması.**

Tarixçi Strabon yazar ki, Roma sərkərdəsi Antoniyo erməni çarı Artavasdın bələdçiliyi ilə Fərat çayının üzərindəki Zevqm körpüsündən Atropatena (indiki Azərbaycan) sərhədlərinə qədər gəlib çıxır. İkqiət uzaq - 8 min stadiyalıq (1500 km-lük) yola gətirdiyi üçün Antoniyo Artavasdı gec də olsa cəzalandırır.

Buradan məlum olur ki, Qafqazda Ermənistən olsayıdı, onda Antoniyyə bələdçi ermənini Fərat çayı ərazisindən götürmək lazımdı.

Strabon yazar ki, yerli əhalisi Qafqazi Kaspi adlandırır və bu, itməkdə olan Kaspi qəbiləsinin adı ilə bağlıdır. Qafqaz əsasən Alban və İberiya (qədim Gürcüstan) qəbilələrindən ibarətdir. Ermənistən isə Fərat çayı arxasında, Mesopotamiya ərazisində yerləşir.

Qədim Suriya ərazisində yaradılmış ilk Ermənistən ölkəsinə başçılıq edən iki sərkərdə arasında çarlıq ziddiyəti yaranır. Onlar daha bir Ermənistən yaratmaq gücüne malik olduqları üçün aralarındaki bu ziddiyəti aşağıdakı kimi həll edirlər:

Böyük bir qoşunla Qafqaza gələrək, Midiyaya (qədim Azərbaycana) məxsus olan Kaspiani, Favnitudu və Bosoropetudu; İberlərə (qədim gürcülərə) məxsus olan Pariadru, Xorzeni və

Qoqareni işgal edirlər. Bu əraziləri ikinci (kiçik) Ermənistən elan edirlər ki, burada da Darex hakim olaraq qalır. Artaşes isə Suriyaya qaydıraraq oradakı birinci (böyük) Ermənistəni idarə edir. (Sonuncunu erməni tarixçilərindən S.M.Ayvazyan da öz xəritəsində belə adlandırır) (15-ap. 122, 14-31).

E.ə. təqr. 180-90-ci illər. Ermənilərin "təbii" yerdəyişmələri.

Bu dövrədə ermənilərin Fərat çayı vadisindən Qafqaza tədricən köçməsi prosesi gedir.

Strabon yazar ki, Qafqazda özünün xüsusi dili olan 26 müxtəlif qəbilə var idi ki, onların da hər birinin öz çarı var idi. (Görünür belə bir neytral mühit görə də ermənilər buraya kütləvi surətdə köçmək imkanına malik olmuşdular).

Yuxarıda qeyd olunan tarix Atropatena çarlarının Roma ilə sülh müqaviləsi bağlanması dövrünü əhatə edir və bu fakt təsdiq edir ki, ermənilər Qafqaza təkcə işğalçılıq yolu ilə deyil, həm də sülh və sabitlik dövründə də köçüb gəlirdilər.

Strabon kitablarında yazar ki, əvvəlcə çox kiçik ölkə olan Ermənistən Qafqazda qonşularından (midiyalılardan, iberiyahlarından, xalib və mosineklərdən və s.) ərazi qoparmaqla böyüyürdü.

Strabonun XI-ci kitabının 12.4-cü hissəsində Fərat çayının o tayindəki kiçik Ermənistəndən da səhbət açılır. (Bu o demək idi ki, artıq Qafqaza ermənilərin böyük əksəriyyəti köcmüşdülər, çünki bu dövrədə yeni formalaşan ermənilərin imperiyasından səhbət gedə bilməzdilər və bu dövrədə imperiya yalnız romalılar məxsus idi). Qeyd olunur ki, erməni çarı Artavasd xəyanətinə görə öldürüldükdən sonra Ermənistən Sezarın və digər romalıların hakimiyyəti altına düşür.

Bələliklə, qədim tarixçilərin ermənilərə dair göstərdikləri yerdəyişmələr heç də dolaşıqliq deyildir. Ermənilərin köçməsinin başlangıcında Fərat çayı vadisində "böyük" Ermənistən,

Qafqazda isə "kiçik" Ermənistən yaradılmışdı, köçmənin sonunda isə bu adlar yerlərini dəyişmişdilər.

İndiki ermənilərlə məxsus olan "böyük" Ermənistən xülyası da səbəbsiz deyildir. Onlar bu adla "imperiya yaradır" və ondan istifadə edərək köçmələrini ört-basdır etmək istoyırlar.

Tarixən müharibələr münbit və əlverişli ərazilər uğrunda getmişdir. Qafqazın çoxmillətliyinə də səbəb odur ki, buraya tarixən gələn çox, gedən isə olmamışdır. Erməni də əgər qafqazlı olsayıdı, onda qətiyyən bu əlverişli yerləri qoyub, Mesopotamiya səhralarına getməzdı.

Müasir dövrədə isə münbit əraziyə deyil, inkişaf etmiş dövlətlərə axın daha aktualdır. Elə bu səbəbdəndir ki, biz erməni küləsini Kamçatkada, Çukotkada, Sibirdə deyil, məhz ABŞ-da, Fransada və digər inkişaf etmiş Avropa dövlətlərində görürük. Əlbəttə, yaşamaq uğrunda mübarizədə az-çox məqrasiya bütün xalqlarda vardır, lakin bu xüsusiyyət ermənilərdə adı acgözlük halından artıq genetik xarakter halına keçmişdir.

**10-38-ci illər. Ermənilərin Arsaqa (Dağlıq Qarabağ) gəlmələri.**

Qeyd etdik ki, vaxtıla Tigran qonşu albanlara, midiyalılara, iberlərə və digər xalqlara təzyiqlər edərək ərazilərini böyürdü. Lakin o, alban hökmdarı II Arsaxla (Mitridatla) döyüşdə mağlubiyyətə uğramışdı. Bu hadisəni **qarabağlı babalarımızın ermənilərlə ilk toqquşması** adlandırmış olar.

Ermənilər Qafqazda nə qədər güclənsələr də, onların albanlara, xüsusən də parfianlara (qədim farslara) gücü çatmadı. Bu dövrədə alban qoşunu 60 min piyada və 22 min süvaridən ibarət idi.

E.ə. 69-cu ildə böyük Tigran Roma sərkərdəsi Lukull tərəfindən məğlubiyyətə uğrayır. Tigrandan sonra zəifləmiş Ermə-

nistan əvvəlcə e.ə. 34-cü ildə yenidən romalıların, daha sonra isə parfianların və albanların hakimiyyəti altına keçir. Yeri gəlmışkən qeyd edək ki, elə bu zaman da Yerevan (fars dilində "rəvan" - abad yer deməkdir) şəhəri tikilir, bu əsasda ermənilərə Yervand adları da omaloğ golir (12-353, 17-498).

Ümumiyyətlə, iki eranın keçid illərində Ermanistana Yuli Sezarın təyinatı ilə atropatenalılar (azərbaycanlılar) başçılıq edirdilər (14-39).

Tarixçi İosif Flasiy yazır ki, Parfiyan (qədim fars) çarı II Artaban (10-38-ci illər) oğlu Arsaxı Ermənistana başçı qoyur ki, romalıların qərbdən gəlməsinin qarşısı burada alınsın.

Bələliklə, Arsaq (Dağlıq Qarabağ) nəinki heç zaman Ermənistanın tərkibində olmamış, əksinə Ermənistanın onun təsiri altında olduğu müəyyən dövr olmuşdur. Elə bu dövrdə də əvvəlcə təbii miqrasiya kimi tək-tək Dağlıq Qarabağa köçüb gələn erməni ailələri sonradan albanlara nökərcilik etmək (sonatlı xidmət) üçün Arsaqa (Dağlıq Qarabağı) gölərdilər.

**Qriqoryan missionerlərin gəlişi** Kiçik Asiyadan şərqində ermənilərin yenidən siyasi səhnəyə gəlməsi xristian dininin meydana gəlməsi və yayılması dövrüna təsadüf edir.

Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçidlər və özlərinin əlahiddə Qriqoryan kilsəsini yaratırlar. Qriqoryan kilsəsi, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, erməni icmalarının təkcə dini deyil, eyni zamanda siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı. Qriqoryan kilsəsinin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq öz mövqelərini qoruyub saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə "küleyin istiqamətindən" asılı olaraq

həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular. Belə ki, ermənilər Xilafət işgalları zamanı Bizansa qarşı ərob xəlifələri ilə sövdələşməyə girdilər. Ərob xəlifələri Bizansa qarşı təriqətçi-monofizit erməniləri müdafiə etdilər. Bələliklə, Qriqoryan kilsəsi öz təsir dairəsini genişləndirmək və keçmiş erməni knyazlığını dirçəltmək üçün ilk dəfə ərob işgalları dövründə fəallaşdı.

Qonşularına xəyanət edərək ərob xəlifələrinə sığınan və yadelli təcavüzkarlar tərəfindən müdafiə olunan Qriqoryan kilsəsi öz missionerləri vasitəsilə qonşu ərazilərdə, o cümlədən Azərbaycan dövləti olan Qafqaz Albaniyasının qərb-dağlıq ərazilərində (indiki Dağlıq Qarabağda və indiki Ermənistən Respublikasının mövcud olduğu Qərbi Azərbaycan torpaqlarında) yaşayan yerli alban-xristian əhali arasında Qriqoryanlığı yaymağa başladı. Zaman keçdikcə zorla qriqorianlaşdırılmış alban - Azərbaycan tayfalarının erməniləşdirilməsinə başlandı. Bununla da Xilafət dövründə Qriqoryan kilsəsinin dini təsir dairəsi Cənubi Qafqaza doğru genişlənməyə başladı.

Azərbaycan Qaraqoyunu dövlətinin başqa etnoslara, dönlərə dözümlü münasibətdən və himayəsindən istifadə edən Qriqoryan kilsəsi 1441-ci ildə öz mərkəzini - erməni katolikosluğunu Azərbaycan torpağına (indiki Ermənistən Respublikasının ərazisinə) - Eçmiədzinə köçürüdü. Sonralar, Azərbaycan Ağqoyunu və Səfəvi hökmərləri da qaraqoyunluların siyasetini davam etdirərək erməniləri və erməni katolikoslarını himayə etdilər.

Lakin tarixi şəraitin dəyişməsindən asılı olaraq ermənilər sonralar hər üç Azərbaycan dövlətinə də xəyanət etdilər. Daha sonra Qriqoryan kilsəsi və ermənilər Osmanlı sultanları

tərəfindən himayə olundular. Zaman keçdikcə ermənilər onlar üçün türklərlə eyni şərait yaratmış Osmanlı imperiyasının maliyyə-iqtisadi və hərbi-siyasi həyatında mühüm mövqelər əla keçirdilər.

Qriqoryan kilsəsi və ermənilər, eyni zamanda, Azərbaycan dövlətlərindən, o cümlədən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmədarlarından da geniş imtiyazlar qopara bildilər. Osmanlı sultamları kimi Azərbaycan hökmədarları da Qriqoryan kilsəsinə sərbəstlik verdilər. Ölkənin müxtəlif yerlərində, o cümlədən indiki Ermənistən Respublikasının ərazisini əhatə edən Azərbaycan torpaqlarında erməni kilsələri tikildi. Yuxarıda qeyd edildiyi kimi, 1441-ci ildə erməni kilsəsinin mərkəzi Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisində - indiki Eçmiədzinə köçürüldü. Ermənilər Səfəvi dövlətində, xüsusilə Şah Abbas [1587-1629] dövründə daha mühüm mövqelər əla keçirdilər.

Bələliklə, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin, Osmanlı imperiyasının himayəsi sayəsində Azərbaycanda, Anadoluda, İran ərazisində, Cənubi Qafqazda Qriqoryan kilsəsi və ermənilərin mövqeyi xeyli gücləndi.

Tarixi "ənənələrinə" sadıq qalan ermənilər qərb dövlətlərinin antitürkiyə siyasəti gücləndikcə Osmanlı dövlətinə də xəyanət etdilər. Bələliklə, vaxtı ilə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı dövlətlərinə xidmət edən ermənilər növbəti dəfə mövqelərini dəyişib qərb hökmədarlarına "xidmət" göstərdilər və Osmanlı imperiyasına arxadan zərba vurulmasında fəal iştirak etdilər.

**Ermənilərin qərb dövlətlərinin əlində Azərbaycana və Türkiyəyə qarşı alətə çevriləməsi dövrü başlandı.** Çar Rusiyası Cənubi Qafqazda işğalçılıq müharibələrinə başladığda

Qriqoryan kilsəsi və ermənilər bu dəfə yenİ təcavüzkarın tərəfinə keçdilər. Lakin budofoki xəyanət adı xəyanət deyildi! Ermənilər bu dəfə silahlı dəstələr yaradaraq Rusiya qoşunlarının tərkibində Azərbaycan dövlətlərinə və Osmanlı imperiyasına qarşı hərbi omoliiyyatlarda iştirak etdilər. Və bu yolla Azərbaycan və Anadolu türklərinə qarşı kütləvi qırğınlar həyata keçirdilər. Çar Rusiyasının ermənilərə arxa durması nəticəsində Azərbaycanın xristian alban əhalisinin zorla qırıqorianlaşdırılması və alban kilsəsinin təqib olunması gücləndi.

Bununla yanaşı, silahlı erməni quldur dəstələrinin Azərbaycanda və Şərqi Anadoluda dinc türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.

Çar Rusiyası ermənilərin və Qriqoryan kilsəsinin bu "xidmətlərini" nəzərə alaraq Osmanlı imperiyası və Qacarlar İranın ərazisindən erməniləri kütləvi surətdə şimalı Azərbaycana, xüsusilə İrəvan, Qarabağ, Şirvan, Bakı, Gəncə və Naxçıvan xanlıqlarının ərazilərinə köçürdü. Yeri golmişkən, çar hökuməti erməniləri Azərbaycan torpaqlarına Rusiya dövlətinin xüsusi nəzarəti altında və mütoşəkkil qaydada köçürür, onlara hər cür qayğı göstərilirdi. Məsələn, İran və Türkiyə ərazisindən hərəkətə başlayan erməni köçlərini bütün yol boyunca Rusyanın mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və orzaq paylanır, köç üçün nəqliyyat ayrıılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Bələliklə, Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq 1873-cü ilədək Cənubi Qafqaza, əsasən Şimalı Azərbaycan torpaqlarına 334.242 nəfər erməni köçürdü. Sonralar Azərbaycan torpaqlarında xristianlaşdırma siyasəti daha da sürətləndirildi. Bunu arxiv sənədləri çox aydın

təsdiq edir. Belə ki, Cənubi Qafqazda erməni köçkünlərinin sayı 1886-ci ildə 690.615 nəfərə, 1897-ci ildə 786.447 nəfərə, 1916-ci ildə isə 1.211.145 nəfərə çatdırıldı. Bu qanlı siyaseti rusların özləri də təsdiq edirlər. Məsələn, N.N.Şavrov hələ 1911-ci ildə yazırı: "Zaqafqaziyada yaşayış 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürültüblər".

Beləliklə, Çar Rusiyası Cənubi Qafqazın etnik tarixində zorla dəyişiklik əmələ gətirdi: Azərbaycan torpaqlarında yeni bir etnos-erməni etnosunu məskunlaşdırıldı.

Gülüstan (1813) və Türkmençay (1828) müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə Qacarlar İranı arasında bölüşdürüldükdən və Azərbaycanın müstəqil dövlətləri-xanlıqlar aradan qaldırıldıqdan sonra Çar Rusiyası Azərbaycan xalqına qarşı növbəti cinayətəl atdı, ermənilərə isə növbəti "bəxşis" verdi: Azərbaycan torpaqlarında (Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında) "Erməni vilayəti" adlı qondarma inzibati idarə vahidi yaratdı.

Yeri gölmişkən, çar I Nikolay "Erməni vilayəti"nin yaradılması haqqındaki səroncamı 1828-ci il martın 21-də - Azərbaycan xalqının Novruz bayramı günü imzaladı. Məhz Novruz bayramı günü iki Azərbaycan xanlığının ləğv edilib, bu Azərbaycan torpaqlarında köçürülbət gətirilmiş ermənilər üçün xüsusi bir vilayət yaradılması xalqımız üçün həm də mənəvi təhqir idi.

"Erməni vilayəti"nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt da sübut edir ki, Çar Rusiyası o zaman İran və Türkiyədən nə qədər erməni köçürüb gətirsə də, yenə də bu vilayətin əhalisinin 76,24%-i azərbaycanlı idi. "Erməni vilayəti"ndə 1125 kənd vardı. Onlardan 1111-i Azərbaycan

kəndi idi və bu kəndlərdə ancaq azərbaycanlılar yaşayırdılar. Vilayətin qalan 14 kəndində isə azərbaycanlılarla qarışq şəkildə köçürülbət gətirilmiş ermənilər yaşayırdılar. Yeri gölmişkən, həmin kəndlərin də bir çoxunun adları Azərbaycan-türk mənşəli idi. Bununla belə, "Erməni vilayəti"ni yaratmaqla Çar Rusiyası yenicə işğal etdiyi Azərbaycan torpaqları ilə Osmanlı imperiyası arasında bir "xristian söddi" çəkdi. Eyni zamanda, tarixi Azərbaycan ərazisində göləcək erməni dövlətinin əsasını qoymuştu.

Bunun ardınca, 1836-ci ildə erməni Qriqoryan kilsəsinin təhriki ilə müstəqil alban kilsəsi ləğv olundu. Çar Rusiyası tərəfindən himaye və müdafiə olunan ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başladılar.

"Böyük Ermənistən" "doktrinası" ilə zəhərlənmiş erməni millətçiləri 19-cu əsrin sonlarında Qriqoryan kilsəsinin "xeyridası" ilə daha mütəşəkkil faaliyyətə başladılar. Bir-birinin ardınca millətçi-terrorçu erməni partiyaları ("Hnçak", "Daşnakşütyun" və s.), cəmiyyətləri və terrorçu qrupların yaradılması dövrü başlandı. Məsolən, 1887-ci ildə yaradılmış "Hnçak" adlı erməni-millətçi partiyası öz programında Osmanlı imperiyası ərazisində müstəqil erməni dövləti yaratmağı qarşısına başlıca məqsəd qoymuşdu. Bu məqsədə nail olmaq üçün əsas vasitə terror aktlarının hayata keçirilməsi olmalı idi. Maraqlıdır ki, ermənilər ilk terror aktlarından birini onların "siyasetini" dəstəkləmədiyi üçün Qafqazın mülki işlər roisi, knyaz Qolitsina qarşı həyata keçirdilər (14 oktyabr, 1903-cü il).

Lakin daşnaklar bununla kifayətlənmədilər. Növbəti xəyanət və növbəti dəfə torpaq qoparmaq üçün məqam gözlədilər.

Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda,

ermənilər dərhal onun tərəfinə keçdiłər və aqvardiyaçı generalı Azərbaycana dəvət etdilər. Bu "siyaset" iflasa uğradıqdan sonra da Azərbaycana və Türkiyəyə qarşı yeni-yeni ərazi iddiaları qaldırdılar.

Sovet-bolşevik rejimi Çar Rusyasının ənənəvi siyasetinin davamı olaraq erməniləri daim himayə və müdafiə etdi. Ermanistan Sovet Sosialist Respublikasının yaradıldığı Qəribi Azərbaycan torpaqlarında bu torpaqların əsl sahibləri olan azərbaycanlılara qarşı növbəti təqiblər və zorakılıqlar dövrü başlandı. Nəhayət, öz torpaqlarında ermənilərə yer vermiş azərbaycanlıların kütləvi surətdə doğma yurdlarından deportasiyası hayata keçirildi. Ermənilər Qəribi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Sovet dövründə Azərbaycan torpaqları hesabına daim yeni-yeni ərazilər əla keçirən ermənilər Türkiye Cümhuriyyətinə qarşı da ərazi iddialarını davam etdiridilər. Xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatlarına qarşı terror aktları həyata keçirildi.

## QARABAĞ XANLIĞI

Qarabağ xanlığının ərazisi və əhalisinin məşguliyyəti:

Qarabağ xanlığı XVIII əsrin ortalarında yaranmışdır. Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli, ziyanodlu, baharlı türk təyfələri təşkil edirdilər. Muğanda Nadir tac-qoyma mərasimi keçiriləndə Qarabağın bu təyfələri Nadir xanın namizədliyinin əleyhinə çıxdılar və Səfəvi taxtında yalnız Səfəvilər sülaləsi nümayəndələrinin oturmaq ixtiyarına malik olدوqlarını bildirdilər. Möhz bu səbəbdən də Nadir xan şah elan olunduqdan sonra qarabağlıları cazalandırdı. Onları Xorasan vilayətinə və Əfqanistanın sərhədlərinə sürgün etdi. Pənaholi bəy və onun qardaşı Fəzləli bəy də onların sırasında idilər. Fəzləli bəy Nadir şahın bu siyasetinə qarşı açıq çıxış etdiyinə görə edam edildi.

Pənaholi bəy isə 1738-ci ildə bir dəstə yaxın adamı ilə birlikdə şah sarayını tərk edib Qarabağa getdi və keçmiş Qarabağ bəylərbəyliyinin qərbində Qarabağ xanlığının əsasını qoyub, özünü xan elan etdi. (1748-1763). Xanlıq Arazla Kür arasında əraziləde yerləşirdi və Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ, Cavad, Şamaxı xanlıqları ilə həmsərhəd idi.

Mərkəzi Şuşa şəhəri olan Qarabağ xanlığında əhali əkinçilik və maldarlıqla məşgul olurdu. Bağçılıq, bostançılıq, arıcılıq, toxuculuq və sənətkarlıq inkişaf etmişdi. Şuşa ticarət mərkəzi idi. Burada "Ponahabad" adlı pul kəsiliirdi. Xanlıqdə əhalinin vəziyyətini ağırlaşdırıran əsas amillərdən biri burada 17 əsas vergi və mükəlləfiyyət növünün olması idi. Bu da xanlıqdə vaxtaşırı ciddi narazılığa səbəb olurdu.

## **Pənahəli xan və onun xanlığı möhkəmləndirmək tədbirləri**

Pənahəli xan hakimiyyətini bərqərar etdikdən sonra xanlığın horbi-siyasi və iqtisadi cəhətdən möhkəmləndirilməsi üçün tədbirlər həyata keçirirdi. Birinci növbədə, xanlığı onu düşmən olan yerli feodalların və cənubdan gözlənilən basqınlardan müdafiə etmek üçün, 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının əsasını qoydu, onun ətrafına hasar çəkdirdi, yaşayış evləri, məscid, bazar, hamam və s. tikidi. Xan bütün ailəsini, Qarabağ əyanlarını qalaya köçürüdü. Ərdəbil və Təbrizdən də buraya xeyli sənətkar göləmişdi. Xanlığın qüdrətinin artması başqa hakimləri çox narahat etdiyindən onlar xana qarşı ittifaq yaratmışdır. Tarixçi-salnaməçi Mirzə Adığözəl boyin dediyinə görə, məliklər Şəki xanı Hacı Çələbiyə məktub yazıb bildirirdilər ki, "Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmiştir. Əgər dəfində bir toxır edilərsə, sonra onun qarşısında durmaq mümkin olmayacaqdır". Hacı Çələbi qoşun toplayıb müttəfiqləri ilə Bayat qalasını mühasirəyə almış, bir ay mühasirədə saxlasa da, qalanı ala bilməmişdi.

### **Mirzə Adığözəl bəy Şuşa şəhərinin inşa edilməsi haqqında**

"...Pənah xan... Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazıldılar. O quyularдан su çıxandan sonra, Şuşa şəhərinin binası qoyuldu..."

Şahbulagında sakın olanları, bir para kənd əhalisini köçürüb bura getirdilər. Hər bir şəxsə yurd və yer verib xalqı sakın etdi. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünerli ustalar, sənət sahibi və iş bilən memarlar bari, hasar, bürc və divar çəkdilər..."

**Qarabağnamələr. Birinci kitab. Bakı, 1989, səh - 40.**

## **İRƏVAN XANLIĞI**

*"Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlarındı Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünkü indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaglarıdır."*

*İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti*

İrəvan xanlığının ərazisi və əhalisi: İrəvan xanlığı da XVIII əsrin ortalarında yaranmış dövlət qurumu idi. Xanlığın əsasını Mir Mehdi xan qoymuşdu. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındaki torpaqlarda yerləşirdi. Naxçıvan, Maku xanlıq - Borçalı, Qazax sultaniqları və Qarabağla həmsərhəd idi. Xanlıq naiblərini idarə etdiyi 14 mahalə bölgənmüşdü. Xanlığın əhalisinin, demək olar ki, hamısı Azərbaycan türklərindən ibarət idi. Buradakı yer adları da Azərbaycan mənşəlidir. Bütün bunlar Azərbaycan türklərinin İrəvanın köklü, yerli xalqı olduğunu sübut edir. Xanlığın mərkəzi İrəvan şəhəri idi. İrəvan şəhərinin tarixi çox qədimdir. Bəzi tədqiqatçılar əsəssiz olaraq bu şəhərin adını I Şah İsmayılin sərkərdəsi Rəvənqulu xanın adı ilə bağlayırlar. Əslində bu şəhərin tarixi VII əsrə aiddir. Qara-qoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Cuxursəd vilayətinin inzibati mərkəzi olmuşdur.

Gümrü-Qərbi Azərbaycanda mövcud olan qədim Azərbaycan şəhəri. Rusiya işğalı və sovet rejimi dövründə əhalisi soyqırımı və repressiyalara məruz qalmışdır.

**Zəngibasar** - Qərbi Azərbaycanda - indiki Ermənistanda mövcud olan, 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı vilayət. Qədim adı Zəngibasar olan Azərbaycan torpaqlarının indiki adı Masis rayonudur.

19-cu əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan - Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedi, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Goyçə mahallarından ibarət idi.

**Zod kəndi** Goyçə mahalında yerləşən qədim yaşayış məskənidir. 1988-ci ildə beş minə yaxın insanın yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, bir texniki-peşə məktəbi, bir yüngül metallurgiya fabriki, bir xəstəxana və digər sosial-iqtisadi müəssisələr fəaliyyət göstərirdi. Ümumittifaq əhəmiyyətli Zod Dağ-Mədən Kombinatı da bu kənddə yerləşirdi.

**Vedi** - 1988-ci ilə qədər Qərbi Azərbaycanda - indiki Ermənistanda mövcud olan vilayət. Qədim adı Vedi olan Azərbaycan torpaqlarının indiki adı Araratdır.

**Uluşanlı** - Qərbi Azərbaycanda, (indiki Ermənistanda) etnik Azərbaycan torpaqları. Zəngibasar mahalında qəsəbə. Azərbaycanlıların qədim yaşayış yeri olan Uluşanlı, 1950-ci ildə Masis adlandırılmışdır.

Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işgal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətlü Uluşanlı tayfa-

sindən 600 ailə Bəyazidə qaçmışlar.

**Sərdar sarayı** - İrəvan qalasında xan sarayıdır. İrəvan qalası tikilən vaxtdan (1510-cu il) mövcud olan saray İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə Hüseynli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülü salonu və Yay imarotunu inşa etdirmişdir.

**Sürməli mahali** - 1919-cu ildə Paris sülh konfransında Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda İrəvan quberniyası (bura Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, Yeni Bəyazid, Eçmərdzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsi daxil edilmişdi) Azərbaycanın keçmiş inzibati-ərazi bölgüsü kimi təqdim edilmişdi. (Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993).

**Sünik və ya Sünik Knyazlığı** - Qərbi Azərbaycan (indiki Ermənistən) ərazisi. Əhalisi Qafqaz albanlarından ibarət idi.

Ərəb xilafəti parçalandıqdan sonra Alaniyanın həmin ərazisində Sünik və Arşax-Xaçın knyazlıqları yarandı. "XII əsrin sonlarına yaxın Sünik knyazlığı dağıldı, buradakı hakim sülale 1166-ci ildən knyaz Qriqorun və Səhl ibn Sumbatın ölümü ilə kəsilmiş oldu.

## II FƏSİL

### "DAŞNAKSÜTYUN" SİYASİ PARTİYA DEYİL, SILAHLI TERROR TƏŞKİLATIDIR

Birinci Dünya müharibəsi (1914-18) dövründə Osmanlı imperiyasının aradan götürülcəyinə ümidi edən ermənilər vətəndaşları olduğu və hər zaman himayə və qayğı gördükleri Türkiyə dövlətinə xeyanət edərək Osmanlı imperiyasına qarşı vuruşan Çar Rusiyası və digər böyük dövlətlərlə geniş əlaqə yaradaraq ümumdünya tarixinin ən qanlı cinayətlərini törətdilər. Çar Rusiyasının silahlandırdığı və digər böyük dövlətlər tərefindən müdafiə olunan erməni-daşnak quldur dəstələri Şərqi Anadoluda və Azərbaycanda (həm şimalda, həm də cənubda) türk-müsəlman əhalini kütləvi surətdə qırmağa başladılar. Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaşayış məntəqələrində yüz minlərlə Azərbaycan türkү, o cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi.

Bakıda hakimiyyəti elə keçirən daşnak S.Şaumyan Birinci Dünya müharibəsi cəbhələrindən qaydan erməni zabit və əsgərlərini səfərbərliyə alaraq Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından birini törətdi. Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Şamaxı, Göyçay, Kürdəmir, Quba, Salyan, Lənkəran və başqa yerlərdə türk-müsəlman əhali əvvəlcədən düşünlülmüş plan əsasında

kütləvi surətdə ucadtutma məhv edildi, xalqın min illər boyunca yaratdığı maddi və mənəvi sərvətlər məhv və talan olundu.

Birinci Dünya müharibəsi başa çatdı. Böyük Atatürk Türkiyəni xilas etdi. Bununla da böyük dövlətlərin həmişə bir alət kimi istifadə etdikləri erməni millətçilərinin "Böyük Ermənistən" yaratmaq niyyəti iflasa uğradı.

Bununla belə, o zamanki mürakkəb tarixi şəraitdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti xoş məram nümayiş etdirdi. 1918-ci il mayın 29-da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhərini ermənilərin "bir siyasi mərkəzləri olması" xatirinə onlara güzəştə getdi. Beləcə, ermənilərə 100 il bundan əvvəl öz torpağında yer verən Azərbaycan bu dəfə onlara paytaxt şəhəri də bağışladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda - tarixi Azərbaycan ərazisində erməni dövləti yaradıldı.

Maraqlıdır. Millətçi-terrorçu erməni partiyası olan "Daşnak-sütyun" Türkiyə ərazisində müstəqil erməni dövləti yaratmayı özünün əsas vəzifəsi elan etmişdi. Onlar bu ideyani hayata keçirmək üçün Osmanlı dövlətinin ərazisində silahlı-terror dəstələri yaratmalı, geniş təbligat işləri aparmalı, hökumət idarələrini talan və qarət etməli idilər. "Daşnak-sütyun" partiyası, faktiki olaraq, hər biri 10 nəfər "döyüşcüdən" terrorcudan təşkil olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, "Daşnak-sütyun" siyasi partiya deyil, silahlı terror təşkilatı idi.

Bakıda mart soyqırımı planı Erməni Milli Komitəsi və "Daşnak-sütyun" partiyası tərefindən hələ 1917-ci ildən hazırlanırdı. O, vaxt bolşevik-daşnak qüvvələrinin birləşdiyi və qatı şovinist Shaumyanın başçılıq etdiyi Bakı Sovetinin sərəncamında əksə-

riyyəti ermənilərdən ibarət 20 min nəfərlik siyasi qüvvə var idi. Bu dəhşətli soyqırımları törətməkdə Şəumyanın və onun ətrafında birləşmiş Andronik, Mikoyan, Salapyan, Lalayan, Namazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azerbaycanlıları son nəferinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahilərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq. Erməni silahlı qüvvələri öz çirkin niyyətlərini həyata keçirmək üçün 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi, bütün məscidləri, məktəbləri, qədim memarlıq abidələri ilə birləşdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdır.

S.Şaumyan Bakıda törədilmiş dəhşətlərdən vəcdə gələrək Rusiya XKS-ya belə malumat vermişdi: "Zaqafqaziya Sovet həkimiyəti uğrunda silahlı mübarizə mərhələsinə daxil olub. Üç gün müddətində - 30-31 mart və 1 aprel tarixində Bakı şəhərində şiddetli döyuşlər olub... Bizim üçün döyuşün nəticələri çox yaxşı olmuşdur. Biz onlara öz şərtlərimizi diktə etdik, onlar da damışqız olaraq bu şərtləri qəbul elədilər". Öz daşnak simasiyini gizlədə bilməyən Şəumyan daha sonra yazmışdı: "Şəhərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq, biz hətta erməni polkunun yardımına belə ol atmalı olduq. Biz hətta onun köməyindən imtina etməyi mümkün hesab etmədik. Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliliyə az kədər görür". Bu sitatlardan, bolşevik yazılmalarından göründüyü kimi, 1918-ci ilin martında da əvvəldə olduğu kimi, təşkilatçılar da, icraçılar da eyni qütbədən çıxış ediblər, torpağımıza yiyələnmək üçün birləşib xalqımıza

qarşı soyqırımı siyasetini həyata keçiriblər.

1918-ci ilin mart ayından Stepan Şəumyan 10 min nəfərdən ibarət olan silahlı quldur dəstəsinə başçılıq edirdi. Bu quldurlar Bakıda və Bakı ətrafında 3 gün ərzində 30 minə yaxın günahsız soydaşımızı xüsusi amansızlıqla, qəddarlıqla öldürmüdüdülər. Quldur başçısının göstərişi ilə şəhərin müxtəlif yerlərində puləmyotçular durmuşdular ki, əhalinin qaçmağa cəhd göstərənlərini gülləbaran etsinlər və belə də edildilər. Bakıda müsəlman məhəllələri dağdırıldı, yandırılıb məhv edildikdən sonra mart ayının 30-dan 31-nə keçən gecə "İçərişəhər" əməliyyatı başlandı...

Ertəsi günü hara baxsaydın yandırılmış kişi, qadın, körpo uşaq meyitləri görərdin. Həmin günlər mətbuat səhifələrində azerbaycanlıların başına gətirilən bələlər belə göstərilmişdir: "Erməni əsgərlərinin hamilə müsəlman qadınlarının qarını yırtaraq bətnədə artıq formalasın uşağı çıxarıb onun başını kəsmələrinə bənzər vəhşiliklərin fotosəkillərini daşnak orqanı "Aşxatavor" qəzetindəkiləri görmürlərmi? "Qruziya" qəzeti 25 noyabr 1918-ci il."

"Hər yerdə qıç olmuş, eybacır hala salınmış, yandırılmış kişi, qadın və uşaq meyitləri vardi. "Naş qolos" qəzeti 4 aprel 1918-ci il".

"Erməni hərbi birləşmələri Bakıda 30 mindən çox müsəlmani vəhşicəsinə qətle yetirib, uşaqlara və qadınlara işgəncə vərib, neçə-neçə mahəllə yandırıb, Şamaxı qəzasına dəstələr göndəriblər. Onlarca kənd atəşə tutuldu. Əhali qılıncdan keçirildi, qanına qəltən edildi. Bununla eyni vaxtda daşnaklar dünyanın hər yerinə teleqramlar yağıdraraq, sıvən qoparırdılar ki, müsəlmanlar erməniləri qırırlar. "Azərbaycan" qəzeti 25 sentyabr 1918-ci il".

Erməni quldurları bolşevik libasında azerbaycanlılar üzə-

rində soyqırımı həyata keçirildilər. Təkcə Bakının şəhərtrafi rayonlarından birində eybəcər hala salınmış 58 qadın meyiti tapılmışdır. Onların qulaq və başları kəsilmiş, qarınları yırtılmışdı. O vaxtin şahidlərinin dediklərinə görə, insanları diri-dirə divara mixləmişdi. Bir zamanlar uşaq oğurlamaqla məşğul olan Əmiryan Tatoves Bakıda 16 min müsəlman yoxsulunu qılından keçirmiş, Styopa Lalayan isə bir sırə məhəllələri müsəlman ziyalilərindən tömizləmişdi. O qansız həmin ziyaliləri evlərindən çıxarıb küçənin ortasında güllələtdirmişdi.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti bu vəhi soyqırımlarına siyasi qiymət verib, mənfur daşnakların 1918-1920-ci illərdə Azərbaycanda törətdiyi cinayətləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Komissiya 3500 səhifədən ibarət 36 cildlik geniş materiallar toplusu hazırladı. Həmin materiallardan bəziləri.

#### **AFTK-nin üzvü Mixaylovun məruzəsindən:**

"Ermenilər Sisyan qəzasında bütün kəndləri yandırıb yerləyeksən etmiş, sakınların əmlakını dağıtmış, mal-qarasını sürüb aparmışlar. Bütün qəzada 10 min 68 nəfər öldürilmiş və şikəst edilmişdir. Qəzanın Vəgədi kəndində erməni əsgərlərinə paylanan 15 gözəl qız başlarına gətirilən vəhi tacavüze dözməyərək, keçirdikləri fiziki məşəqqətdən həlak olmuşlar. Oradakı 400 müsəlman evi dağıdılarkən qaçıb məsciddə siğınacaq tapmış adamlar məscidqarşıq yandırıllaraq külə döndərilmişlər. Həmin kənddə Qələmə Tahir qızını xəncərlə qətlə yetirib, döşlərini kəsərək südəmər körpəsinin ağızına basmışlar. Ağudu kəndində Qulamalı Şəkər oğlunun diri-dirə qollarını kəsmiş, qanı axa-axa ayaq üstə gəzməyə məcbur etmişlər. Qatar kəndində Kərbələyi Allahverdinin əl-ayağını bağlayıb qılıncla başını üzmüşlər. İrmışlı kəndində onlarca körpəni süngürlərə taxmış-

lar. Nüvədi kəndində küçələr boyu qaçan qadınların və uşaqların başlarını qılıncla üzürdülər. Şəki kəndinin küçələrində bədənləri iki yərə şaqşalanmış uşaq meyitləri atılıb qalmışdı..."

#### **AFTK-nin üzvü A.F.Novatskinin məruzəsindən:**

"Şamaxıda 53 kənd Şəumyanın başçılıq etdiyi Bakı Sovetinin erməni qoşunları tərəfindən yandırılıb külə döndərilib, 7 minə qədər dinc sakini öldürülüb. Bunun 1653-ü qadın, 965-i uşaqdır. Hər yeri bürümüş yanğından xilas olmağa çalışan şəhər əhalisini ağlaşımaz vəhşiliklə qətlə yetiriblər. Qiymətli əmlak qarət edilib. Küçələrdə döşləri kəsilmiş, qarınları yarılmış, iyərən təhqirlər və əzablara məruz qalmış qadınların, paya ilə sinəsindən yərə sancılmış uşaqların meyitləri tökülb qalmışdır. Ölürülənlər arasında tanınmış içtimai-siyasi xadimlər, görkəmli sonət adamları da var idi: şəhər başçısı Teymur Xudaverdiyev, Birinci Dövlət Dumasının keçmiş üzvü Məmmədətagı Əliyev, axund Hacı Cəfərqulu və başqları. Ermoniər Şamaxıda böyük hörmət-izzət sahibi olan axund Cəfərqulunun, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər".

Azərbaycan Xalq Cümhuriyyəti bu materiallar toplumunu əcnəbi dillərə tərcümə etdirib dünya içtimaiyyətinə çatdırmaq istəyirdi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycannı XI Qızıl Ordu tərəfindən işğalı və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu ideyanın gerçəkləşməsinə imikan vermedi.

Böyük fransız alimi Qraf de Şolenin dediyi kimi, "...xarakterlərində mənfur bir biclik, biabıcıq əclaflıq və rüsvayçı bir alçaqlıq olan ermənilər" Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə belə, yurdaşlarımıza qarşı öz çirkin soyqırımı siyasətlərini ardıcıl surətdə davam etdirirdilər. 1918-1920-ci il-

lərdə onlar tekçə indiki Ermənistan orazisində 565 min qan qar-  
daşımızın qətlinə fərman vermişdilər. Qarabağda, Şuşada, Zəngozurda, Cavanşir və Cəbrayıl qəzalarında, Naxçıvan və Qafanda on minlərlə dinc əhalini qəddarcasına öldürmiş, işgəncələrə məruz qoymuş, yaşadıqları kəndləri yandırıb külünü havaya sovurmüşdular. Bütün bu cinayətlərin mənbəyini ilk növbədə, I Pyotrun bədnam "Vəsiyyətnamə"sində axtarmaq gərəkdir. Məqsəd Ermənistəni tam türksüzləşdirmək, Azərbaycan, Türkiyə və İran arasında nə vaxtsa onlara qarşı mübarizədə özünə on sadıq silahdaş ola biləcək "Böyük Ermənistan" dövləti yaratmaq idi.

## ERMƏNİLƏRİN SOYQIRIM VƏ DEPORTASIYA SİYASƏTİ

1905-1907, 1918-1920-ci illərdə və 1988-ci ildən sonra törədilən qanlı toqquşmaların şərhinə ikili münasibət - Azərbaycanda bu barədə susmağın üstün tutulması, Ermənistanda isə, əksinə düşmənçilik münasibətlərinin geniş vüsət almasına zəmin yaratmışdır. Bu zəmin üzərində uzun illərdir, belə bir mənzərə yaradılmışdır ki, guya əsrin əvvəlində də, sonunda da törədilən milli qırğınlar zamanı, idinin özündə belə, ölen-öldürülən də, yurd-yuvasından qovulub evsiz-əsiksiz qalan də, torpaqları zorla əlindən alınan də dünyada on dəhşətli müsibətlərə düşərən də ermənilərdir. Həmin qanlı faciələr haqqında susmaq isə hələ də qanı sızmaqdə olan saqlamaz yaralara biganə qalmaq deməkdir. Azərbaycan tərəfinin milli ədavət üzündə çəkdiyi müsibətlərin qılıf altında saxlanılması, əslində qarşılurmazi zəiflətməmiş, əksinə onun güclənməsinə olverişli şərait yaratmışdır. Ermənilər əsrlərdən bəri azərbaycanlılara qarşı törətdikləri soyqırımların, dünyada görünməmiş vəhşiliklərin müqabilində özlərinə qarşı uydurma türk genosid siyasetinin həyata keçiriləyini uyduraraq, əfsanəvi genosidin ildönümünü hər il aprel ayının 24-də keçirməyi planlaşdırırlar. Bununla da, dünya ictimaiyyəti qarşısında özlərinə haqq qazandırmağa, törətdikləri vəhşilikləri, soyqırımları ildirim sürəti ilə işləyən təbliğat məşinlarının köməyiylə ört-basdır etməyə çalışırlar.

XIX əsrin axırı və XX əsr azərbaycanlıların həyatında on dəhşətli işgəncələr, qırğınlar, soyqırım və mənəvi genosid dövrü olmuşdur.

Erməni-azərbaycanlı münasibətlərindən tamamilə kənar

olan, lakin hadisələrə olduqca obyektiv yanaşan ABŞ professoru Castin Makkartı "Genosid olmuşdurmu?" adlı kitabından rus və müstəmləkə siyasətini xarakterizə edərkən yazır ki: "1828 və 1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluya hücum etmiş, hər iki dəfə yerli ermənilər onların tərəfini saxlamışlar. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə 100 min erməni tərəfdarını Qafqaza gətirmiş, onları qovulmuş müsəlmanların evlərində yerləşdirmişlər. İrəvan quberniyasının 1828-ci ilə kimi ahalisinin 80 faizi müsəlmanlar idi".

Professor daha sonra yazır: "Əlbəttə, gətirilən bu rəqəmlər dəqiq olmaya bilər və əlavə tədqiqat obyekti lazımdır. Lakin biz dəqiq bilirik ki, 1820-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni rus imperiyasının ərazisinə köçürülmüşdür. 2 milyon müsəlman Rusiyadan getmişdir".

Qafqazın Rusiya imperiyası tərəfindən işgalinin və xüsusiə Bakı, Dərbənd, Lənkəran, Gəncə, Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının leğvindən sonra əzəli Azərbaycan torpaqlarında ardıcıl olaraq ermənilərin yerləşdirilməsi və azərbaycanlıların elliklə qovulması prosesi başlanır. Bu məqsədlə erməni vilayəti deyilən xüsusi inzibati bölgə yaradılır və sonra o, İrəvan quberniyasına çevirilir. Quzey Azərbaycan xalqı isə amansız erməni və Çar Rusiyasının zülmü altına düşür.

1905-1907 və 1914-1920-ci illərdə ermənilər tərəfindən qanlı qırğınlar törədilmiş, təxminən yarım milyon insan erməni terrorunun qurbanı olmuşdur.

1905-ci ildə ermənilərin türklərə qarşı törətdikləri qanlı faciələr Azərbaycanın hər bir bölgəsini əhatə etmişdi.

1905-ci il hadisələrindən bəhs edən M.S.Ordubadinin tarixi sənədlər əsasında yazdığı "Qanlı illər" (1911-ci il) əsərinin 80 ildən artıq bir dövrdə qadağan edilməsi məlum quruluşun yerit-

diyi mənfur siyasətin nəticəsidir. Əsər 1905-1907-ci illərin Qafqaz iqtisادlarına həsr olunmuşdur. Əsərdə Bakıda, Gəncədə, Naxçıvanda, Mehridə və digər bölgələrdə ermənilərin törətdikləri toqquşmalar, axıtdıqları günahsız qanlar və öldürdükлəri qurbanlar barədə danışılır.

Saqqarsuda ermənilər bəşəriyyət tarixində misli görünməmiş elə bir vəhşiliklər törətmİŞlər ki, bu fasizmi, azərbaycanlılara tutulan divanı, dəhşətli səhnəni "Qanlı illər" əsərində (böyük ədib) M.S.Ordubadi belə təsvir edirdi: "Ağlaşma səsi daşların təpəsindən ermənilərin sığınacaqlarında - səngorlarda - aks-səda verirdi. Kəndin aqsaqqalı Molla Həsən Əsfəndi də öz ailəsiyle Saqqarsuya qaçmışdı. Kənddə ancaq qaçmağa hali olmayan və yaxud qocalıqdan gözləri tutulmuş qadın tayfları qalmışdır ki, sübh olan kimi onların hamısı qətl olunub.

Saqqarsuda sığınmış müsəlman camaatinin başı üstündən sübh çəği bir dəstə "ya Əli, ya Əli" firyadlarıyla müsəlmanlara sarı gəldiyindən çəşmiş müsəlmanlar "bu gələn qoşun İslam qoşunudur", deyə güman edib ağlaya-ağlaya onların qarşısına çıxırlar. Gələn dəstə isə ermənilər imiş, müsəlmanları qırmağa başlayırlar.

1920-ci ilin mayında ermənilərin bilavasitə köməyi ilə təcavüzkar XI Qızıl Ordu Gəncədə 12 mindən çox azərbaycanlısı qırılmışdı. Təkcə Zəngəzur qəzasında 11 kənd dağdırılmış və qarət edilmişdir. Regionda yaranmış gərgin vəziyyətin "tarixin təkrarı ilə" həməhəng səsləndiyinə görə Azərbaycan Demokratik Cümhuriyyətinin məruzəsindən sitat gətirmək məqsədəyindür.

"Mərkəzi yerlərdə, hətta öz iqamətgahında da az da olsa qaya-daqanunu bərpa etməyə başı qarışan yenice yaranmış Azərbaycan hökuməti həm də fiziki gücün azlığı nəticəsində

Azərbaycanın böyük bir hissəsindən vəziyyət haqqında mütbəmadı, real məlumat ala bilmədiyinə görə Şuşa, Qaryagin, Cavanşir və Zəngəzur kimi ucqar qəzalarda baş verən hərəkata, təbii ki, lazımı seviyyədə diqqət yetirə bilmirdi. Bütün bunların nəticəsi Azərbaycan hökuməti tərefindən adları çökilen qazaların dağlıq hissələrindən erməni əhalisinin böyük əksəriyyətinin Azərbaycan hökumətini tanımaq istəməməsi, müsəlmanlara qarşı düşmən münasibətin yaranması oldu. Andranikin başçılığı ilə öz "yürüslərimi" açıq-aydın elan etmiş erməni qoşun hissələrinin həmin yerlərdə peydə olması ilə vəziyyət daha da gərginləşdi.

Zəngəzurun Azərbaycandan ayrılib Ermənistana birləşməsi məsəlesi qəti şəkildə qoyuldu. Həmin rayonda 150-yə yaxın müsəlman kəndi dağıdıldı və qarət edildi, külli miqdarda qaçqın arasıkəsilmədən Ağdamə və başqa rayonlara axışır getdi". Zəngəzur Azərbaycanın qədim və əzəli torpağı olsa da artıq 1918-1919-cu illərdə silahlı erməni dəstələri azərbaycanlılar yaşayan bir çox kəndləri dağıdaraq ərazinin böyük hissəsinə nəzarəti gücləndirirdilər.

Tarixi mənbələrdən aydın olur ki, 1920-ci ilin noyabrında, hətta 1921-ci ilin yayına qədər Zəngəzur bolşeviklərin deyil, daşnakların idarəciliyində idi. N.Nərimanov 1921-ci ildə etiraf edirdi ki, Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən Zəngəzurun Azərbaycandan ayrılmasının qarşısını təkbaşına almaq iqtidarından deyildi: "Əgər müsəlman kommunistlərin əksəriyyəti milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistən Zəngəzuru ala bilməzdi".

Zəngəzuru Azərbaycandan ayırmalı dünya siyasetinin gizli oyununun nəticəsi və dünya geosiyasının maraqlarının təcəssümü idi.

"Dağlıq Qarabağda vəziyyət" haqqında 1920-ci il iyulun 10-da N.Nərimanovun Moskvaya MK-ya vurduğu teleqram bu sözlərlə bitirdi, "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyaset yürütməyin Sovet hökumətinin siyasetinə xainlik kimi qiymətləndirəcəkdir". V.I.Leninə məktubunda N.Nərimanov ərazi problemləri barədə mərkəzin siyaseti ilə barışmaz mövqeyini sərt və açıq-aydın ortaya qoyaraq, onu Azərbaycanın Rusiya ilə ittifaqını pozacağı ilə hədəleyirdi. O deyirdi: "Mən qəti surətdə bildirirəm, əgər siz də bizim dəllillərə diqqət yetirməsəniz məcbur olacağı kι, bizim geri çağırılmağımız barədə mərkəz qarşısında məsələ qoşaq".

Tarix boyu erməni separatçılarının başımıza götürdikləri vəhşilikləri bağışlamışıq. Bu dəfə də bağışlaşsaq tarix özü bunu bizi bağışlamaz. İrəliyə getmək üçün geriye dönüb tarixi keçməsimizə nəzər salmalıyıq.

Türkləri genosiddə ittiham edənlər heç cürə türklərin özlərinin genosid qurbanları olduğunu etiraf etmərlər. Genosid haqqında həqiqətin yerini hansıa uydurma bir əfsanə tutmuşdur: "Zalim türk və xeyirxah erməni" haqqında əfsanə. Əfsanədə erməni genosidi haqqında hekayətlər ümumiləşdirilmişdir. Təəssüf ki, bəzən buna inananlar da olmuşdur.

Düz 90 ildir ki, ermənilər özlərinin saxta soyqırımı siyasetlərini təlqin edirlər. Çırkin niyyətlərinə çatmaq üçün dəridən-qabıqdan çıxırlar. Dünyanın bir çox dövlətlərinin parlamentlərində "erməni soyqırımı"nın tanınması ilə bağlı təşəbbüsler göstərirler. Buna da müəyyən mənada nail olurlar. Çünkü erməni lobbisinin gücü sayəsində dünyanın iri və aparıcı dövlətləri tərefindən dəstəkləri möhkəmdir.

Ermənilər həm də belə fikirləşirlər ki, dünya ölkələrinin ək-

sər parlamentləri "erməni genosidini" tanışa, onda "əzabkeş, məzəlum erməni milləti" obrazı asanlıqla yaradılacaq. Bu halda onlara əlavə təzminatlar, pul yardımçıları veriləcək.

Bu da bir həqiqətdir ki, Qafqaz regionunda milli zəmində münaqişələrin başlanması, qızışdırılmasında erməni ziyanlarının, xüsusən də yazıçı və alimlerinin böyük rolları olub. Biz bu iştirakı, rolu çox vədə "günah" sözü ilə də əvəzləmişik. Amma təbii ki, ermənilər, xüsusən də onların içərisində qatı millətçilik hissələri ilə yaşayınlar Zori Balayan kimi yazıçısını, Aqanbekyan kimi iqtisadçı-akademiki heç vaxt günahkar saymayıblar. Əksinə, onları özlərinin ziyanlı mühitinin qaymaqları hesab ediblər. Aqanbekyan ötən əsrin səksəninci illərinin sonlarında Fransada "Humanite" qəzetində dərc olunan müsahibəsində erməni xalqına müraciətinin bir yerində deyib: "Bizim düşmənimiz türklədir, çalış həmişə onlarla bir yerde ol və fürsət düşən kimi onlara əzab ver, torpaqlarına sahib çıx və orada məskunlaş". Bəli, bu sözləri milliyətçə erməni olan və Ermənistən əraziində çox-çox uzaqlarda yaşayan akademik Aqanbekyan söyləyib.

Araşdırmaclar göstərir ki, XX əsrin birinci rübündə Cənubi Qafqazda baş vermiş iki qırğın zamanı erməni terrorundan maddi zərər çəkənlərin sayı 2 milyona yaxındır. 1907-ci ildə "Zinovarlar" deyilən erməni ordusu, 1918-ci ildə Bakıdakı daşnak alayları, Qarabağda və Zəngəzurda erməni "Çətnik" və "Ximbabet" hərbi-terror dəstələri, 1920-ci ildə andranikçilərin bədnam "könüllülər korpusu" və daşnak hökumətinin 40 minlik silahlı qüvvələri azərbaycanlıları soyqırma məruz qoymuşlar. Milli qırğın 1920-ci ildə əzəli Azərbaycan torpaqlarının, Göyçə-Qaraqoyunlu, Vedibasar, Zəngəzur və Pəmbək mahallarının Ermənistənə ilhaq edilməsi ilə nəticələnmiş və qəsbkarların yeni

ərazi iddialarına daha güclü rövac vermişdir.

Şaumyan, Mikoyan, Mirzoyan dəstəsi başda olmaqla ermənilər antitürk siyaseti həyata keçirmişlər. Totalitar Stalin-Beriya rejimi dövründən "məharətlə" istifadə edən ermənilər Azərbaycan ziyanlarını, "pantürk", "panislamçı" və s. damgaları ilə Sibir, Orta Asiya çöllərinə sürgün etdirmiş, güllələtmışlər.

28 may 1918-ci ildə ilk dəfə dövlət müstəqilliyini bəyan edən Azərbaycan bir sıra çətinliklərlə üz-üzə gəlib. Bir tərəfdən şimaldan Rusiyanın, cənubdan İranın təzyiqləri, Ermənistanda azərbaycanlılara qarşı soyqırımı siyasetinin yeridilməsi ermənilərin Azərbaycana qarşı ərazi iddiasında olmasını sürətləndirir. Belə bir ağır vəziyyətdə 1918-ci ildə İrəvan ərazinin ermənilərə güzəşt edilməsinə razılıq məcburiyyət sayılıb.

1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı, Gəncə quberniyasının Zəngəzur qəzası, Qazax qəzasının cənub hissəsi və Mehriyə bitişik ərazilər Ermənistənə verilib.

Ermənistənə bağışlanan Qazax qəzasının cənub hissəsində Dilican qəzası, çox hissəsi Ermənistanda qalmış Zəngəzur qəzasının əraziində isə Meğri və Zəngəzur qəzaları yaradılıb.

Ön dəhşətlisi budur ki, İrəvan ermənilərə bağışlananda azərbaycanlıların sərvətləri də Ermənistənək kimi elan edilərək qeyri-şörtlər onlara verilib.

Ermənilər erməni vilayətinin (1828-1840), İrəvan qəzasının (1840-1849) və İrəvan quberniyasının (1849-1917) yaradılmasını həyata keçirdikdən sonra 29 noyabr 1920-ci ildə Ermənistən dövlətinin qurulmasına müvəffəq olublar.

S.M.Kirov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdə Göyçə və Dilican əraziləri (1922), Naxçıvanın 9 Azərbaycan kəndi (1923) Ermə-

nistana verilib.

1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti yeridən ermənilər soydaşlarımızın sayını 237.684 nəfərdən (1914) 72.997 nəfərə (1922) endirdilər. Xərici ölkələrdən köcüb gələn erməniləri Qarabağda yerləşdirmək yolu ilə onlar bir niyyətlərini də həyata keçirə bildilər. Rəsmi surətdə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması baş tutdu.

1929-cu ildə Qazaxın 50 kvadratkilometr torpaq sahəsi, Cəbrayıllı qəzasının Nüvədi, Erməzir və Tuğud kəndləri Ermənistana verilib.

1946-cı ildə 40 kvadratkilometr meşə sahəsi Ermənistana bağışlanıb. Sonra Tovuz rayonunun ərazisindən 7,6 kvadratkilometr torpaq sahəsi, Qazaxın ərazisindən müəyyən hissə Ermənistana bağışlanıb.

Bədnam qoşularımız Ermənistanda və Dağlıq Qarabağda yaşayan soydaşlarımızın sixişdirib çıxarılmasını qarşılara məqsəd qoymuşdular. Bu səbəbdən də onlar Sovet Ordusı hissələrindən aldıqları silahlar hesabına əvvəlcə indiki Ermənistanda, sonra isə Dağlıq Qarabağda analoqu olmayan vəhşiliklər törədiblər.

Qərbi Azərbaycanda, Dağlıq Qarabağ və onun ətrafında ələ keçirdikləri ərazilərdə azərbaycanlılara məxsus tarixi abidələri və mədəniyyət nümunələrini dağıtmış, yaşayış yerlerinin, türk mənşəli toponimlərin erməniləşdirilməsi ermənilərin həyat kredosudur. Son 100 ildə 2000-ə yaxın yaşayış məntəqələrinin adı erməni adları ilə əvəz edilmişdir. Qədim Oğuz ellərinə yönəlmüş bu toponimik genosidlə onlar tarixin yaddasına balta vurmağa çalışalar da, yanılırlar.

Cənubi Qafqazda sosialist rejiminin bərqərar olmasından öz

məkrli məqsədləri üçün istifadə edən erməni millətçiləri 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR-dən kütləvi deportasiyasına dövlət seviyyəsində nail oldular.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsi vilayat və ətraf rayonlarda ermənilərin azərbaycanlılara qarşı cəza aksiyalarını daha da gücləndirmişdir. 1990-cı ilin 20 yanvarında Bakıda və digər yerlərdə SSRİ imperiyasının ermənipərst qüvvələri xalqımıza qarşı faciə törətmışlər.

Qazax rayonunun Bağanis-Ayrım kəndinin yandırılması soyqırım siyasetinin yeni həlqələrindən biri kimi təzahür etdi. Qarabağ münaqişəsi adı altında ermənilər Dağlıq Qarabağda Meşəlini, Malibəylini, Kərkicahani, Həsənəbadı, Quşçuları, Qarabağlıni və digər Azərbaycan kəndlərini işgal edib yüzlərlə insani öldürdürlər.

"Dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir". Onların hamisi terrorçudur: fəhləsi də, alimi də, qocası da, cavabı da, qadını da, uşağı da".

Samuel Uimz,  
Amerika alimi, "Ermənistən-xristian  
ölkənin gizliləri" əsərinin müəllifi

\*\*\*\*\*

*Məşhur tarixçi alım V.İşxanyanın hələ 1916-cı ildə Sankt-Peterburqda dərc etdirdiyi "Narodnostı Kavkaza" məqaləsində yazdığını kimi, "...ermənilərin lügətində heç vaxt vətən sözü olmayıb. Onlar tarix boyu Kiçik Asiyadan və Rusiyadan kənarda, Fərat çayının yuxarı qolu olan Qaraçay sahillərində, Frakiya və Mesopotomiyada pərakəndə dəstələr şəklində yaşayıblar. Onların Zaqafqaziyaya qətiyyən dəxli yoxdur. Onların Azərbaycan və Dağlıq Qarabağ haqqındaki iddiaları qeyri-qanuni və əsassızdır". Bu fikirləri ermənilərin öz tarixçi alımları Makuk Abekyan, K.Patkanyan, rus alımı Yuri Pompeev, Qafqaz tarixi üzrə məşhur Amerika mütəxəssisi Tadeüs Svyatkovski də təsdiqləyir.*

## QANLI FACİƏLƏRİ UNUTMAĞA HAQQIMIZ YOXDUR

### XVII əsr və sonrakı dövr.

Bu dövrdə ermənilər rus imperiyasının (xüsusilə də I Pyotrun) himayəsində idilər. Çünkü ermənilər bu regionda noinki ruslara şərait yaradır, bir çox hallarda rus qoşunlarının tərkibində də vuruşurdular.

Nəticə etibarilə rus imperiyası erməniləri Qafqaza köçürürlək, Ermənistən Respublikası yaratdı ki, əsas tarixi rəqibi olan Türkiyə ilə onun arasında bufer (özüne çəpər) zonası olsun. Bu gün "dənizdən-dənizə Ermənistən" ideyasının əsasında da yuxarıda qeyd olunan faktlar dayanır.

**Noyabr 1724-cü il.** Ermənilərin Xəzəryani bölgələrdə yerləşdirilməsi barədə I Pyotr fərman verir.

**1747-ci il.** Qarabağın (indiki Ağdam rayonunun) Sarıcalı kəndində doğulmuş Pənahəli xan Qarabağ xanlığının əsasını qoyur.

**1748-ci il.** Pənahəli xan Bərdə şəhəri yaxınlığındakı Bayat qalasını tikdirir.

**1751-52-ci illər.** Pənahəli xan Ağdam şəhəri yaxınlığındakı Sahbulaq qalasını tikdirir.

**1756-1757-ci illər.** Pənahəli xan Şuşa qalasını tikdirir və Qarabağın mərkəzi Bərdədən alınmaz qala olan Şuşaya köçür (**Şuşa-Vaqifin türbəsi 1986 səh.12**).

**1758-1760-ci illərdə** Ağaoglun və Əsgəran qalaları tikilir.

**1759-1806-ci illər.** Pənahəli xanın oğlu İbrahim xan Qarabağın hakimi olur.

**1794-cü il.** Ağa Məhəmməd şah Qacar Qarabağa hücum edir və Əsgəran qalasında möglüb olur.

**İyun-iyul 1795-ci il.** Şah Qacar 85 min nəfərlik qoşunla 15 min nəfərlik qoşunu olan Şuşanı 33 gün mühasirədə saxlasa da, ala bilmir.

**May 1797-ci il.** Şah Qacarın Azərbaycana 2-ci yürüşü. Dağlıq Qarabağa hücum zamanı Şuşa qalasını zəbt edir. İbrahim xan qaçıır.

**04 iyul 1797-ci il.** İran istilasına qarşı müqavimətlər və İran şahi Qacarın Şuşada öldürülməsi. İran qoşunlarının Qarabağdan çıxmazı.

**14 may 1805-ci il.** İbrahim xanın və knyaz Pavel Sisyanovun Kürəkçayda bağlıqları müqaviləyə görə Qarabağ xanlığı Rusiyanın tərkibinə keçir. Müqavilənin rüsum ödəməyə zəmanət şərti qarşısında məcburiyyətdə qalan İbrahim xan iki oğlunun ömürlük Tiflisdə girov saxlanmasına razılıq verir.

**12 oktyabr 1813-cü il.** İran qoşunu 1812-ci ildə Rusiya orduşuna Aslandüzə möglüb oldu. Bu əsasda Rusiya ilə İran arasında bağlanmış 1813-cü il 12 oktyabr tarixli müqaviləyə əsasən İran dövləti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarından, Şərqi Gürcüstana və Dağıstanə olan iddiasından əl çəkdi. Rusiya ilə İran sərhədi (indiki Azərbaycan-İran sərhədi) yarandı.

**1822-ci il.** Qarabağ xanlığının ləğv edilərək əyalətə çevriləməsi.

**1823-cü il.** Keçirilən ilk rəsmi sayım (siyahıyalma) nəticəsində müəyyən edilmişdir ki, indiki Dağlıq Qarabağ ərazilərin-

da yaşayan 18563 ailədən yalnız 1559-u və ya 8,4 faizi erməni ailələridir.

**1827-ci il.** Qafqaz Arxeoqrafiq Komissiyasının aktına əsasən Qarabağın dağlıq hissəsində 12 min ailə yaşayırı ki, bunlardan da 2,5 min qeyri-müsəlmanlardan ibarət idi. Bu o demək idi ki, Dağlıq Qarabağ ərazilərində ermənilərin sayı artaraq 10-15 fəzə catmışdı.

**10 fevral 1828-ci il.** Rusiya ilə İran arasındaki Türkmençay müqaviləsi nəticəsində Güney Qafqaz tamamilə Rusiyanın əlinə keçdi. Daha sonra fars torpaqlarından 8 min erməni ailəsi Azərbaycanın iki hissəyə bölünməsini rəsmiyoşdirdi.

**21 mart 1828-ci il.** Rus-İran müharibəsi qurtardıqdan sonra aralıqda busfer-xristian dövləti yaratmaq məqsədilə çar I Nikolay "erməni vilayətləri" adlı inzibati ərazi vahidi yaradır.

Verilmiş fərmana əsasən **1829-cu ilin aprelindən** 1832-ci ilin mayına qədər bu vilayətdə siyahıyalma prosesi gedir.

Siyahıyalmadan aydın olur ki, ancaq bu regionda köçürülmələr hesabına erməni əhalisinin sayı 25 min 151 nəfərdən artaraq 82 min 377 nəfərə çatmışdır. Bu artıma baxmayaraq məlum olur ki, hələ də İravan şəhərində 7 min 331 nəfər azərbaycanlı, 4 min 732 nəfər isə erməni yaşıyır.

**02 sentyabr 1829-cu il.** Rusiya ilə Türkiye arasındaki müqavilə nəticəsində Türkiyədən 14 min erməni ailəsi Azərbaycana köçürüllür.

**24 dekabr 1829-cu il.** Erməni generalı Q.Lazarev rus generalı İ.Paskeviçə raport göndərərək, 3 ay yarım müddətində Arazi keçirməklə 40 min nəfər erməninin Naxçıvanda və Qarabağda məskunlaşdırıldığını bildirir.

**1828-1830-cu illər.** Türkmençay müqaviləsinə əsasən İrandan 40 min, Türkiyədən isə 84 min nəfər erməni köçürüülərək,

İravan və Yelizavetpol (indiki Gəncə) qəzalarında yerləşdirilir. Gəncə qəzasına göndərilənlərin çoxu indiki Ağdərə rayonu ərazisində məskunlaşdırılır.

**1832-ci il.** Köçürülmələr hesabına indiki Dağlıq Qarabağ ərazilərində ermənilərin sayı 8,4 faizdən 34,8 faizə qalxır.

**1836-ci il.** Rusiya müstəqil Alban katalikosluğunu ləğv etdi və onu Qriqoryan kilsəsinin tabeliyinə verdi. Həmin ildən Dağlıq Qarabağın bütün kilsələri erməni kilsələri adlandırılır.

**10 aprel 1840-ci il.** Qarabağ eyaləti ləğv edilərək Şuşa qəzası yaradılmış, bu qəza isə Kaspi vilayətinin tərkibinə daxil olmuşdu. İndiki Dağlıq Qarabağ ərazisi də bu qəzaya məxsus idi.

**1845-ci il.** Mirza Adığözəl bəyin Azərbaycan dilində "Qarabağname" kitabı nəşr olunur.

**1846-ci il.** Dağlıq Qarabağ Şamaxı quberniyasının tərkibinə daxil olur.

**1847-ci il.** Cavanşir Mirzə Camal Qarabağının "Qarabağ tarixi" kitabı nəşr olunur.

**1859-cu il.** Dağlıq Qarabağ Bakı Quberniyasının tərkibinə daxil olur.

**1866-ci il.** Mir Mehdi Xəzani "Qarabağ tarixi" əsərini yazar.

**1868-ci il.** Dağlıq Qarabağ Yelizavetpol (indiki Gəncə) quberniyasının tərkibinə daxil olur.

**1877-1878-ci illər.** Rusyanın Türkiyə ilə müharibə apardığı zaman ermənilər Qafqaza, o cümlədən Azərbaycana sürətlə köçürürlər. Bu işə rus generalı milliyyətçə erməni olan Ter-Qukasov başçılıq edirdi.

**1886-ci il.** Bu zaman buraxılan Qafqaz təqvimi göstərir ki, Yelizavetpol quberniyasının Zəngəzur mahalında azərbaycanlılar - 45,7 faiz, kürdlər - 27,9 faiz, ermənilər isə 24,8 faiz idilər.

**1892-ci il.** Tiflisdə "Daşnaksütün" ("İttifaq") adında qatı

<p>УЧЕБНАЯ КАРТОЧКА № 07922092 ЧЛЕНЫ КЛОСС</p> <p>1. ФИОНАНСЫ Абдусалык Имя Абдулла Отчество Салык 2. ГЛАВА АУДИТОРИИ: 2. ГЛАВА РОДИТЕЛЕЙ: 1918 3. НИЧЕГО РОДИТЕЛЕЙ СЕМЬИ НЕТУ. Родители умерли. Были в семье пять человек, из которых четыре умерли. 4. ПРОФЕССИЯ: Учителя 5. ОБРАЗОВАНИЕ: Окончил гимназию 6. СПЕЦИАЛЬНОСТЬ: Учитель 7. ПРЕДЛОЖЕНИЕ В ВАХСИ: 1932 г. № 1932 8. ВРЕМЯ МУЖДАЛАКА: КИЧИК 9. В КОДАВЛЕНИИ: Семейка Абдуллы Род. №: 742 С.И.Л. Документ 10. ДАТА: 07.09.1918 Красивый шрифт ХАДИД ЗЕГЕЛИ 11. Место выдачи: 57-й квартал Для выдачи выдают: 57-й квартал</p>	<p>УЧЕБНАЯ КАРТОЧКА № 07922092 ЧЛЕНЫ КЛОСС</p> <p>1. Основанием данной карточки является личное представление "хадид зегели" врача... 1918 года.</p> <p>УЧЕБНАЯ КАРТОЧКА № 07922092 ЧЛЕНЫ КЛОСС</p> <p>Красивый шрифт ХАДИД ЗЕГЕЛИ С.И.Л. Документ</p>  <p>Для выдачи выдают: 57-й квартал</p>
--	---

Bu sənəd sübut edir ki, Göyçə mahalı vaxtilə Azərbaycan ərazisi olub. İndiki Ermənistən ərazisi azərbaycanlıların ata-baba yurdalarıdır. El ağısaqqalı, üzün müddət müəllim, məktəb direktoru olmuşdur. Əli Abbasov və onun minlərlə həmyerli öz doğma yurdlarından deportasiya edilib.

milletçi erməni (faşist) partiyası yaradılır.

**1893-1894-cü illər.** Türkiyədən Qafqaza 90 min erməni köçürülrən.

**1897-ci ilin rəsmi məlumatlarına əsasən,** Şuşa qəzasının sahəsi 4911 kv.km, əhalisi isə 140,7 min nəfər idi. Dağlıq Qarabağın göstəriciləri də bu rəqəmlərin tərkibində idi.

**1898-ci il.** Çar hökuməti Dağlıq Qarabağdakı Xankəndini hərbi qərargahına çevirir və bura "stab" adlandırılır.

**1903-cü il.** Güney Qafqazda ermənilər tərəfindən yüzlərlə

cinayətlər törədir. Onlar bölgələrdə hakimiyyəti ələ keçirir, yolları və körpüləri partladır, nüfuzlu içtimai xadimləri terror yolu ilə qətlə yetirirlər.

**16-21 avqust 1905-ci il.** Ermənilərin Şuşaya hücumu və onların möglübəyyəti uğramaları.

**26 dekabr 1905-ci il.** Ağdərə rayonunun 500 nəfərlik Umutlu kənd sakinləri Ağdəma pənah apararkən yolda Abram bayın erməni dəstəsi torosından qətlə yetirilirlər. (*Bu həmin Abram bəydir ki, doğma nəvəsi Henrik Pogosyan 1988-ci il fevralın 23-də DQMV-yə I katib "seçildi". O, bu "inqilabın Lenini" ləqəbini daşıyırırdı.*)

**1907-ci il.** "Daşnakşütyun" partiyası keçirdiyi IV qurultayında partiyanın programına əsasən yeni "Vahimə" adlı təşkilat yaradır.

**1905-1907-ci illər.** Bu illərin qırğınları Zəngözəru, Gəncəni, Şuşanı, Naxçıvanı, Ordubadı, Cavansır və Qazax mahallarını əhatə edir. Təəssüf ki, SSRİ dövründə Azərbaycan hakimiyyətindəki erməni rəhbərlər (onlara sərfəli olmadığı üçün) bu illərin müəyyən arxiv materiallarını məhv etmişlər. Yalnız M.S.Ordubadının yazdığı "Qanlı sənədlər" kitabı və ayrı-ayrı faktlar göstərir ki, bu illər də azərbaycanlılar üçün soyqırım dövrü olmuşdur.

**6 fevral 1905-ci il. Bakı.** Mixaylov xəstəxanasının sənədlərinə görə erməni milyonçuları Balabek Lalayevin, Artyom Bayantsın, İsay Ter-Osipovun və başqa maqnatların havadarlığı ilə terror qrupu 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, qalanları başqa millətlərin nümayəndələridir.

**7 fevral 1905-ci il. Bakı.** Həmin erməni terror təşkilatı bu dəfə şəhərdə 100-dək dinc vətəndaşı öldürmiş və yaralamışdır.

**9 fevral 1905-ci il. Bakı.** Yenə də həmin erməni terror təşkilatı şəhər sakinlərini qotı-qarot etmişlər. Erməni terrorçularının Bakıda hələ 1904-cü ilin axırlarında yayılmış intibahnamələrində ifadə olunmuş hədo-qorxuları ardıcıl surətdə həyata keçirilmişdir. Qatillər kütləvi qırğınlar tövəldikdən sonra varlı ermənilərin evlərinə yiğmiş və binaların pəncərələrindən, damlарından şəhərin küçələrində atoş açmış, bomba və qumbaralar atmışlar. 1905-ci ilin 6-10 fevral hadisələri tarixə "Bakı şəhərində qanlı qətləm" kimi daxil olmuşdur. Yuxarıda adları çökilən varlı ermənilərlə yanaşı, Mantaşev, Ter-Qukasov, Melikyants da öz proqramlarını həyata keçirməyə başlamış "Daşnakşütyun" beynəlxalq terror təşkilatının üzvləri və sponsorları idilər.

**20-21 fevral 1905-ci il. İravan.** "Daşnakşütyun" terror təşkilatının quldur qrupları şəhərin azərbaycanlı sakinlərini qırıb çatmışlar. Dinc sakinlərin vohşicosuna öldürülməsi şahidləri dəhşətə götürmişdi. "Kavkaz" rus qəzetinin yazdıığına görə, bu qotlları Parisdə və ya Venetsiyada noşr edilmiş erməni dörsliklərindən tərbiye almış adamlar törotmişdilər. Bu kitabların müəllifləri öz şagirdlərini boşarıyyəti qarşı golocok cinayətlərə sənki qabaqcədan proqramlaşdırıldırlar.

**May 1905-ci il. Naxçıvan.** Erməni quldur birloşmələri dinc əhalisi qarşı qanlı azığlıq törotmişlər. Öldürülenlər arasında qadımlar, uşaqlar və qocalar var idi.

**1905-ci il. Zəngəzur.** Erməni quldur birloşmələri şəhərin dinc əhalisinə qanlı divan tutmuşlər. Onlareca adam öldürülmüşdür. Şahidlərin dediklərinə görə, colladlar tosəvvürlənmiş, oturpədici edam üsulları tətbiq etmişlər. Mosolən, adamları olayaqlarından nəhəng ağacların oyılmış budaqlarına bağlayırdılar. Sonra kənddiri kəsərək budaqları buraxırdılar.

**21 avqust 1905-ci il. Şuşa.** Erməni quldurları Şuşa qəzasının kəndlərindən birində məktəbin təmiri ilə məşğul olan 17 azərbaycanlı ustaya basqın etmiş və onların başlarını kəsmişlər.

**1905-ci il, avqustun axırları. Bakı.** Erməni quldur birləşmələri azərbaycanlılara dəhşətli divan tutmuşlar. Şahidlərin dediklərinə görə, Bakıda avqustun axırlarında baş vermiş bu hadisələr öz qəddarlığına və kütləviliyinə görə həmin ilin fevralında törədilmiş facioni kölgədə qoymuşdur.

**3 oktyabr 1905-ci il. Sırxavənd.** Erməni terror və quldur birləşmələri kəndə basqın etmişlər. Əməliyyata erməni terrorçu Hamazasp başçılıq edirdi, "Daşnaksütyn" terror təşkilatının komitəsi dinc kəndliləri xüsusi vəhşiliklə qırğıına görə ona general rütbəsi vermişdir. Çox qısa müddətdə viran qoyulan Sırxavənd kəndi azərbaycanlıların meyitləri ilə dolmuşdur. Quldurlar hətta qocalara rəhm etmir, körpələri isə bir yerdə yığıb kütləvi şəkildə öldürürdülər.

**1 yanvar 1906-ci il. Papravənd.** Erməni quldur birləşmələri azərbaycanlıların Papravənd kəndinə basqın etmişlər. Sakinlər dinc şəkildə müqavimət göstərsələr də, kənd işğal olunmuşdur. Ermənilər kişilərin başlarını kəsir, hamile qadınlarının qarınını qılıncla yarır və hələ dünyaya gəlməmiş uşaqların başlarını vururdular. Qırğına erməni quldur Andronik rəhərlək edirdi. Əsrin əvvəllərində Rusyanın Ərzurumdaçı konsulu general Q.Mayevski onun haqqında yazmışdı: "1901-ci il qışın əvvəllərində Andronik adlı birisinin erməni quldurp dəstəsi Muş həndəvərində peydə olmuşdur".

**18 mart 1918-ci il. Şamaxı.** Səhər tezdən erməni quldur birləşmələri şəhərə soxulmuşlar. Onlar evləri yandırır, tanınmış ictimai xadimləri, ziyaliləri öldürürdülər. Rusyanın Birinci Dövlət Dumasının sabiq üzvü Məmmədtağı Əliyev də xüsusi

qəddarlıqla qotla yetirilmişdir. Dinc sakinlər ağılasiğmaz işgancə və əzab-əziyyətlə öldürülürdülər. Küçələr işgancə verilmiş, döşələr kəsilmiş və qarınları yırtılmış qadınların meyitləri ilə dolu idi. Payalarla torpağa sancılmış uşaqların qalaq-qalaq meyitləri şahidləri dəhsətə götürmişdi. Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatskinin fikrincə, Şamaxını viran qoyan erməni quldur dəstələri bir ideyadan-öldürmək və qarət etmək, öldürmək idəyasından ruhlanmışdır.

**19 mart 1918-ci il. Bakı.** Fövqəladə İstintaq Komissiyasının sənədlərində deyilir ki, martın 19-da tezdən azərbaycanlıların hələ yatdıqları vaxt şəhərin onlar yaşıyan hissəsinə hücum başlanmışdır. Azərbaycanlılar nələr baş verdiyini dərhal anlaya bilməmişdilər. Qanlı əməliyyatların bilavasitə başçısı "Daşnak-sütyn" terror təşkilatının faallarından biri Bakıda qeyri-erməni əhalini kütləvi surətdə qırmaq barədə S.Şumyanın göstərişini yerinə yetirən Stepan Lalayev olmuşdur. Komissiyanın sonndlərinə görə, o, dinc vətəndaşların öldürülməsində şəxsən iştirak edirdi. Xüsusi mühüm işlər üzrə möhkəmə müştəntiqi Komarovskinin raportuna görə, erməni quldurları Bakının mərkəzi küçələrində evlərə soxulur və silahsız sakinləri öldürürdülər.

**21 mart 1918-ci il. Şahidlərin dediklərinə görə "Daşnaksütyn" terror təşkilatının saqqallılardan ibarət dəstəsi rus inqilabının bayrağı altında İçərişəhərin gıracoyindəki binanı mühəsirəyə almışdı. Burada iki min nəfərdən yaralı və xəstə azərbaycanlı, rus, ləzgi və yəhudü vardi. Erməni terrorçu Hamazasının və "Daşnaksütyn"un üzvü, qəddarlığı ilə ad çıxmış Anastas Mikoyanın (sonralar o, uzun müddət SSRİ rohbörлərindən biri olmuşdur) əmri ilə ermənilər həmin binaya kerosin tökörək hor torəfdən od vurmuşlar. Bu dəhşətli mənzəronu uzaqdakı bir binanın damından açılan iri deşikdən müşahidə etmiş Bakı sakını**

deməşdir ki, o, yanıb kömüre dönmüş və qalaq-qalaq yiğilmiş meyitlərin arasında yarımcan adamlar görmüşdür. Onlar dözülməz əzab-əziyyət içinde qırılır, inləyirdilər.


**20-21 mart 1918-ci il. Gözəldərə.** Kənd sakinləri Novruz bayramını qeyd edərkən təpədən-dırnağadək silahlanmış erməni quldurları kəndə basqın etmişlər. Hemin günlərdə 600 dinc sakin öldürülmiş, kənd isə yandırılmışdır. Müsəlman qadımlarının kiçik bir dəstəsi meşəyə qaçmış, lakin ermənilərə əsir düşməkdən qorxaraq özlerini öldürmişlər.

**Mart 1918-ci il. Şamaxı.** Şamaxı qəzasındaki Qubalı kəndinə hücum edən erməni quldurları 250 kişini, 150 qadını, 135 uşağı görünməmiş üsullarla öldürmişlər. Südəmər körpələrin kütləvi surətdə öldürülməsi dünya tarixində görünməmiş haldır.

**Mart 1918-ci il. Şamaxı.** Quşçu kəndinə ermənilərin basqın nəticəsində 192 kişi, 115 qadın, 25 uşaq öldürülmüşdür. Kəndlilərin emlakı talan edilmiş, evləri yandırılmış, müsəlmanların müqəddəs kitabı və məscidi mundarlanmışdır.

**1918-ci il. Aprelin əvvəlləri.** "Daşnakşütün"un göstərişini yerinə yetirən silahlı erməni quldur birləşmələri Bakıdan Navahı stansiyasına gelmiş və Sovet hakimiyyəti adından yerli əhaliyə ultimatum vermişlər. Sakinlər daşnakların hakimiyyətini tanımaqdan imtina etdikdə onlara amansızcasına divan tutulmuşdur. Hemin stansiyada ermənilər 55 kişini, 260 qadını və 140 uşağı öldürmişlər. Qətlə yetirilənlər və yaralananlar arasında Azərbaycan, rus, ləzgi və yəhudi millətlərinin nümayəndələri vardi.

**25 aprel 1918-ci il. Qars.** Erməni quldurlar Qars viyalətinin şərqində yerləşən Subatan kəndində 750 türk öldürmişlər. Şahidlərin dediklərinə görə, ermənilər 257 uşağı Tiptip küçəsinə









yığaraq çox qəddarcasına qətlə yetirmişlər.

**29 aprel 1918-ci il.** "Daşnaksütün" erməni terror təşkilatının göstərişini yerinə yetirən quldur dəstələri Gümrü yaxınlığında 3 min adamı öldürmişlər. Qətlə yetirilənlər arasında qadınlar, qocalar və uşaqlar da vardı.

**1918-ci il. Aprel.** Hamazaspın dəstəsinin hətta südəmər körpələrə rəhm etmədiyindən xəbər tutan Dəvəçibazar və Qızılburun kəndlərinin sakinləri yiğincəq keçirərək 15 nəfər hörmətli aşısaqqalı quldur dəstəsini duz-cörəklə qarşılamağa göndərməyi qorara almışlar. Bu yerlərin sakinləri əmin idilər ki, Qafqaz adətinə uyğun olaraq aşısaqqalların duz-cörəklə qarşıya çıxmasi sülhsevərlik və qan tökülməsinə yol verməməyə çalışmaq rəmzi sayılır. Amma Hamazaspın quldurlarının bu qocalara qarşı törətdiyi vəhşilik bütün mahalı sarsıldı.

**1-2 may 1918-ci il. Quba.** Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatskinin məruzəsinə görə, Hamazaspın dəstəsi səhər tezdən Quba şəhərini mühasirəyə almışdır. Mülki əhalinin silahsız olduğundan xəbər tutan ermənilər Qubaya soxularaq 200 evi və 22 məscidi dağdıraraq yandırmışlar. Təxminən üç min nəfər öldürülmüşdür.

**21 may 1918-ci il. Axalkalaki.** Rus hərbi həkimi Xoroşenkonun məlumatına görə, Axalkalakıda və ətraf kəndlərdə yüzlərlə azərbaycanlı doğram-doğram etmişlər. Məlumatda deyildirdi: "XX əsrin sivilizasiyalı ermənilərinin vəhşilikləri bax, budur".

**May 1918-ci il. Artyom Avanesovun başçılığında etdiyi erməni quldur birləşmələri** Xaçmazdan Qubayadək bütün yol boyunca yaşayan dinc əhaliyə qanlı divan tutmuşlar. Öldürülmüş azərbaycanlıların bir qisminin meyitlərini iki-iki, beş-beş bir qəbirdə basdırıldır. Qalan meyitlər isə yol kənarlarındakı qanovlarda



da atılıb qalmışdı. Tarixi sənədlərə görə, dəstənin başçısı Hamazasp deyirdi ki, bütün müsəlmanları məhv etmək əmri almışdır.

**07 iyul 1923-cü il.** İ.V.Stalinlə əlaqədə işləyən erməni rəhbərlərinin təzyiqi ilə mərkəzi Xankəndi olmaqla DQMV yaradılır.

**18 sentyabr 1923-cü il.** Xankəndinin adı dayışılaraq Stepan Şaumyanın "şörafına" Stepanakert adlandırılır.

**26 noyabr 1924-cü il.** DQMV haqqında Əsasnamənin 1-ci maddəsində Vilayət Azərbaycan SSR-in tərkib hissəsi elan edilir.

**18 fevral 1929-cu il** tarixli qərarı ilə Zaqafqaziya Federasiyası MİK-in Rəyasət Heyəti 1921-ci ilin Moskva və Qars müqavilələrinin şərtlərini pozaraq, Naxçıvan MR-ə məxsus olan 657 kvadratkm-lük ərazini (bu ərazilə azərbaycanlılar yaşayan Qurbanlıq, Hördəz, Oğbun, Almalı, İtqıran, Sultanboy, Qarseven, Kılıd və digər kəndlərin olmasına baxımayaraq) Ermənistən SSR-ə verir.

Həmçinin həmin qərarla Zəngilan rayonunun Nüvədi kəndi, habelə Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi də Ermənistəna verilir.

**1930-cu il.** Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistəna verilərək, bu ərazilər üzrə Mehri rayonu yaradılır.

**1937-ci il.** İl ərzində Azərbaycanda "xalq düşməni" kimi yüzlərə adam güllələnmiş və ya Sibirə sürgün edilmişdi.

**1938-ci il.** Zaqafqaziya MİK-in nəzarəti altında 23 mart 1938-ci il tarixli qərarı ilə Gürcüstan MİK, 08 aprel 1938-ci il tarixli qərarı ilə Ermənistən MİK və 05 may 1938-ci il tarixli qərarı ilə

Azərbaycan MİK öz inzibati sorhodlularını təsdiq edərək, qonşu respublikalara heç bir torpaq iddiası etmirlər.

Yuxarıda qeyd olunanlara baxımayaraq, 1986-ci ildə ermənilər bu məsələni yenidən M.S.Qorbaçovun qarşısında qaldırırlar və M.S.Qorbaçov bu işi öz şoxsi nəzarətinə götürür. Lakin "demokratiya" və "yenidənqurma" ona bütün planlarını axıradək həyata keçirməyə imkan vermir.

**14 aprel 1948-ci il** tarixli qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti Ermənistəndən azərbaycanlıların köçürülməsini siyasi və xalq təsərrüfatı üçün əhəmiyyətli məsələ hesab edərək bütün respublika nazirlərindən tələb edir ki, qeyd olunan tədbirlər tacili həyata keçirilsin.

**İyun 1967-ci il.** DQMV Xocavond rayonunun Küropatgın kəndində erməni Benikin məktəblı uşağı yoxa çıxır. Az sonra uşağın meyiti Ələmşah Mustafayevin briqadmasına məxsus olan sahədən tapılır. Bu əsasda briqadırlı Ələmşah, direktor Ərşad və kənd sakini Zöhrəb höbs olunurlar. Bundan sonra ermənilər torofindən Azərbaycan kəndlərinə qarşı terror aktları törədilməyə başlanır.

**03 iyul 1967-ci ildə** məhkəmədə bu şoxslorun günahları sübuta yetmədiyi üçün iş yenidən istintaqa qaytarılır. Lakin Benikin başçılığı etdiyi erməni dəstəsi yolda onların hər üçünü əsgərlərən alıb qoṭla yetirir, sonra isə od vurub yandırırlar.

Bakıdan Heydər Əliyevin rəhbərliyi ilə golmuş tohlükəsizlik orqanları torofindən sübuta yetirilir ki, uşağı öz doğma dayısı öldürüb. Törətdiyi cinayətə görə ona güllələnmə cozası kəsilir. Qəribədir ki, "güllələnmiş" dayı 1975-ci ildə atasının dəfniində iştirak edərək yenidən yox olur.

**10 avqust 1977-ci il.** Azərbaycan SSR Nazirlər Sovetinin 280 N-li qərarı ilə Şuşa şəhəri Tarixi Arxitektura Qoruğu elan edilir.

**1978-ci il.** Ağdərəda ermənilərin Azərbaycanın bu regionuna köçürülməsinin 150 illiyi münasibətlə abidə qoyulur. Ermənilər 1985-ci ildə bu 150 rəqəmini qoparıb atırlar.

**17-24 yanvar 1979-cu il tarixdə SSRİ-də əhalinin siyahıya alınması** keçirildi. Onun əsas nəticələri isə 1980-ci ilin əvvəllərində əhaliyə çatdırıldı. Bu nəticələrin ötən (1959, 1970-ci) illərin siyahıyalınma nəticələri ilə müqayisəsi DQMV-də gizli bir "partlayış" yaratdı. Belə ki, müqayisələr göstərdi ki, erməni əhalisi azalmağa, azərbaycan əhalisi isə artmağa doğru gedir.

**10 iyul 1985-ci il.** Moskvada 75 min tiraçı olan "Демографический энциклопедический словарь" nəşr edildi. Onun tərtibatçularının sırasında erməni alımlarından V.A.Ambarsumyan, İ.L.Knunyans, R.V.Tatevosov və başqaları da var idi.

**1986-ci il.** Erməni millətçiləri üçün münbit hesab olunan bir anarxiya dövrü idi. Elə bu mühitin hesabına da azərbaycanlıları qırmaq, qovmaq, evlərini dağıtmak vasitəsilə öz məkanlarını böyüdürdülər. Kommunist Partiyasının isə sərt qanunları var idi. Buna görə də SSRİ dövründə "torpaq xəstəsi" olan ermənilər küləvi şəkildə "cücərə" bilmirdilər. Onlara belə bir mühiti 1986-ci ildə M.S.Qorbaçovun "demokratiyası" yaratdı.

Vilayətdə daş və mərmər karxanalarına müdir təyin edilmiş, millətçi kimi tanınan Arkadi Manuçarov "demokratiya" ideyalarından istifadə edərək Xankəndində tarix və mədəniyyət abidələrini qoruyan "Krunk" adlı təşkilat yaradır.

"Krunk" sözü erməni dilində durna deməkdir. Uzun müddət həm A.Manuçarov, həm də "Krunk"un digər üzvləri "durna"nın tarixi abidələrlə əlaqəsini izah etməkdən boyun qaçırıldır.

Bu dövrlərdə dövlət təhlükəsizlik orqanları (Azərbaycanda başda Ziya Yusifzadə olmaqla) olduqca güclü və dəqiq iş aparırdılar. Onların vasitəsilə aydın oldu ki, "KRUNK" sözü "Komitet

Революционного Управление Нагорного Карабаха" sözlərinin baş hərflərindən yaranmışdır. Təşkilatın məqsədi tarixi abidələri qorumaq deyil, DQMV-ni Ermənistana birləşdirməyə çalışmadır.

Həmçinin aydın oldu ki, "Krunk" no qədər çalışsa da "Qarabağ" sözünü erməniləşdirə bilməmişdir. Odur ki, istor-istəməz albanlara məxsus olan "arsax" sözünü "özələşdirir" və bu adla da "Qarabağ" sözünü itirməyi qarşıya məqsəd qoyur.

Təhlükəsizlik orqanlarına "Krunk"un keçirdiyi iclasların yeri, əhalidən topladığı pulların miqdarı, hətta qəbul etdiyi operativ qərarların məzmunu da məlum idi. Bütün bunlarla yanaşı, "Krunk" və onun sədri A.M.Manuçarov barasında ölçü götürməyə "yeni demokratlar" icazə vermirdilər.

**1987-ci il.** Akademik A.Qəmbəkyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli kongresi SSRİ-də yaranmaqdə olan demokratik dəyişmələrdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.

Qeyd edək ki, əvvələ, müasir tarixçilər belə bir "dövlətin" heç zaman mövcud olmadığını dəfələrlə sübuta yetiriblər. İkincisi, indi heç bir alman vətəndaşı Hitlerin işğalı ilə 1943-1944-cü illərdə dəyişmiş Avropa və Asiya xəritəsini nəinki adamların qarşısına qoymur, hətta onlar həqiqətən olmuş bu hadisələrə görə xəcalat çıxıklarını bildirirlər. Ermənidə isə belə bir abır-həya yoxdur.

**23 dekabr 1991-ci il.** "Qarabağ" terror təşkilatının üzvləri Əsgəran rayonunun Meşəli kəndində hücum etdilər. 6 nəfər öldürdü, 15 nəfər isə yaralandı.

**26 dekabr 1991-ci il.** Şuşa şəhər sakini Abbasov Süleyman İsmayılov oğlu, hamilə həyat yoldaşı, yaş yarımında olan oğlu, qayınanası və sürücü ilə Bakıdan Şuşaya qayıdarkən erməni terror

dəstəsinin yüksək gərginlikli elektrik dirayını partlatdıqlarının şahidi olurlar. Terrorçular bütün ailəni və onları Şuşaya aparan sürücünү vəhşicəsinə qətlə yetirirlər.

**05 fevral 1993-cü il** tarixdə Yuxarı Qarabağda ermənilər Rusyanın VII ordusunun 128-ci motoatıcı alayının və muzdla tutulmuş əsgərlərin, əsasən də kazakların iştirakı ilə Ağdərə bölgəsinə hücuma keçidilər.

**16 sentyabr 1989-cu il.** Tbilisi-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 5 nəfər ölmüş, 25 nəfər yaralanmışdır.

**7 oktyabr 1989-cu il.** Xankəndi yaxınlığında körpü partladılmışdır.

**4 yanvar 1990-ci il.** Əsgərən qəsəbəsi ilə Ağdam şəhərinin arasındaki körpü partladılmışdır.

**16 fevral 1990-ci il.** Şuşa-Bakı marşrut avtobusu partladılmış, 3 nəfər ölmüş, 13 nəfər yaralanmışdır.

**11 iyul 1990-ci il.** Tərtər-Kəlbəcor sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aktı keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

**10 avqust 1990-ci il.** Tbilisi-Ağdam marşrutu üzrə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər ölmüş, 30 nəfər yaralanmışdır.

**30 noyabr 1990-ci il.** Xankəndi aeroporto yaxınlığında sərnişin avtobus partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

**9 yanvar 1991-ci il.** Laçın-Şuşa yolunda "Azərbaycan gəncləri" (rusca) qəzetiñin müxbiri Salatin Əsgərova və Sovet Ordusunun 3 zabiti pusquda dayanmış erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.

**Aprel 1991-ci il.** Rostov şəhərində SSRİ DİN-nin Qafqazdakı daxili qoşunlarının komandani, polkovnik Vladimir Blaxotin

ASALA terrorçuları tərəfindən öldürülmüşdür.

**19 iyun 1991-ci il.** Yevlax-Laçın avtomobil yoluñun 106-cı kilometrində "N" sayılı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.

**31 iyul 1991-ci il.** Dağıstanın Temirtan stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

**30 may 1991-ci il.** Dağıstanın Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər ölmüş, 22 nəfər yaralanmışdır.

**2 avqust 1991-ci il.** Hadrüt rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır yaralanmışdır.

**21 avqust 1991-ci il.** Hadrüt rayonunun Sadaxt kəndi yaxınlığında "KamAz" markalı 70-30 markalı AQQ dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 19 nəfər ağır bədən xəsarəti almışdır.

**8 sentyabr 1991-ci il.** Ağdam-Xocavənd avtobusunun atoşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terrorçunun Xaçaturyan Volođi, Yeremyan Saro, Salyan Şaşa və Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atoşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.

**26 sentyabr 1991-ci il.** Yevlax-Laçın yoluñda "VAZ-2106" markalı D 72-07 AQ nömrəli nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.

**10 oktyabr 1991-ci il.** Ağdərə rayonunun Sırxavənd kəndi ya-

xinliğinde "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yanaraq kül olmuşdur.

**20 noyabr 1991-ci il.** Qarakənd səmasında Azərbaycanın dövlət xadimlərini aparan vertolyot ermənilər tərəfindən vurulmuşdu.

**27 dekabr 1991-ci il** tarixdə erməni silahlı birləşmələri Kərkicahana ağır texnika ilə hücuma keçdilər. Mehman Hüseynovun başçılıq etdiyi 22 nəfərdən ibarət könüllülər dəstəsi ermənilərin mühəsirsinə düşdülər. Buna baxmayaraq, 8 saat davam edən döyüdə 300-dən çox ermənidən 70-dən çoxu məhv edildi. Son nəticədə sağ qalan könüllülər əsir alındılar.

Onların içorisində Fərhad Ataklıyevin cəsədi ermənilərdən geri alınmış və onun üzərində müxtəlif alətlərlə yetirilmiş 75-dən artıq işgəncə izi aşkar edilmişdir.

**8 yanvar 1992-ci il.** Erməni terrorçuları Krasnavodskdan (Türkmənistan) Bakiya sərnişin daşıyan "Sovetskaya Kalmikiya" bərəsini partlatmışlar. Nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

**28 yanvar 1992-ci il.** Ağdam-Şuşa marşrutu ilə uçan Mi-8 vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfinən vurulmuşdur. Nəticədə 44 nəfər həlak olmuşdur.

Təkcə 1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahana qəsabəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri yaralamışlar.

**1992-ci il fevralın 25-i** axşamı 4-cü ordunun 23-cü diviziyasının 366-ci alayının komandiri polkovnik Y.Zaviqarova general rütbəsi verilmişdir. Bu "şərəfə" gecə Xocalı şəhəri misli görünməmiş soyqırıma məruz qalmış, şəhər tamamilə yanıb kül olmuş.

minə qədər insan vohşicəsinə qətlə yetirilmişdir.

**Fevralın əvvəli 1992-ci il.** Erməni dəstələri Şuşanın Malibəyli, Kəlbəcərin Ağdaban və bir çox digər kəndlərini zəbt edərək 100-dən çox adamin ölümünü, 140-dan çoxunun yaralanmasına və əsir düşməsinə səbəb olurlar. Bu hadisələrdə də Rusiyanın 366-ci motoatıcı alayı iştirak edir.

**13-17 fevral 1992-ci il.** Xocavənd rayonunun Qaradağlı kəndi 4 gün ərzində əldən-əla keçir, onun 92 nəfər müdafiəçisi və 54 nəfər sakını öldürülərək silos quyusuna atılırlar. Erməni quldur dəstələri 117 nəfər kənd camaatını (uşaq, qadın, qoca, cavan) girov götürmüş və onlardan 77 nəfərini qətlə yetirmişdilər. Ermənilər Vərəndəli fermasında 6 nəfəri yandırmışdilar. Yarıqlardan görünürdü ki, həmin kəndin sakını İltifat anası Qaragözə qucaqlaşmış və ana-bala elə bu vəziyyətdə də yanmışdilar (10-65).

**22 fevral 1992-ci il.** SSRİ Prokurorluğu və Azərbaycanın istintaq orqanları Ermənistandan qovularkən öldürülən azərbaycanlıların rayonlar üzrə adbaad açıq siyahısını "Ülfət" qəzetində dərc edirlər. Məlum olur ki, Ermənistandakı azərbaycanlıları qovmaq üçün onların 206 nəfərini öldürmiş və yandırmışdilar.

Yada salaq ki, bunun müqabilində Azərbaycandakı ermənilər nəinki sağ-salamat köçüb getmiş, hətta evlərini satmış, əşyalarını isə dövlət hesabına təşkil olunmuş maşınlarda aparmışdilar.

**25-26 fevral 1992-ci il.** *Xocalı soyqırımı*. 25-dən 26-na keçən gecə Rusiyanın 366-ci alayının 180 hərbi mütxəssisi ağır texnika ilə birlikdə ermənilər tərəfə keçirlər. Sonra bu hərbçilərin köməyi ilə erməni quldur dəstələri Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağdırılmış, yandırılmış, insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içorisində başları kəsilən, gözləri çıxarılan, dörisi soyulan, diri-diри yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi (8-46).

Soyqırının nticösində 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikət olmuşdu ki, onlardan da 76-sı uşaqdır. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüdü. Rusyanın "Memorial" Hüquq-Müdafia Mərkəzinin məlumatına əsasən diri adamın başının dorisinin soyulması faktı da qeydə alınmışdır.

Istintaq materiallarından məlum olur ki, hücumu rəhbərlik edən erməni mayoru Seyran Oqanyanın və 366-ci alayın 3-cü batalyonunun komandiri Yevgeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişdir.

Rus zabiti mayor Yuriy Girçenkonun gündəliyində yazır ki, Xocalıya hücum planı çox məxfi hazırlanmışdı. Əvvəlcə şəhər mühəsirəyə alındı. Burada xeyli silahlı OMON-çular da var idi. Odur ki, Ağdam istiqamətində bir koridor açıldı və səsucaldanla silahsız çıxmış şərti ilə OMON-çulara getmək icazəsi verildi. Koridorla OMON-çularla bərabər əhali də çıxmağa başladı. Onlar koridorun sonuna çatdıqda əsl qırğın başladı.

**28 mart 1992-ci il.** "KamAz-5410" markalı 40-53 AQS dövlət nişanlı avtoməşin partladılmış, 3 nəfər həlak olmuş, 2-si yaralanmışdır.

**18 aprel 1992-ci il.** Qazax-Cəfərli yolunun 10-cu kilometrliyində "MAZ" markalı maşın silahlı basqına məruz qalmış, 2 nəfər ölümçül yaralanmışdır.

**02 aprel 1993-cü il.** Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 117 min ha sahəsi, 74 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kənddən ibarət olan Kəlbəcər rayonunu işğal edirlər.

**08 may 1992-ci il.** Şuşanın müdafiəsində az adam və çox da güclü olmayan hərbi texnika var idi. Düşmənin isə 80-ə yaxın T-

72 tankı, 6 minə yaxın döyüşçüsü hücumda iştirak edirdi. Ermənilər tərəfində xaricdən gotirilmiş muzdlular da döyüşürdülər. Beləliklə, ermonilər onların köməyi ilə on müasir texnika hesabına 289 kvadratkm sahəsi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonunu işğal etdilər.

**20 may 1992-ci il.** Zongilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtoməşin silahlı basqına məruz qalmış, nticədə 2 nəfər həlak olmuş, 2-si yaralanmışdır.

Rus zabiti mayor Yuriy Girçenkonun gündəliyindən: **20 may 1992-ci il.** Xocalının və Şuşanın işğalindan sonra 366-ci motoatiçi alayın bütün hərbi texnikası ermənilərə qaldı. Əsgər və zabitlərimiz ancaq vertolyotlarla əvvəlcə Gəncəyə, sonra isə Tiflisə dəşindilər. Podpolkovnik Azarov "biz dinc əhalini qırğıq", - deyərək çox höyəcan keçirirdi.

**23 iyul 1993-cü il.** Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 138 min ha sahəsi, 165,6 min nəfər əhalisi olan, 1 şəhər, 1 qəsəbə və 119 kənddən ibarət olan Ağdam rayonunu işğal edirlər.

**28 fevral 1993-cü il.** Rusyanın Şimali Qafqaz ərazisində Quadermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sənəsiş qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

**2 iyun 1993-cü il.** Bakı domir yolu vağzalında sənəsiş qatarıının vaqonunun partladılması nticəsində dövlətə külli miqdarda ziyan dəymmişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İgor Xatkovski Ermənistən Respublikası Milli Tohlükəsizlik Baş İdarəsi keşfiyyat şöbəsinin rəisi, polkovnik Can Ohanesyan tərəfindən məxfi əməkdaşlığı colb edilərək casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan toləfatı ilə nticələnəcək partlayışlar töötəmək tapşırığı aldığı etiraf etmişdir. İs-

tintaq zamamı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn dəmir yolu sərnişin qatarlarının partladılmasını təşkil etmişdir.

**22 iyul 1993-cü il.** Tərtər rayonunda törədilmiş partlayış nöticəsində 6 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayışda 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.

**23 avqust 1993-cü il.** Ermənilər rusların köməyi və on müasir texnikası hesabına 132 min ha sahəsi, 146 min nəfər əhalisi olan, 1 şəhər, 1 qəsəbə, 1 şəhər tipli qəsəbə və 71 kəndi olan Füzuli rayonunu işğal edirlər.

Rayonun son kəndi **26 oktyabr 1993-cü ildə** (yəni bütün rayon üzrə toxminan 7 ay güclü döyüşlər getdiyindən sonra) işğal olunur.

Sonralar 1994-cü ilin yanvar ayında Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Azad olunan sahələr minallardan təmizlənərək, yeni qəsəbələr salınmışdır ki, burada 54 min nəfər məcburi köçkünlər məskunlaşmışdır. Hazırda Füzuli şəhəri və 71 kəndin 58-i erməni işğalında qalmaqdadır.

**23 avqust 1993-cü il.** Ermənilər rusların köməyi və on müasir texnikası hesabına 119 min ha sahəsi, 66 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə və 77 kənddən ibarət olan Cəbrayıl rayonunu işğal edirlər.

**30 avqust 1993-cü il.** Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, 2 nəfər həlak olmuşdur. Bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nöticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.

**31 avqust 1993-cü il.** Ermənilər rusların köməyi və on müasir texnikası hesabına 80 min ha sahəsi, 37,9 min nəfər əhalisi, 1 şə-

hər və 94 kənddən ibarət olan Qubadlı rayonunu işğal edirlər.

**30 oktyabr 1993-cü il.** Ermənilər rusların köməyi və on müasir texnikası hesabına 73 min ha sahəsi, 39,5 min nəfər əhalisi, 1 şəhər, 1 şəhər tipli qəsəbə və 81 kənddən ibarət olan Zəngilan rayonunu işğal edirlər.

**1 fevral 1994-cü il.** Bakı dəmir yolu vağzalında "Kislavodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

**9 fevral 1994-cü il.** Azərbaycanın Xudat stansiyasında ehtiyat yolda dayanan yük vaqonu partladılmış, dövlətə külli miqdarda ziyan doymışdır.

**18 mart 1994-cü il.** Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat ailə üzvləri ilə birlikdə həlak olmuşdur.

**19 mart 1994-cü il.** Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilməmiş partlayış nöticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermenistan xüsusi xidmət orqanları tərəfindən həyata keçilmişdir.

**13 aprel 1994-cü il.** Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

**3 iyul 1994-cü il.** Bakı metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasındaki elektrik qatarında partlayış törədilmiş, 14 nəfər həlak olmuş, 54 nəfər müxtolif dərəcəli bodon xəsarəti almışdır.

**28 noyabr 1985-ci ildə** 6 il müddətinə həbs olunmuş Qorbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmanın rəhbəri Monte Melkonyan 1990-ci ildə terrorçuluq failiyyətini davam etdirmək üçün Dağlıq Qarabağga göndərilir. O, Xocavənd rə-

yonunun işgali zamanı xüsusi terror dəstəsinin komandanı olur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən bu terrorçunun Yerevanda dəfn mərasimində dövlət adamları, o cümlədən Ermənistən prezidenti də iştirak etmişdir. Ermənistən milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Ermənistən Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

**Dekabr 1985-ci il.** "Daşnakşüyun" partiyasının Afinada keçirilən XXII qurultayı "Böyük Ermənistən" uğrunda mübarizəni yenidən genişləndirmək qərarını qəbul edir.

## ERMƏNİLƏR OLMAYAN PAYTAXTLARINI AXTARIRLAR

Professor Rövşən Mustafayevin qənaətinənə Türkiyə, Azərbaycan və Gürcüstan, Balkan regionunun bəzi xristian ölkələrinin, Rusiya və İsrailin real olaraq üzlöşdiyi müasir ermənilik bir anlayış kimi olduqca mürəkkəbdür. Onu zahirən sadələşdirmək üçün lap əvvəldən bu anlayışa həddən ziyanlı mətiqszilik, qeyri-sosial elementlər daxil edilmişdir.

Bundan başqa, yeni siyasi oyunun aparıcılarından biri kimi (etnik amillərdən kənardə dayanan) bu anlayışı hər hansı bir yolla sadələşdirmək naminə cəhdlər "ermonilik" kələmosunun dəqiq sosial-siyasi izahını vermir və yaranmış vəziyyətdən çıxış yollarını göstərmir.

Müasir "millət" anlayışının lõvqündə dayanan, onun siyasi qayda və formaları üzrə fəaliyyət göstərən, bununla belə, etnik korporasiya olaraq qalan ermənilik dünya ilə çoxcəhətli münasibətlərdə geniş şəbəkəyə malikdir. Erməni uşaq yazıçısı Sergey Vardanyanın növbəti "taxmini hesablamalarına" görə, erməniliyin Yerevandan savayı Qars, Armavir şəhərləri də daxil olmaqla 22 paytaxtı var.

Bununla belə, "Ermənistən paytaxtları" kitabı müəllifi jurnalistin "görəsən, nə üçün belə az?" sualına cavab olaraq sadələvhəcəsinə ah çəkir və "Ermənistənin bütün 22 paytaxtı haqqında yazmağa bir ömür bəs etmediyini" kədərlə söyləyir. Yeri gəlməskən, həmin kitab Vatikan kitabxanasının rəflərində heç də az hörmətli yerdə qərar tutmayıb. Diaspor şəklində dünyaya səpələnmiş erməni balaları isə tarix boyu onların guya 22 paytaxtinın olması və bu şəhərlərin nə vaxtsa pis əmirlər - bədxah

İşgalçılardan tərəfindən süquta yetirildiyi barədə möhkəm əqidə ilə boy atırlar.

Söhbət yuxarıda sadalananlardan başqa Tbilisi, Diyarbakır, Bakı, Odessa, Kiyev, Yeruşəlim, Soçi şəhərlərindən, Almaniyadan Bavariya torpaqlarından gedir. Macarıstanda isə son demə, ermənilik dövlət qurucusu olmuşdur. Erməniliyin öz gücünü nümayişkarana göstərməsinə, bütün mümkün hallarda öz ideallarını açıq-aşkar bildirməsinə daha diqqatlı yanaşmaq lazmıdır. Bu mövzuda məlumat yetərinə çıxdır.

Professor Rövşən Mustafayev bu barədə apardığı araşdırmlarda göstərir ki, sayıqlamaların, yaxud illüziya hoqqasının ermənilik üçün böyük əhəmiyyəti var. Axı o, biososiooloji təzahür olaraq, pestorian, aysor, qaraçı, assuriyalı, kopt, yezidi kürdlər və Osmanlı Türkiyəsinin digər qeyri-müsəlman icmalarından ibarət aqlomeratın - Qriqoryan kilsəsi ətrafındakı yiğnağın "vahid qədim etnos"un subyekti kimi qələmə verilməsinə imkan verən konkret eksperiment nəticəsində yaradılıb.

"Ermənistanın çoxsaylı paytaxtları"na gəlincə isə öten yüzilliyn axılarından başlayaraq, gənc və dinamik çıxəklənən etnokorporasiya olan ermənilik yeni mifologemlərin yaranması istiqamətində müरəkkəb, praktiki olaraq böhrənlə duruma düşmüdü.

ABŞ və Türkiyə arasında tərəfdəş münasibətlərinin genişləndiyi bir şəraitdə "ermənilərin soyqırımı" mifologeminin təleyi ümidsiz görünürdü. Onu dünya siyasetində erməniliyin yeni siyasi rolunun dərk edilməsi ilə diriltmək gərək idi. Hətta saxta tarix də az adamı maraqlandırır. Məsələn, amerikalılar tərəxi mövzularından ümumiyyətlə, yan keçirlər. Suveren Azərbaycan ərazilisinin bir hissəsinin işğalı nəticəsində qələbə eyforiyaçı tədricən səngidi, "Dağlıq Qarabağ" adlı eybəcər tərəmənin

yaranması da etnokorporasiyanın virtual qəlbənə energetik dividentlər göttirmədi.

Erməni diasporu üçün erməni idealının mahiyyətinin etnosi-yasinostalji cəhətdən təzahürü yenə də əvvəlki kimi Yerevan id. Yerevanda hakimiyətə yiyələnən R.Koçaryanın - morfoloji regionunun çağırışı "konstruktiv" idealogem yaratmadığından, əvvəlki sərsəm formul - "çoxpaytaxth Ermonstan"ın dövriyyəyə buraxılmasına başlandı: "Biz özümüzü də, xalqı da aldatmalı və möglubiyəti etiraf etməməliyik" (Q.Matevosyan), "**Vətən Allahdan vacibdir, Vətəndən vacibi kilsə, kilsədən vacibi Böyük Tigran, Böyük Tigrandan vacibi isə Böyük Ermənistandır**" (S.Kaputikyan) və s.

Erməniliyin həyəcan zəngi "erməni olıfbası"nın 1600 illiyinin bayram edilməsi günlərində də səsləndi. Amma çox qoribədir, bu səs zəif və ölgün oldu. Etnokorporasiya əvvəlki illüziyaların erməni xalqını çıxılmaz vəziyyətə saldığını göstərən ideoloqlarından birini - O.Kaçaznuninin bədən ovqatını unutmayıb. Fikir verin: Livandakı erməni icması dini rəhbərlerinin sözləri ilə ekstremit "Hizbullah" təşkilatını dəstəkləyir. Məlum səbəblərə görə, bu mövqə Amerika icmasının üzvlərini tömən etmir. Onlar biznes-maliyyə məsələlərində özlərini daha çox transmilli korporasiyaların iştirakçı kimi, sonra isə "boşoriyyətin ocdadı" kimi bürüzo verirlər. Üstəlik, "genetika araşdırmlarına" görə onlara heç kim heç nə ödəmir. Yeri golmişkən, daim sərmaya tələb edən qondarma "Dağlıq Qarabağ respublikası" bu mənada ABŞ-in erməni icmasına heç də çox sevinc göttürmir.

Professor V.Mustafayev daha sonra yazar:

Son illərin təcrübəsi məhz buna dələlat edir. Bir vaxtlar "Dağlıq Ermənistən" in bir hissəsi kimi Dağlıq Qarabağ haqqının

da mifologem işə salınmışdı...

Bəlkə də, "Dağlıq Qarabağ mifologemi" mahiyyətçə "erməni sivilizasiya tökümü" qədər qlobal deyil. Lakin yaranma üsulu və xarakterinə görə bu iki model bir-birindən az fərqlənir. Yeri gəlmişkən, bu məsələ ilə bağlı məşhur tədqiqatçı S.Lurye çıxış edib, onu isə çətin ki, erməniliyə rəğbat bəsləməməkdə günahlandırmak mümkün olsun: "Mən hazırkı dövrde Ermənistanda demək olar ki, haqqında danişılmayan mövzuya toxunuram. Bu barədə həm bilirlər, həm də düşünürler, amma susurlar. Yeni ideologianın (yaxud yeni mifologianın) formallaşması prosesi gedir, ona müdaxilə etmək olmaz. Mən artıq Yerevanın formallaşması haqqında ocerkimdə yazmışam ki, Yerevanın heç bir ideologiyası olmayıb, prosesin əsasını yalnız tarixi-siyasi mif təşkil edib. 1988-ci ildə Dağlıq Qarabağ milli abstraksiyanın bir hissəsi və acı gerçeklik olaraq ilk dəfə özünü təqdim edir. Yerevan əvvəlcə elə bildi ki, tarixi yuxarı realliga çevrilib və həyat büsbüütün mistikləşib. Qarabağ bu yuxunun təcəssümü oldu".

Erməniliyin inkişafının yeni dövrünü və formatını təsvir edən Njde özü isə bu haqda belə deyir: "Sülh şəraitiన həttə "normal" adlandırmaq olmaz. Planetimizdə sülh yoxdur və bəşər tarixində də ola bilməz. Müharibə xalqların tarixində qaćıl-maz məqamdır, o, təkcə şüurlu hesablamlara əsasən aparılmışdır. Müharibə - insan təkamülündə on coşqun təzahürlərdəndir. Müharibə instinktdir. İnsanların, belə deyək, özlərindən asılı olmadan, idrakin, əxlaq qanunlarının əleyhinə döyüdüklərinin və yalnız haqq-hesab çəkdikdən, qələbə, yaxud möglubiyətdən sonra nəticələri dərk etdiklərinin səbəbi budur. Bəşəriyyat üçün sülh şəraiti yorğunluqdan başqa bir şey deyil". Daha sonra deyir "Şərqdə hökm sürən sülh bizim üçün tədrici məhv olmadır".

Faşizm və kommunizmdən sonra sonuncu matrisa - erməniliklə mübarizonin yalnız bir yolu var: etnik daltonizmlo şikost edilməyənlərin, öz yaşamaq hüququnu hamının yaşamaq hüququ kimi dərk edənlərin, tarixi və mənəvi irsinə doğma və müqddəs sayanların, sevənlərin və dostluq edənlərin, əvladları onlara əziz olanların, öz şoxsi "mən"ini ümumboşori polisemiya gözəlliyinin xüsusi aqolmerati kimi qəbul edənlərin hamisi on azi informasiya- virtual məkanda birləşməlidirlər.

Hələ Zoburun 106.6 ayosında, "Onlar dəmir qom-qüssə ilə qandallanaraq zülmətdə və ölümün kölgəsində oturmuşdular", - öncədən xəbər verdiyi etnokorporasiyadan qurtuluş və özümüzü müdafiə yalnız birgə fəaliyyətdədir. Axi ermənilik bir çox etnisiyasi sistemlərdən uğurludur. Amma başqa variant da var - diğər xalqların tarix və modəniyyətlərini hazırlan edən matrisa özünü yeməyə möhkumdur.

Erməniliyin "özolloşdirdiyi" gürçü tarixçisi T.Metsopetsiya görə, "ölkədə hom dindarlar, hom də inanmayanlar arasında dəhşətli acliq başlıdı. Elo oldu ki, itləri və pişikləri, at, eşşək, qatır və dəvələrin casodollarını yedilər. Heç bir şey qalmayanda hayalar (ermənilər - red.) öz oğul və qızlarını yeməyo başladılar.

### **İş onunla nəticələndi ki, gizli-aşkar 100 nəfəri yedilər.**

Erməniliyin öz soydaşlarını sadəcə öldürməyib, hom də sümüklerinən yediyi bu soyqırım faktı barədə ABŞ kongresmenləri nəyə görəsusmağa üstünlük verirlər. Dünya parlamentlərinin bu fakta diqqət yetirməsi və müvafiq qətnamə qəbul etməsi pis olmazdı. Axi söhbət soyqırım mövzusunun geopolitik dəbdə olmasına nəzərə almaqla ermənilərin ilk "soyqırım"ından gedir.

## “XRİSTİAN ÖLKƏSİNİN GİZLİNLƏRİ”

*“Mən nə azərbaycanlıyam, nə gürcü, nə də türk; mən amerikalıyam. Mən ilk şotland əcdadı 1686-ci ildə Amerikaya gəlmış şotland amerikalıyam. Mən cənubluyam. Ömrüm boyu baptist olmuşam və Amerikaya vergi ödəyirəm. Bu kitabı Vaşinqton, Roma, Paris, London, Moskva və İstanbul şəhərlərində apardığım ardıcıl elmi-tədqiqat işlərinin işığı altında qələmə almışam. Ermənistən da tədqiqat aparmaqda kömək edə bilərdi. Lakin onların arxivləri ictimaiyyətin üzünə bağlanmışdır.”*

*Amerikalı alim Samyuel A.Uimz*

“1890-ci ildə Osmanlı imperiyasının daxilində kiçik bir erməni terrorçu bandası müsəlmanlara aid olan torpaqları və mülkiyyəti zorakılıqla əla keçirmək üçün inqilabi hərəkətə başladı. Həmin ermənilər bəyan edirdilər ki, təxminən üç min il əvvəl bu torpaqlar onların əedadlarına məxsus olmuşdur. Buna baxmayaraq, erməni xristianlar 1890-ci ildə öz terrorçu kampaniyalarına başlayana qədər 500 ildən artıq idi ki, Osmanlı müsəlmanları ilə sülh və əmin-amanlıq şəraitində yaşayırdılar. Güman ki, ondan təxminən min il qabaq onlar Roma qanunları altında yaşamışlar. Ta 1914-1915-ci illərə qədər Osmanlı imperiyasındaki bu narahatlıq doğuran banda o qədər kiçik idi ki, türklər onlara heç məhəl də qoymurdu. Sonra Rusiyanın Osmanlı imperiyasına qarşı işgalçi mühərabəsi başladı və rus çarının ermənilərin həsrətində olduğu torpaqları onlara verəcəyinə inanan bu ermənilər elliklə rüslərə meyilləndilər. Rus çarının isə belə bir niyyəti yox idi!

Gündüzler Türkiye erməniləri özlərini Osmanlı qoşularla dost kimi aparır, gecələr isə Osmanlı hərbî qüvvələri arxasında dağidıcı, terrorcu hücumlar edirdilər. Türklərə qarşı aparılan bu terrorcu hücumlar ruslara döyüşlərdə nəyə qadir olduğunu nümayiş etdirən türk ordusunu zoifləndirdi. Nəticədə Osmanlı hökuməti döyüş zonasının arxasındaki bütün erməniləri köçürməyə məcbur oldu. Çünkü türklər hansı ermənin terrorcu olduğunu, hansınınsa olmadığını aydınlaşdırma bilmirdilər. Min illər birlikdə yaşayandan sonra özlərini satqın və xain kimi aparanlara qarşı özünü müdafiə edən millətin yeganə çıxış yolu bu idi”.

\*\*\*\*\*

“İkinci Dünya müharibəsində faşistlərin yohudilərə qarşı törətdiklərinə dünyanın necə münasibət bəslədiyini ermənilər yaxşı gördülər. Hadisənin üstündən 53 ildən artıq vaxt keçəndən sonra ermənilər 1915-ci ildə türklərin onlara qarşı dəhşətli “genosid” törətdikləri haqqında aləmə car çəkməyə başladılar. Müasir Türkiyə isə 1923-cü ilədək - osmanlılar terrorculuq və satqınıqlarına görə erməniləri ölkədən qovandan 8 il sonra hələ respublika elan olumamışdı.

Əgər Birinci Dünya müharibəsində osmanlılar öz qüvvələrini Almaniya ilə birləşdirməsəydi, erməni dövləti adlanan qurum tarixdə adı bir ləkə kimi qalacaq və itib-batacaqdı. Həmin böyük mühərabə dövründə Birləşmiş Ştatlar heç Osmanlı imperiyasına mühərabə də elan etməmişdi. Hansı müəmmalı səbəbdən isə ermənilər o vaxt da, indi də Amerikanın mövqeyini dəstəklədiyini deyit və müsəlman torpaqlarının alınib onlara verilməsini digər müttəfiq ölkələrin borcu sayırlar. Məsələ təkcə bununla bitmir, ermənilər belə bir inam nümayiş etdirirlər ki, müttəfiqlər onları öz qoşuları və

pulu ilə müdafiə etməyə və dənizdən-dənizə qədər olan müsəlman torpaqlarının işgalinə kömək göstərməyə borcludurlar".

\*\*\*\*\*

"Birinci Dünya müharibəsi qurtarandan sonra diktatorların balaca bir bandası Rusyanın münbit torpaqları arasındaki dağlıq hissəsində kiçik bir ərazini nəzarətə götürərək özünü Ermenistan Respublikası elan etdi. Ermenistan adlı yeni ölkənin həyata keçirdiyi ilk tədbirlərdən biri qonşuluqdakı xristian Gürcüstanına xaincəsinə hücum edərək torpaq əla keçirmək cəhdlərini araya qoymaq oldu. Onda erməni terrorçu diktatorları mağlub oldular.

Bundan az sonra erməni liderləri bu dəfə müsəlman Azərbaycanına digər təəccüb doğuran cəhd göstərdilər. Erməni terrorçu diktatorları bu dəfə də ududzular.

Özlərini müdafiə etmək üçün ermənilər müttəfiqlərdən silah və sursat almaq yalvarışına başladılar. Bu müddət ərzində ermənilərin muzdlu agentləri müttəfiq ölkələrin hər birindən qoşun göndərməyi və qamarlamayaq istədikləri müsəlman torpaqlarını onların əli ilə rahatca əla keçirməyi xahiş edirdilər. Eyni zamanda, erməni liderləri türklər üzərinə hücumun planlarını çizirdilər. Bu dəfə türklər erməniləri qabaqlayaraq hücumu keçdi və osmanlıların toxumınə 800 il əvvəl sahiblik etdikləri "tarixi vətənlərini" geri götürdülər.

Bütün bu müddət ərzində erməni liderləri türklərə qarşı hücum üçün məxfi planlar çizir, eyni zamanda ruslarla da üstüortülü işbirliyinə girirdilər. Özünümüdafiə üçün bir gülə də atmayan Ermenistan Sovet İttifaqının bir hissəsinə çevrildi. 1991-ci ildə Ermenistan özünün müstəqilliyini elan etsə də, Rusiya ilə yaxınlaş əlaqələrini kəsmədi. Öz kiçik ərazisində

Rusyanın hərbi bazalarını yerləşdirməsi haqqında Ermenistanın xahişi deyilənlərə sübutdur. Həmin bazalarda rus qoşunları, habelə rusların MİQ qırıcı təyyarələri bu ölkədə yerləşdirilib və bu gün orada çoxlu yer-hava raket batareyaları vardır. Bütün bunları Ermenistan özü xahiş etmişdir. Özloru Rusyanın cibində olan belə adamlara nö üçün Konqres milyardlarla dollar pul verməlidir?"

\*\*\*\*\*

"Yer üzünün xristianları ermənilərin dedikləri sözlərə öz qayğılı münasibətlərinə son qoymalı və özləri onların həqiqiliyini yoxlamalıdır. Bu sətirlərin müəllifi olan xristian öz müstəqil yoxlamasını apararaq belə bir qonaqə golmuşdır ki, ermənilərin internet saytlarında və ya kitablarında və məqalələrində ermənilər tərəfindən yazılmış heç nədə həqiqət tapıla bilməz. Çoxlu müsəlman zorla ölkədən çıxarılmışdır. *İndi Ermenistan Yer üzünün ən qapalı xristian cəmiyyətlərindən biridir.* Onun cəmisi bir "rəsmi" kilsəsi vardır. Bu kilsə dövlətin bir hissəsidir və Ermenistan konstitusiyası ona xüsusi səlahiyyət vermişdir. Bu balaca torpaqda kilsə və dövlətin ayrılığından səhbat gedə bilməz.

Ermənilərin nifrot bəsləməyi sevdikləri türklərlə bu faktı tutuşdurun. Belə bir cəhəti qeyd etmək maraqlıdır ki, Türkiyədə Ermenistanın özündə olandan çox erməni kilsəsi vardır. Mən bu yaxınlarda Türkiyədə olmuşam. Gözlərimlə şahidi olmuşam ki, türklər və ermənilər burada böyük azadlıq, harmoniya və dostluq içində birlilikdə yaşayır və ibadət edirlər. Bu isə Birləşmiş Ştatlarda türklər əleyhinə nifrot və qozob toxumu səpən erməni amerikanlarının çirkin töqdimatı və cəhdləri ilə tamamilə ziddiyyət təşkil edir. Yaxşı, bu erməni amerikanlarının belə əməlləri, görəsən, necə xristianlıqdır?"

\*\*\*\*\*

"Bir dəfə bu kitabımlın çap olunacağı barədə elan veriləndən sonra mənim özüm də Amerikanın Erməni Assambleyası tərəfindən qəzəbli hücum obyektiñə çevirdim. Nifrot kampaniyası mənə qarşı yönəldiyindən Amerikadakı Erməni Assambleyası şəxsən mənə hücum etmək üçün min dəfədən artıq xəbərdarlıq göndəmişdi. Həmin xəbərdarlıqların 23-ü ölümlə hədələməkdir".

\*\*\*\*\*

"Mən ermənilərdən xəbər aldım ki, nə üçün onların dövləti 1992-ci ildə qonşu müsəlman Azərbaycanına xaincəsinə hücum etdi? Ermanılar həmin ölkənin ərazisinin 20 faizini işgal etdilər və 1 milyondan çox zavallı insanı öz ev-eşiyindən didərgin salaraq onları çadır düşərgələrində qəçqin vəziyyətində yaşamağa vadar etdilər. Bu da xristian Ermənistəninin müsəlman Azərbaycanına qarşı namərd hücumunu əsaslandıran tipik cavab: "Mənə söyləmə ki, ermənilərin azərilərlə döyüşü ermənilərin xristianlığını azaldır. Geriyə, tarixa nəzər sal, onda görəcəksən ki, Müqəddəs müharibə baş vermişdir".

Faktlar belədir ki, ermənilər "Müqəddəs müharibə" adlandırdıqları həmin qanlı hadisələri törətmək üçün ruslardan 1 milyard dollardan artıq qiyməti olan hərbi sursat və avadanlıq almışdır. Xristian Rusiya və xristian Amerika həmin "Müqəddəs müharibə"də Ermənistəni müdafiə edirlər. Müsəlman dünyasının nədən ötrü Birləşmiş Ştatlara nifrot baslıdyinə əla misaldır. Ona təəccübəlməyə dəyərmi ki, müsəlman neft ölkələri Amerikaya satdıqları yanacağın qiymətini niyə belə tez-tez qaldırır?"

## TARİXİ YADDAŞSIZLIQ VƏ UNUTQANLIQ XALQIMIZA BAHA BAŞA GƏLƏ BİLƏR

"Daşnaksütyun" partiyasının tapşırığı ilə Andronik Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi.

Andronik Ozanyan 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtaş qəzasında dünyaya gəlib. Gönc yaşılarında eys-işrat içerisinde yaşayıb, hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yiğib külli miqdarda mal-qoyun aparıb, insanları qotla yetirib və onlar arasında ədəvəti qızışdırıb. Məsələ belə qoyulmuşdur ki, erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, avəzində Türkiyənin Şərqi Ərzurum, Sariqamış, Qars və Van gölü, Azərbaycanın qərbi-Ulxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib "Böyük Ermənistən" yaradacaq və Andronik də oranın hökmərdarı olacaq.

Andronik 1912-1914-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddət silahsız, dinc türk əhalisini divan tutur. 1914-1915-ci ildə Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Türkiyə ərazisində erməni könüllülərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüllüləri rus ordusuna ilə ciyin-ciyinə Türkiyənin Van, Qars, Sariqamış və Ərzurum vilayətlərində vuruşur və türk əhalisini divan tuturlar. Lakin bu savaşda da mağlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devriliyini, general Baratovun geri çökildiyini görüb rusların silah-sursatlarını

oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S.Şaumyanla əlaqə yaranan daşnak Andronik "Daşnakşütyun" partiyasının "Böyük Ermənistən" yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, "Məni Naxçıvana rəhbər təyin ediblər". Andronik S.Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları yığır. Onun bu hərəkətləri, fəallığı S.Şaumyanə xoş təsir bağışlayır və Androniki "xalq qəhrəmanı" adlandırır. O, bolşevik lideri V.I.Lenina belə bir telegram vurur:

"Andronik Ozanyan Naxçıvanda Şura hökumətini qurur. Ona əlavə kömək lazımdır". Telegram V.I.Leninə çatar-çatmaz daşnakə "əlavə kömək" təşkil edilir.

Əbrəqunis kəndində yaşayan İslam Qurbanovun danışdıqlarından: - Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimizi qılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olan adamların, el qohrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyrəyləyirdilər. Ordubad rayonunun Tivi kəndindən Süleyman adlı bir nəfər var idi. Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq Süleyman qorxu bilməz oğullardan 25 nəfəri başına yiğib dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarına divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. Qaçaq Süleymanın dəstəsi Tivi dağlarının atəklərində Bülöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək Ərəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daşnakları top atışına tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanına

düşür. Türk qoşununun zərbəsini görmüş Andronik öz əsgərlərinə qaçmaq komandası verir və ildirim sürəti ilə dağlara çökilir.

Bu quldur dəstə Sisyan mahalına çökilərkən Ordubad rayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Əlohi, Nəsirvaz, Bülöv kəndlərindən keçib Qıpıcıqdən Zəngözura aşماğa tələson quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın "dostu" Hayrik adlı erməni yaşayır. Andronik Hayriki olo alır. Hayrikin qonağı olan Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman və onun dəstə üzvlərinin boyunları vurulur. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfa'da 3 kəndi viran qoymuş. Sirap dorosunda sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına görə forqino vərmədan güllələmiş, Yayıcı kəndinin 2500 nəfər əhalisini qılıncdan keçirib meyitləri Araz çayına atmışlar. Ümumiyyətlə, Naxçıvan bölgəsində Süleyman kimi Kəbləli xan, Cəfərşulu xanın oğlu, Kəngorlı Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, həməl Hüseynin oğlanları kimi el qohrəmanları olmasayı, türk ordusu gəlməsəydi, daha böyük faciələr olardı.

Mirzə Cabbar Baxçabanın dediklərində: - 1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağdırıb, 300 mindən çox insani qotla yetirmişlər. Fəlakətlə, ölümü üzləşən azərbaycanlılar ev-eşiklərini atıb dağlara qaçmışdır. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədə qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-dirisi dörüsini soyurdular. Kütləvi surətdə əhalini qırırdılar. İran azərbaycanlıları

Naxçıvana köməyə gəlmək isteyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırı.

Andronik Ozanyan Naxçıvandan Sisyana (Zəngəzura) aşanda Qızılboğaz deyilən yerde Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlارla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşaraq Şahbuz dağlarında qaçaqlıq etmişdir.

Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisine divan tutur. Kəndlərin yaşlı adamları danışırılar ki, Andronikin dəstəsi - Bazaçay boyunca yerləşən Ərikli, Sükər, Pulkənd, Şükərlı, Məliklər, Saybəli, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdüzü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çinqılı kəndlərini xaraba qoyub əhalini qırıb.

Andronikin quldur dəstəsi Sisyanyın 31 kəndini dağdırıb. Ağdüzü kəndində 400 nəfər tutan məscidə adamları yihib bütün çıxışları bağlayıblar. Sonra qəddar ermənilər məscidin damını söküb, içəri küləş doldurub od vurublar, məscidin küçündə, bucağında qalanlar da tüstüdən boğulub ölüblər. Bakıda, Şamaxıda olduğu kimi, insanları ən çox Allah evlərində - məscidlərdə məhv edirdilər.

Şükər kənd sakini Abbas kışının dediklərindən: - Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar, Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrine düşür. Elə də edir. Gavur əlinə düşməsin deyə, övladlarını özü vurur. Eldəniz də nişanlığını aparmağa galəndə quldur diğalar onu qamarlayıb tuturlar və belə şəri

qoyurlar: "Get nişanlın Gövhəri götür ver bizo, səni buraxaq". Eldəniz onlara ağır sözlər deyir. Digələr onu aparıb "Toxluqayanın" dibində doğrayırlar. Atam Şamil ermənilərə əsir düşür. Onu Qarakilsonın hobsxanasında saxlayıb, işgəncə verirlər. Arsen adlı erməni atama zülm eləyib. Ötə dırnağın arasına iyə yeridib, barmağını qapının arasında qoyub sixir, sol ayağını nallayaraq qaçaqların yerini ondan öyrənmək istayırlar. Atam onlara sırr vermir. Axırdə atamın sağ baldırının dörüsini soyur, yerinə duz səpib həməyir keçiləro yalatdırırlar. Sonra aparıb "Göyüçüqun" qayasından atırlar.

Daşnak tayqulaq Zəngəzur mahalının qorb hissəsini işgal edəndən sonra Minkənd-Şəlvə-Murovdəq istiqamətində Qarabağa keçmək qərarına golir. Yerli daşnak tör-töküntüləri Androniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elət terəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağızı arana yatanda barxanasını bağlayıb və köçürərlər. Onların nəzərdə tutduqları manəcə Kürdüstanın boyı Soltan boy Soltanov idi. Yediyi çörəyi itirən digəlar Androniki tamam arxayı salırlar ki, Soltan boyın böyük təsərrüfatı var, başı qarışır təsərrüfatı. Andronik horbi sursatını götürüb yığır Qaragölün ətrafına, gözloyır el yaylağдан üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək idi.

Qışda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçu Soltan ovçuluğda tanındıqları üçün onlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərində horbi sursatı görüb şübhələnlərlər. Onlar ov etməkdən vaz keçib özlərini çatdırırlar Soltan boyo:

- Boy, basın qarışib təsərrüfata düşmən gəlib oturub çənənin altında. - Onlar gördüklerini yerbəyer Soltan boyo çatdırırlar.

Soltan bəy qəzəblənib deyir:

- Mən bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası bütün Zəngəzuru bürüsün.

Soltan bəy qüvvələri səfərbər edir. İşi belə görən Andronik Soltan bəylə sazişə girmək fikrinə düşür. Din xadimlərinin toxunulmazlığından istifadə edən daşnak Andronik keşş Mesropu Soltan bəylə görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə arxasından söhbət edərmiş. Keşş Andronikin göndərdiyi məktubu Soltan bəyə təqdim edir.

Məktubun məzmunu bələ olur:

"Soltan bəy, bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təmin etsiniz, Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik Paşa"

Soltan bəy keşşə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı "Paşa" sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini təmin etməyə, bizi silah yüklü 20 qatır lazımlaşdır. Damışqlarımız baş tutsa, işarəmi gözlöyin. Amma bütün silahları, topları, pulemyotları söküb qatırlara yüklöyin, üstünü də basdırın diqqəti cəlb etməsin. Bu yerlərin dəliqənləri igidləri şuluqluq salar, biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd işlətməkə bir gecənin içində düşmənin silah yüklü 170 qatır karvanının ağzını Kürdhacıya döndərir. Andronikin quldur dəstəsini, nizami ordusunu Zabiğın dərəsində darmadağın edir. Çıxış yolu tapmayan quldur Andronik Ozanyan keşşə öldürür, libasını geyinir. 5-6 yaşında bir uşağın əlindən tutub bəyə tərəf gedir.

Soltan bəy:

- Keşş, hardan golib, hara gedirson?

Andronik uzun əbasının balığını dəstəloyo-dəstəloyo:

- Bəy, başına pirlənim, bu uşağa hayipim golir, azib eyloyor, apərib ötürüm.

Soltan bəy deyir:

- Keşş, gol keç.

Bir azdan oşgörər xəbər gotirirlər ki, Andronik keşşə öldürüüb paltarlarını geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub:

- Əzizlərim, Türkiyədə türklər onun qulagini kəsiblər. Burada da mənim qılıçımın arasından keçib. O, bir daha Azərbaycana qayıtmayacaq. Doğrudan da, elə olur.

## QUBA MƏZARLIĞI TARİXİN BÖYÜK İTTİHAM MƏHKƏMƏSİDİR

*(Qubada yaşayan dağ yəhudiləri də erməni vəhşiliyinə məruz qalmışdır)*

1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri daşnak, bolşevik, sosialist və bu kimi siyasi maskalar altında Azərbaycan xalqına qarşı kütləvi qırğın aksiyası təşkil etmişlər. Həmin dövrədə erməni hərbçiləri təkcə Quba bölgəsində 10 mindən çox insanı qatla yetirmiş, dinc əhali olmazın əzab və əziyyətlərə məruz qalmışdır. Zahirən kommunist, daxilən qatı millətçi olan Şəumyanın birbaşa göstərişi ilə qəddar daşnak Hamazaspın başçılıq etdiyi erməni hərbi qüvvələri Quba qəzasında 122 kəndi yandıraraq yerləşən etmişlər.

Quba rayonu dağ yəhudiləri dini icması idarə heyətinin sədri, Boris Sumanduyevin dediyinə görə, o vaxt Qubada yaşayan dağ yəhudiləri də erməni vəhşiliyinə məruz qalmışdır. Hadisənin baş verdiyi dövrlərdə Qubada və ətraf kəndlərdə 13 xalqın nümayəndəsi yaşayırdı. Məzarlıqla tapılan insan kəllələrinin ölçüləri göstərir ki, bu soyqırımı aktıdır, yəni qatillər heç kimə - uşaq, qoca, qadın, çäga, cavan və s. fərq qoymadan qarşılara çıxan hər kəsi qırmışlar. Təbii ki, gözlərini qan örtmüş qatillər bu ərazidə yaşayan insanların milli mənsubiyətinin da fərqli və varmamışlar. Bizim valideynlərimizin yaşadığı indiki Qırmızı qəsəbə yerləşdiyi məkana görə hadisələr lap mərkəzdə olmuş, bütün bu qırğın və qovşalar bizim doğmalardan da yan keçməmişdir.

Mən çox sonralar, sovet dövründə doğulmuşam. Rəhmatlik atam Yusif kişi isə 1911-ci ildə anadan olub. 1918-ci ildə mart qır-

ğımı günlərində onun comi 7 yaşı olub və təbii ki, bu hadisənin mahiyyətini həmin dövrədə o dərk edə bilməzdə. Sonralar isə komünist rejimi bu mövzuda söhbət edənləri, milli ayrı-seçkililik təhlükəti aparan "xalq düşmanı" kimi bərk cozaçılandırır və gedər-golməz göndərirdi. Ona görə bizim dövrədə yaşayan nosillor arasında təbii xalq yaddaşı zədələndi, arada böyük bir boşluq, manqurluq dövrü yarandı. XX əsrin əvvəllərində inqilabi situasiyadan istifadə edib Azərbaycanda yaşayan xalqlara qarşı amansız zorakılıq etmiş millətçi erməni daşnakları sovet dönməndə ölüştü dəyişib "beynəlmiləlçi" oldular və öz günahlarını arxivlərdə ört-basdır etdilər. Lakin Quba məzarlığı hər şeyi açıb üzə çıxardı. Bu məzarlıq tarixin böyük ittiham məhkəməsidir və ondan həmi ibrot götürməli, nöticə çıxarmalıdır.

**Nisim Nisimov** deyir ki, mənim atam Həlil Nisimov qosobonun "canlı ensiklopediyası" idi. O deyirdi ki, yəhudilər neçə əsrdir azərbaycanlılarla bir yerdə yaşayır. Biz dağ yəhudiləri 280 ildir burada, Qubanın gündoğanında məskən salmışıq. Birgə yaşayır, birgə kədərləmirik. Təbii fəlakətlərə də birgə simo gorırırik, içtimai fəlakətlərə də. Sel gələndə, zəlzələ olanda, dolu düşəndə təbii fəlakət heç birimiz fərqli qoymur. O cümlədən yağı düşmən də bizi forqləndirmir. Təbiətimiz, suyumuş, havamız eyni olduğu kimi, dostlarımız, düşmənlərimiz də bıdır. Odur ki, Quba küləvi soyqırımı məzarlığı da bizim şoraklı dordimidir. Yəqin ki, goləcək elmi tədqiqatlar da bunu bir daha sübut edəcək. Qətlə yetirilənlər arasında kimin çox, kimin az olması isə mahiyyəti dəyişir.

Quba məzarlığının azərbaycanlıların soyqırımı aktının nöticəsi olduğu tam elmi təsdiqini tapmışdır. Məzarlıq aşkar ediləndən 3 gün sonra - 2007-ci il aprelin 4-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bölgəyə ezam olunmuşlar. Aparılan arxeoloji qazıntı işləri nöticəsində məzarlıqda 1918-ci

ilin Quba soyqırımı qurbanlarının basdırıldığı birmənali təsdiqini tapmışdır.

Quba soyqırımı ekspedisiyasının rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi Qəhrəman Ağayevin verdiyi məlumatla görə, amansızlıqla qətlə yetirilərək dörün quyulara basdırılmış dinc insanların torpaqdan təmizlənmiş, üzərində işgəncə izi bugündək qalmış müxtəlif bədən sümükləri Quba soyqırımının miqyası və mahiyəti barədə bir çox qaranlıq mətbəxlərdən xəbor verir. Qətlam zamanı insanların kəllə sümüklərinə müxtəlif küt və kəsici aletlərlə yetirilmiş ağır xəsarətlərin izləri bu günün özündə də qabarq gərürünür. Məzarlıqdə bütöv insan skeletinə rast gəlinməməsi isə deməyə əsas verir ki, soyqırımı zamanı qətlə yetirilən inanların cəsədləri müxtəlif hissələrə parçalanıb. Quba qəzası əhalisinin qətlamı zamanı əsasən soyuq silahlardan - kəsici, deşici və küt aletlərdən istifadə edildiyindən arxeoloji qazıntı işləri zamanı gülləgilizləri tapılmayıb.

Məzarlıqdakı insan sümüklərini yaxından izləyərkən məlumi olur ki, erməni cəlladları qətlam zamanı əsasən balta və mismarlardan istifadə ediblər. 1918-ci ilin mayında erməni general Hamazaspın rəhbərliyi altında Qubanı işğal etmiş daşnak-erməni dəstələri bir neçə gün ərzində dinc əhalini öldürmək üçün xüsusi zoraklıqlara, işgəncə metodlarına əl atıblar. O dövrün şahidlərinin sözlərinə görə, azğınlışmış silahlı dəstələr hətta ahillara, qadınlara və qocalara də rəhm etməmiş, onları olmazın işgəncələrlə öldürməkdən həzz almışlar. Arxeoloq alimin bildirdiyinə görə, ermənilər çoxlu sayıda dinc sakini vaxtı ilə Qudyalçaya yaxın ərazi-də yerleşmiş hamamda buxarla boğaraq cəsədlərini arabalarda çay sahilinə getmişlər. Quyulardakı insan kəllələrinin əza sümüklərinin büzüşməsi insanların məhz boğularaq öldürdüyüünü

olamətidir. Eyni zamanda, Quba sakinlərinin böyük qismi məhz Qudyalçayın kənarına gotirilərək xüsusi amansızlıqla öldürülüb. Bu zaman onların alın hissəsinin sağ tərəfinə balta ilə zərbələr vurulub. Daha dəhşətli işgəncə forması isə mismarla insanların gicəh və beyin hissələrinin deşilməsi olub. Qazıntı işləri zaman onlarca kəllə sümüyünü dolib deşmiş, kustar formada hazırlanmış mismarlar aşkar edilib.

Həmin dövrədə erməni vandalizminin qurbanları tokco dinc azərbaycanlılar deyil, həm də digər millətlərin nümayəndələri də olmuşlar. Aparılmış arxeoloji qazıntılar zamanı onlara kəllə sümüyünün digər millətlərə moxsus olması üzə çıxb. Bu sıradə yəhudi və lezgilər üstünlük taşkil edirlər.

Tarixi faktlar göstərir ki, daşnak-bolşevik silahlı birləşmələrinin 1918-ci ilin martından etibarən azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli soyqırımı aktımm qurbanları sırasında Quba qəzasının sakinləri də olmuşlar. Həmin vaxt Xalq Komissarları Sovetinin sədri Stepan Şəumyan və hərbi komissar Kərçənovun tapşırığı əsasında erməni generallar Hamazasp Azərbaycanın şimalında, Lalayan isə mərkəzi və cənub rayonlarında "Sovet həkimiyəti qurmaq" adı altında insanlara qarşı misli görünməmiş vohşiliklər törötmişlər. Amansız üsullarla kütləvi qırğın törötmiş erməni general Hamazasp Şəumyanın ünvanladığı möktubda tokco Quba qəzasında 10 mindən artıq müsəlmanı qətlə yetirdiyini fəxri yazır. Müxtəlif tarixi mənbələrə əsasən, Hamazaspın başçılıq etdiyi hərbi dəstə Quba qəzasında ümumilikdə 40 minə yaxın dinc əhaliyi divan tutub. Tokco Quba şəhərində 1800 uşaq, 2000-ə yaxın qoca və yaşı qadın qotlo yetirilib. Həmin insanlardan 3 min Qubanın şimal hissəsindəki Qudyalçay sahilində basdırılıb.

BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov tədqiqatlarında yazır ki, daşnak-bolşevik qoşunları Şamaxını işgal

etdikdən sonra mayın əvvəllərində Quba qəzasına daxil olmuşlar. Xaçmazda yaşayan ermənilərə əvvəlcədən bu barədə xəbərdarlıq edilmiş, onlara xeyli olavaş silah və sursat göndərilmişdi. Quba faciəsi sifir siyasi məqsəd daşmış, qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də iştirak etmişlər. Bu qırğınlarda əsas məqsəd Azərbaycanda müsəlman əhalini məhv edərək sovet rejimi qırmaq idi. Buna rəhbərlik edən Şəumyan isə Cənubi Qafqazda, "Böyük Ermənistən" dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi.

Araşdırımlar göstərir ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülüb və buna geniş hazırlıq işləri görülüb. Həmin dövrə qırğına başlamaq üçün bəhanə yalnız milli münəaqış ola bilərdi. Erməni daşnak qüvvələri dünyadan hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sixıldırdığı barədə teleqramlar göndərildilər. Hamazasp Şəumyandan Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, yaşayış məntəqələrini dağıtmak, sonra isə bu qırğını sünni və şia məzhəbləri arasında toqquşma kimi qələmə vermək tapşırığını almışdı. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mikoyan və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, müsəlmanlar guya milli ədəvət, milli qırğın törədir, erməni və rus kəndlərini dağdırır, kilsələrə od vurub yandırırlar. 1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən varlı ermənilərdən bunun səbəbini soruşduqda onlar demişdilər ki, "sizinlə bizim aramızda nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır".

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törəmişlər. Qubada hücum edənlər içərisində özünü bolşevik kim qələmə verən və 2 min əsgərə başçılıq edən David Gelovani'dən başqa, bolşevik Sturua da var idi. Onlardan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 2 min erməni əsgəri Quba qəzasında qır-

ğıñ törətmüşdi. Həmin dəsto Birinci Dünya müharibəsində özünü rus çarizminin on yaxın müttəfiqi kimi qołomo vermiş "Daşnak-sütyn" partiyasının əsgərlərindən ibarət idi.

D.Gelovani Qubaya golonda buradakı habsxanada saxlanılan 200-dək erməni hərbi əsirini azadlığa buraxmışdı. Fövqolado Təhqiqat Komissiyasının sonadılardan və şahid ifadələrindən aydın olur ki, həbsxanadakılar ilin əvvəlində bölgədə vohşiliklər törətmış erməni əsgərlərinin bir hissəsi idi. O vaxt Qusarın Kuzun kəndinin sakini, Türkiyədə təhsil almış nüfuzlu din xadimi Möhübəli əfəndi, həmçinin Çağır kəndinin sakini Hotom Sərkarov yerli əhalini erməni daşnaklarına qarşı mübarizəyə qaldırılmış, Cənubi Dağıstan ləzgilərindən də kömək alaraq işgalçıları darmadığın etmişlər. Muradyan 100 nəfər əsgərlə qaçıb canını qurtarmış, əsir düşmüş 200-dək daşnak Möhübəli əfəndinin tapşırığı ilə Quba həbsxanasına salınımışdı.

Təhqiqat materiallarından molum olur ki, 1918-ci il mayın 1-də Qubaya giron daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq idi. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlığla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürülündüyü xatırlatmaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.

Hamazaspın azğınlığı noticosında 1918-ci ilin ilk beş ayı orzində Quba qəzasında üst-üstə 10 mindən çox insan məhv edildi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdilar. Həmin kəndlərdən 35-i bu gün də mövcud deyil.

Erməni generalı Hamazaspın Qubada azərbaycanlılara qarşı törotdiyi soyqırımının qarşısını isə Nuru paşanın rəhbərliyi altında Azərbaycana köməyə gəlmış türk əsgərləri aldı. Qanlı dərə adla-

nan ərazidə üç gün davam edən döyüşlər ermənilörin darmadağın edilməsi ilə başa çatdı. Yerli əhali mayın 10-da Nuru paşanı və onun ordusunu Qubada böyük sevinc hissi ilə qarşılıdı. Türk əsgərləri şəhərdə erməni dəstələrindən qalmış 96 silahlı türksilah elayıb 18 ailəni qanlı düşmənin əlindən aldılar, körpölərin başını kəsmək istəyən 26 ermənin silahını alaraq onları xalqın gözü qarşısında güllələdilər.

Quba soyqırımı 1918-ci ilin aprel-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən ciddi araşdırılmışdır. Bununla bağlı AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevin Azərbaycan Dövlət Arxivindən əldə etdiyi məlumatlar xüsusilə maraq doğurur. Məlum olur ki, o illərdə istefada olan polkovnik Hacı Ələkbər Quba sakinleri adından Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədova aşağıdakı məzmunda məktub göndərmişdir:

**"Cənab sədr!**

Fövqəladə İstintaq Komissiyasının üzvləri! Sizə məlum olduğunu kimi, erməni cəza dəstələri Bakdakı mart qırğınlarının daha dəhşətli bir davamını Quba qəzasında həyata keçirmişlər. İnsanlar amansızcasına qətlə yetirilmiş, azab və əziyyətlərə duçar edilmiş, qan su yerinə axıdılmışdır. Təkcə Quba şəhərində üç mündən artıq körpə işgəncələrlə öldürülmiş, şəhərin böyük bir hissəsi məzarıştana çevrilmişdir.

...Mən neçə-neçə qanlı döyüşlərin iştirakçısı olmuşam. Rus-türk mühərribələrində, Fin cəbhələrində, Birinci Cahan mühərribəsində çoxlu qanlı döyüşlər görmüşəm. 1917-ci ildə ömrümün son illərini sakit və rahat yaşamaq üçün doğuldugum Quba şəhərinə qayıtmışam. Əlimdə əsa, çar ordusunun istefə vermiş polkovnikini libasında doğma vətənim məni yenidən öz qoynuna almışdır. An-

caq buradakı rahat həyatım uzun çəkmədi. Kaş mən başqa ölkəyə gedəydim.

Vətənə qayıtmayaydım. Kaş mənim gözlərim erməni bıçağı ilə soyulmuş vətən övladlarının skalplarını, kürayindən soyulub saman topılmış cəsədlərini, ana və bacılarımın kosılmış döşlərini, hamilə gəlinlərimizin yırtılmış qarından çıxıb qalmış, hələ də nəfəsi üstündə olan körpölərimizin bu acı taleyini görməyəydim.

Dünyanın heç bir məmləkətində, heç bir cahan savaşında belə qəddar əməllər görünməyib və tarix belə qəddarlıqlarla hələ rastlaşmamışdır. Qubadakı bu qanlı qırğın kifayət qədər təsdiqləyən faktlar, sənədlər və canlı şahidlər var.

Təcili olaraq Qubaya istintaq komissiyası göndərməyinizi, bu qətllerin təşkilatçısı və icraçısı olan Şəumyanın, Caparidzenin, hərbi komissar Korçanovun, qatıl D.A.Gelovanının, cəllad Hamazasp Ağacanyanın, onun köməkçisi Nikolayın və başqalarının qanlı əməllərinə görə höbs olunub hərbi tribunalara verilməsinə təmin etməyi sizdən xahiş edirik. Bu müraciət Quba qəzasında na-haqq yerə qanına qəltən edilən, ev-eşiyi xarabazara çevirilən on minlərlə qubalının fikrini ifadə edir.

Sizdən tecili tədbirlərin həyata keçirilməsini tələb edirik".

Erməni faşizminin xisələtini, gerçek mahiyyətini çılpاقlığı ilə açan Quba soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. Amansız cinayətə rəvac vermiş ermənilər dönyanın ən əzəzil, qəddar və qanlısan milləti olduqlarını, terroru dövlət siyasetinə çevirdiklərini bir daha təsdiqləmişlər.

## 1918-Cİ İLİN MARTI İSƏ ÖZGƏ BİR MÜSİBƏT İDİ

Şamaxılılar ocaqlarının başında isti yer verdikləri ermənilərin fitnə-fəsadı, məkri qarşısında naəlac qalmışdır. 1902-ci ilin dəhşətli zəlzələsinin dağıntılarından, ölüm-itimindən özüna gəlməyə macəl tapmamış yeni bir müsibətə düşər olmuşdular. O müdhiş günlərdə Şamaxı məşhər ayağındaydı. Tarixin bütün sinaqlarından mərdanə çıxan bu qədim diyar namərd körpüsündəydi. Az sonra S.Şaumyan V.I.Lenin müjdə telegramı vuracaq ki, "1918-ci ilin yazında Bakı proletariatının yardımı və zəhmətkeşlərin feal iştirakı ilə Şamaxı sovet şəhərinə çevrildi". Bəs həqiqətdə Şamaxıda nə baş vermişdi? Sualı cavab tapmaq üçün Mərkəzi Dövlət Arxivində saxlanılan sənədlərə müraciət edəcəyik. İttihadçı arxiv materialları olacaq...

1918-ci ilin yazında bolşeviklər Bakını az qala başdan-başa hərbi kazarmaya çevirmişdilər. Milliyətçə erməni olan T.N.Korqanovun sədrlik etdiyi Qafqaz Hərbi İngilab Komitəsi Bakıda yerləşirdi. Qırmızı qvardiya və Xəzər donanması Bakı Sovetinə tabe idi. Cəbhədən qayıdan 8 min erməni əsgərini burada saxlatdırın S.Şaumyan 20 minlik bir orduya malik idi. Bu ordu artıq qısa müddətdə Azərbaycan paytaxtında kütləvi qırğınılar, talanlar törətməkdə ad çıxmışdı, 13 mindən çox günahsız azərbaycanlı qotla yetirmişdi. Ancaq Şaumyanla Bakı qarnizonunun rəisi Bağdasar Avakyanın möqsədi bütünlükdə Azərbaycanı qan gölündə boğmaq idi və onlar Amazaspın komandanlığı altında bir erməni qoşun birləşməsinin Quba, Lalayevin komandanlığı altında digər bir

erməni birloşmosının Şamaxı istiqamətində gəndoriləməsi barədə amr verdilər...

Xarici işlər naziri M.Hacimskinin Azərbaycan hökumətinə 15 iyul 1918-ci il tarixli moruzosundan:

- Dörd aydır ki, Azərbaycanın müxtəlif əraziləri bolşevik adı altında erməni bandaları torofindən talan edilir, dinc məsələnin əhalinin həyatı görünməmiş vohşiliklərə moruz qalır. Avropanın içtimai fikri isə həmin bandaların toşkilatlarının yaydıqları yanlış məlumatlar sayosunda tamamilə sohv mövqeyə yönəldilir. Odur ki, xüsusi istintaq komissiyasının yaradılması vacibdir. Həmin komissiya aşağıdakı vəzifələri yerinə yetirməlidir:

- Bütün zorakılıq hallarının doqquq qeydiyyatı;
- Həmin zorakılıqların başvermə şəraitı;
- Günahkarların və doymış ziyanın həminin müəyyənləşdirilməsi.

Komissiya fəvqələdə xarakter daşımadırdı və onun işi Avropa dillərində (rus, fransız, alman və olbotto ki, türk dillərində) yayılmalıdır.

Tanış ssenarıdır. Ermənilər qırğın törədirlər. Ancaq əlo təbliğat aparırlar ki, dünya içtimaiyyəti onu töqsirli bilmir, əksinə, məzəlum, yazılıq, əzabkəş xalq kimi tanıır. Bu, ermənilərin toxminən 200 illik bir tarixə mälik əraziyyət programıdır və həmin program bu gün də iştəyir.

Xarici işlər nazirinin moruzosunda xahiş edildi ki, həmin komissiya tacili təşkil edilməlidir. Cənki isti izlərlə çox şeyi aydınlaşdırmaq, istintaq aparmaq, fotoçokilişlər etmək, digər inkaredilməz sübutlar tapmaq mümkündür. Vaxt ötsə, bu imkan əldən çıxa bilər. Cavab tez verildi. F.Xoyski 31 avqust 1918-ci il tarixdə Fövqələdə İstintaq Komissiyası yaradılması barədə

sərəncam imzaladı. 7 nəfərdən ibarət komissiyada 3 nəfər rus hüquqşunası təmsil olunurdu. Həmin komissiya qısa vaxtda çox iş gördü. Bir neçə aydan sonra ilkin nəticələr hazır idi.

Mühüm işlər üzrə məhkəmə müstəntiqi Komarovskinin müttəfiq qoşunlarının komandanına məruzəsindən:

- Bakı şəhərində şahidlərin dindirilməsi göstərdi ki, Lalayev bu il martın 19-da erməni əsgərlərinin Nikolayevski (indiki İstiqlal) küçəsindəki hücumlarında fəal iştirak edib. Onun başçılığı ilə erməni əsgərləri evlərə soxularaq dinc, silahsız müsəlmanları qətlə yetirmişlər. Şahidlərin ifadələrinə görə Azərbaycan - türk qoşunlarının Bakıya gəlişindən sonra öz dəstəsi ilə birlikdə Petrovsk (Mahacqala) şəhərinə qaçan Stepan Lalayev sistemli şəkildə fars təbəəsi olan müsəlmanları qətlə yetirmişdir.

850 nəfərə yaxın müsəlman "Poseydon" gəmisində Petrovska gəlməşdi. "Kornilov" gəmisindəki yanğına görə onlar 3 gün reydə dayanmağa məcbur olmuşlar. Dördüncü gün qocalar, qadın və uşaqlar "Evelina" gəmisində Bakıya göndərilər. Təxminən 18-45 yaşında olan 750 müsəlman Petrovska düşürdülüb. Yaziq müsəlmanlar osasən məscidlərdə, imkani olan az bir qismi isə mehmanxana və şəxsi evlərdə yerləşdirilib. Stepan Lalayevin, Ruben Ağamalyantsın və başqalarının başçılığı altında erməni əsgərləri gündə bir neçə dəfə onları yanına gələrək hər dəfə də 10-15 adamı ya həbsxanaya götürüb, ya da şəhər kənarındaki bağa apararaq dəhşəti işgəncələrlə öldürüb. Onlar 8-10 nəfəri bir-birinə bağlayaraq mərcləşirmişlər ki, kimin tüsəngi bir dəfəyə dəhşətən daha çox müsəlman öldürə bilər. Ya da müsəlmanları zəncirvari əl-ələ bağlayıb kənardakından başlayaraq başdan, qarından və sinədən endirilən zərbələrlə bir-birinin ardınca öldürmüşlər. Bəzilərini isə iki-

iki üz-üzə bağlayaraq başlarını bir qılınc zorbəsi ilə kösməyə cəhd etmişlər. Türk qoşunları Petrovska golondən sonra axırkı үsulla öldürülən, bir-birinə bağlı çoxlu bələ cəsədlər aşkar etmişlər. Şahidlərin ifadəsinə görə öldürülən müsəlmanların cəsədləri tanınmaz hala salınmışdır. Ancaq türk qoşunlarının gəlişi nəticəsində sağ qalmış müsəlmanların dediklərindən məlum olur ki, həbsxanada da çoxlu vohşicosuna tanınmaz hala salınmış müsəlman cəsədləri aşkar edilmişdir. Məlum olmuşdur ki, həbsxanaya aparılan müsəlmanlar da kütləvi halda qətlə yetiriliblər.

Şamaxıda daha dəhşətli hadisələr baş verib. Samson Aspirov və Saatrazbəyovla birlikdə erməni əsgərlərindən ibarət böyük bir hərbi birləşmənin başında Şamaxıya gələn Lalayev müsəlman qocaların, qadınların və uşaqların gizləndikləri bütün məscidləri mühəsirəyə almayı və yandırmağı omr edib. Küçəyə qaçmağa cəhd göstərənlər güllələnib. Məscidlərdə gizlənənlərin hamısı alov içində dəhşətli şəkildə öldürülüb. Beləliklə, Şamaxı şəhərinin bütün müsəlman hissəsi məhv edilib..

- Fövqəladə İstintaq Komissiyasının sadri Ələkbər bay Xasmommədovun Ədliyyə nazirini 22 noyabr 1918-ci il tarixli məruzəsindən:

Fövqəladə İstintaq Komissiyası aşağıdakılari müyyəyon etmişdir: Şamaxıda müsəlmanlar ermənilər və molokanlarla keçmiş zamanlardan sülh şoraitində yaşamış, onlara heç bir ziyan vurmamış, onları incitməmiş və qonşuluq əlaqələrini saxlamağa çalışmışlar. Fevral çevrilişindən sonra isə ermənilər yerli əsgər və fəhlə deputatları soveti ilə olaqəyə girmişlər. Ermənilər sovet nümayəndələrinin müsəlmanlara qarşı üçünə səxslər vasitəsilə qaldırdıqları hər cür fitnəkar çıxışlarını

müdafiə etmişlər. Yerli komanda oradan getdikdə onlar gizli olaraq silah anbarlarını əla keçirərək erməni və malokanlardan ibarət qarnizon təşkil etmişlər, öz kəndlərinə müxtalif yollarla silah getirib güclü surətdə silahlanmışlar. Silahı cəbhədən qayıdan əsgərlər də getirmişlər. Bütün bunlar müsəlmanların bərk həyəcanlandırmışdır. Onlar aydın görürdülər ki, ermənilər hücumu hazırlaşırlar. Şamaxı şəhərindən altı verst aralıdakı Mədrəsə kəndində Zaqqazqazianın digər qəzalarından da erməni əsgərləri yiğisirdi. Martin birinci yarısında məlumat alındı ki, Bakıdan Şamaxiya böyük miqdarda hərbi sursatla, top və pulemyotlarla silahlanmış 2000-dən çox erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına ictimai xadimlərdən ibarət nümayəndə heyati göndərilir. Nümayəndə heyatının dəstə ilə görüşü molokan kəndi Qozlu çayda (hilmilli) olmuşdur. Dəstə silahı Şamaxı qarnizonuna verməkdən imtina etmiş və bildirmişdir ki, onların məqsədi Şamaxı qəzasını qildur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstə Şamaxının yanından keçib Mədrəsə kəndinə gedəcəyinə söz vermişdir.

Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün xalqlarının və ruhanilarının nümayəndələri yiğisaraq and içirlər ki, sülh şəraitində yaşayıb qayda-qanunu pozmayacaqlar. Şamaxıda olan kəndli müsəlman könüllülər evlərinə dağlışmışlar. Martin 18-də sübh çağrı Şamaxı ətrafindan top atəşləri eşidilməyə başlayır. Aydın olur ki, gecə ikən şəhər ənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühəsirəyə alınmışdır və indi şəhərin müsəlman hissəsini bombalayırlar. Müsəlmanlar əvvəlcə müdafiə olunmaq istəyirlər, lakin topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çekilirlər. Ermənilər şəhərə atəş davam

etdirir və hücum edirlər. Axşama yaxın onlar şəhərin on varlı hissəsi olan "Piran-Şirvan" a daxil olurlar. Evlər yandırılır, yanmış evlərdən qaçan kişilər, qadınlardır, uşaqlar və ümumiyyətlə, küçələrdə görünənlərin hamısı güləşənlər.

Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi kōməyə gələnə qədər davam etdi. Martin 28 - də "Xan dəstəsi" Şamaxiya daxil oldu. Ermənilər Qozlu çaya çökildildər. Gəncədən kōməyə gələn dəstənin başçısı İsmayıllı xan Ziyadxanov Qozlu çaydan molokanları dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tövbə etdi. Molokanlar iki gün vaxt istədilər. İki gün ərzində Bakıdan olavaş kōmək gələndən sonra molokanlar verdikləri sözden imtina etdilər. İsmayıllı xan geri çəkilməli oldu. Geri çökilərənənən xəbərdar etdi ki, ermənilər yenidən qayıdaqlar, şəhərdən çıxınlar. Camaatin xeyli hissəsi onunla birlikdə Şamaxını tərk etdi. Ancaq Göyçaydan gələn axund yerə qalan camaati sakitləşdirdi ki, ermənilərlə münasibət yaradacaq. Şəhəri tərk etməyənlər əsasən imkansız, kasib təbəqə və bir də qocalar idi. 6 gündən sonra Şamaxı tamamilə erməni vohşiliyinin və qəddarlığının qurbanı oldu.

İsmayıllı xan Ziyadxanov kim idi? Tarix kitablarında Şirvan mülkədəri, oks-inqilabçı kimi təqdim olunan bu adamın adı Fövqələdə İştintaq Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarda bu adama qarşı qəribə bir məhəbbət hakimdir. Dar gündə kiçik bir dəstə ilə şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı haqqında daha ne bilirik? Əfsuslar ki, heç nə.

Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başlandı.

Şamaxı ermənilər tərəfindən ikinci dəfə zəbt olundu.

Müəyyən edilmişdir ki, müsəlman dəstəsi ilə getməyib şəhərdə qalan bütün kişilər, qadınlar və uşaqlar məhv edilib. Hami tərəfindən hörmət edilən məşhur axund Cəfərqulu da vəhşicəsinə öldürülmüşdür. Onlar onun saqqalını yolmuş, dişlerini sindirmiş, gözlerini çıxmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermenilər onun evində və həyatında xilas olmaq istəyən çoxlu qadın və uşaqları da öldürmüşlər. Onun tamamılıq yandırılmış evinin həyatında çoxlu xırda insan sümükləri də aşkar edilmişdir. Meyitlərin qalmış iri sümüklərini isə türkələr erməniləri Şamaxıdan qovandan sonra toplayıb basdırmışlar. Bundan başqa, yandırılmış evlərin və məscidlərin həyatlarında meyitlərin yanmış sümükləri toplanıb. Məscidlərin həyatlarında şəhərin hər yerində yiğilmiş sümüklərin torpağa basdırıldığı böyük miqdarda təzə qəbirlər vardır. Şəhərin bütün müsəlman hissəsi yandırılmışdır: yanğın hər şeyi məhv etmişdir. Müsəlman hissəsində bir dənə də olsun ev qalmamışdır. Şəhərin bütün müsəlman hissəsi xarablığı, böyük külliyü xatırladır. Məscidlər və müqəddəs yerlərə də aman verilməmişdir: on üç məhəllə məscidi və böyük "Cümə məscidi" yandırılmışdır. Bu, müsəlmanlar üçün təkcə ibadət yeri kimi deyil, həm də səkkiz yüz il bundan əvvəl tikilmiş qədim arxitektura abidəsi kimi qiymətlə idir. Şamaxı qəzasının yetmiş iki müsəlman kəndinin də taleyi belə olmuşdur.

Həmin dəhşətli günlər onilliklərin arxasında qalıb. Onilliklər bu gün-sabah bir əsr olacaq. Ancaq indinin özündə Fövqəladə İstintaq Komissiyasının məlumatlarını, şahid dindirmələrini oxuyanda damarda qan donur.

Azərbaycan hökuməti yanında Fövqəladə İstintaq Komissiyasının dindirilmə protokollarından:

- Adım Sıracəddin, familiyam Əfəndiyevdir. Şamaxı

şəhərinin sakiniyəm. 48 yaşım var. 20 ildir ki, Bakı şəhərində ticarətlə məşğulam. Məlumdur ki, ermənilərlə müsəlmanlar arasında ziddiyət çoxdan mövcuddur. Xüsusilə ermənilərin məkrli niyyəti 1905-1906-ci illərdə bütün kəskinliyi ilə aşkar olundu və o vaxtdan onlar yeni həmlələr üçün möqam gözləyirdilər. Rusiyadakı dövlət çevrilişi, bolşevik hərəkatı, yaranmış anarxiya şəraiti onlara bu imkanı verdi. Daşnaklar Bakı bolşeviklərini inandırdılar ki, müsəlmanlar köhnə rejimin tərəfdarlarıdır. Onlar nəinki Zaqafqaziyada bolşevik ideyalarının, ümumiyyətlə, inqilabın düşmənləridirlər. Onlar istədiklərinə nail oldular. Ermənilərin, eləcə də onların əsas nümayəndəsi olan Şəumyanın məqsədi, ümumiyyətlə, Zaqafqaziyanın müsəlman əhalisini soyqırma məruz qoymağı idi. Onlar bu arzularına nail ola bilmədilər. Bu məkrli niyyətlərini türkələr gələnə qədər ancaq Bakı quberniyasında həyata keçirə bildilər.

Şəumyanın cinayətkar fəaliyyətində köməkçiləri, tərəfdarları çox idi. Onların ən fealları Atabayov, Lalayev, Şamaxı poçt-telegraf kontorunun rəisi Gülbəndov və bər-bər Ovanes idi. Hansı vasitələrləse Bakı şəhərində icrakom sədri olmuş Atabayov Şəumyanın əsas köməkçisi idi. Atabayovun da öz növbəsində Şamaxıda köməkçiləri çox idi. Onlar qısa müddədə Şamaxının bütün erməni kəndlərini silahlandırmışdır. Gün olmurdu ki, erməni kəndləri Bakıdan bir neçə furqon silah almasınlar. Təxminən fevralın əvvəllərində Mədrəsə kəndində çoxsaylı erməni hərbi hissələrinin yerləşdiyi xəbərini eşidib bir neçə həmyerlimlə Şamaxıya gəldik. Şəhər sübhədə top atəşinə tutuldu. Axşamüstü artıq ermənilər şəhərdə idilər. Qırğın, talan İsmayıllı xan Ziyadxanovun dəstəsi Şamaxını azad edənədək davam etdi. İsmayıllı xan geri çəkilərkən əhalini xəbərdar etdi ki,

ermanın ol yenidən qayıdacaqlar, şəhəri tərk etsinlər. 6 gün sonra isə Şamaxı höqiqatən erməni vəhşiliyinin və qəddarlığının qurbani oldu. Həmin vəhşiliklərin təsviri çətindir. Ermənilər sanki insani vəhşi heyvandan fərqləndirən bütün keyfiyyətləri itirmişdilər. Küçələrdə müsəlman kişilərin, qadınların, uşaqların eybəcər hala salınmış meyitləri qalaqlanmışdı. Bir dəhşətli mənzərəni isə heç vaxt unuda bilməyəcəyəm. Küçələrdən birində iki yerə bölünmüş 3-4 yaşlı uşaqın cəsədi yan-yanə uzadılmış kişi və qadın meyitlərinin sinələri üstüne qoyulmuşdu.

Mövsüm bəy Sadıqbəyov, Şamaxı sakini:

- Küçələrdə sürüdülən qadın və uşaq meyitlərini öz gözlərimlə görmüşəm. Ermənilərin vəhşiliklərinin sübutu tamam dağıdılmış Şamaxı şəhəri və qəddarlıqla qətlə yetirilmiş minlərlə qadın, uşaq və qoca meyitləri idi.

Ibrahim Xəlil Tapdıq oğlu, Şamaxı qəzasının Müsəlman Mərzəzəsi kəndinin starşinası:

- Kəndimiz molokan Mərzəzinin bir verstliyində yerləşir. Genç müsəlmanları geri çökildikdən sonra müşahidə etdik ki, molokan kəndinə yad adamların, xüsusilə də ermənilərin böyük axını var. Bakıya getmiş molokanlar geriyə hansısa şəxslərlə qayıtdılar. Onlar bizim kəndin ağsaqqallarını çağırtdıraq kənd camaatında olan silahlın bolşevik hökumətinə verilməsini tələb etdilər. Həmçinin bildirdilər ki, tezliklə Bakıdan böyük roisler gələcək. İki günlük möhələlər alaraq vəziyyəti müzakirə etdik. Bəzilərimiz bu qənaəətə gəldik ki, şübhəli adamlara aldanmayaq və qırğından qorxaraq "Qəbiristan" adlı qışlağa getdik. Camaatın əksəriyyəti kənddə qalaraq hadisələrin sonrakı gedisətini gözləməyi üstün tutdu. İki gündən sonra kəndin ağsaqqalları yenidən çağırıldılar və az keçmiş ermənilər kəndə

hücum etdilər. Kənd talan olundu, 300 nəfər qətlə yetirildi. Camaatin qalası türklər gələnə qədər "Qönçə-bulaq" qışlağında gizləndilər.

Sağ qalmış Şamaxı sakinlərinin dedikləri ağılaşılmaz dərəcədə dəhşətli idi. Bütün bu dəhşətlər şahid ifadələrinən göründüyü kimi, əslən şamaxılı olan Stepan Lalayevin əmri və iştirakı ilə həyata keçirilirdi.

- Erməni əsgərləri 8-10 nəfər müsəlmani bir-birinə spiralvari bağlayır, sonra tüsənglərinin süngüsü ilə bir zorbəyə neçə adamı öldürmək yarışı keçirirlər (Bu həm də Komarovskinin məruzəsinin təsdiqidir.)

- Öldürürlər insanların kəllə qapaqları çıxarılır, əlləri, qolları, qulaq-burunları kəsilir, meyitlər təhqir edilirdi.

- Bakı şəhərində yaşayan şamaxılardan Hacı Zamanov, Hacı Mir İsmayılov, Mir Həşimov və Məşadi Abdul Hüseyin Nadirov Bakıdakı müttəfiq qoşunlarının komandani Tomsona müraciətlərində bildirirdilər ki, Stepan Lalayev öz bandası ilə Şamaxiya gələrkən yol boyu bütün kənd və qəsəbələri yerləyeksən etmişdir. Onlar dağlıqları kəndlərdə bütün kişiləri möhv etmiş, qadınlara və uşaqlara olmazın əzablar vermişlər. Qadınları və uşaqları ərlərinin, atalarının gözləri qarşısında tikətikə doğramışlar.

- Yaşayış məntəqələri starşinalarının ağsaqqalların iştirakı ilə tərtib etdikləri aklarda göstərilən rəqəmlər ermənilərin Şamaxıda əsl soyqırımı həyata keçirdiklərinin sübutudur.

- 217 evlik Qubəli kəndində 250 kişi, 150 qadın, 135 uşaq qətlə yetirilib.

- Həmin rəqəmlər başqa aklarda müvafiq olaraq belədir:

- 66 evlik Qaravəlli kəndi: 40 kişi, 50 qadın, 30 uşaq.
- 155 evlik Qonaqkənd kəndi: 25 kişi, 5 qadın, 4 uşaq.

- 600 evlik Quşçu kəndi: 192 kişi, 115 qadın, 25 uşaq.
- 358 evlik Ərəb-qədim kəndi: 200 kişi, 100 qadın, 78 uşaq.
- 165 evlik Cəyirli kəndi: 40 kişi, 20 qadın, 15 uşaq.

Sündü kəndində 250 nəfər, Dilmando 585 nəfər, Kalvada 500 nəfər, Mücüdə 230 nəfər, Tircanda 360 nəfər amansızlıqla qotla yetirilmişdir.

Bunlar Fövqəladə İstintaq Komissiyasının isti-isti, qırğından bir neçə ay sonra apardığı təhqiqatlarda açıqlanan mənzərədir. Ancaq təessüsflər olsun ki, komissiya öz işini sona çatdırı bilmədiyi üçün Şamaxı qırğını haqda məlumatlar da müxtəlifdir. Komissiyanın natamam tədqiqatına görə, təkcə 1918-ci ilin mart ayında Şamaxıda 7 mindən çox adam qotla yetirilib. Bunun 1653 nəfəri qadınlar, 965 nəfəri uşaqlardır. Ayrı-ayrı tarixi mənbələrdə isə bütövlükde Şamaxı qəzasında 40 minə qədər dinc əhalinin soyqırılmış qurbanı olduğu barədə məlumatlar var. Ancaq ən dehşətli odur ki, sovet dövləti 70 il ərzində həmin qanlı hadisələri inqilabın düşmənləri ilə mübarizə, yəni ermənilərin təqdim etdikləri kimi, tarixə salmağa cəhd etdi və buna nail oldu. Bolşevik məhkəməsi 1920-ci ilin 23 noyabrında Şamaxı qırğınından bilavasitə iştirakçıları və təşkilatçıları olan Stepan Lalayevin və başqalarının haqqındaki cinayət işinə baxdı, qətl və zorakılıqların 1918-ci ildə, vətəndaş müharibəsi şəraitində, milli ədavət zəminində baş verdiyini, 2 fevral 1920-ci il tarixli amnistiya qanununu əsas götürüb işə xitam verdi, həmin qanlı hadisələri yaddaşlardan silmək üçün bütün mövcud mexanizmi hərəkətə gətirdi.

\*\*\*\*\*

Şamaxı ilə Mərəzə arasında, Açıdərə adlanan ərazidə, şose yolunun kənarında, iki dərənin qovuşacağındakı kiçik təpənin üstündə tənha bir məzar var. Həmin məzarda 90 il əvvəl erməni

voşşiliyi ilə üzboüz qalan qardaşlarının harayına yetərkən şəhid olmuş qohroman bir türk zabiti uyuyur. Sovetlərin "Türk" sözüne yasaq qoymuş olduğu dövrlərdə belə bu məzar ziyarətgah olub. Qəbri keçən əsrin 30-cu illərinin asıl-koşon çağlarında Məlikməmməd Tağıyev adlı bir el adamı öz canı bahasına götürüb. Bu səbəbdən 1937-ci ildə erməni donusu ilə türkçülükdə ittihad edilərək həbs olunub, xalq düşməni kimi güllələnib. Sel - sudan uşub dağılmaq töhlükəsi qarşısında qalmış qəbri 1954-cü ildə Babaxan Babaxanov adlı bir sürücü abadlaşdırır. 2000-ci ildə isə Qobustan Rayon İcra Hakimiyyəti həmin qəbri yenidən tömər etdirir və azca aralıda, şose yolunun üstündə 1918-ci ildə döyüşlərdə həlak olmuş türk osgorlarının xatirəsinə abidə kompleksi tikdirib. Bu gün insanlar bura ziyarətə gəlirlər, məzarın üstünə tor çiçəklər düzürlər. Yoldan ötənlər istər istəməz avtomobilərinin sürotini azaldıb həmin döyüşlərdə şəhid olmuşlara Allahdan min rəhmət diləyirlər.

Bu, on illərdir ki, belədir. Bundan sonra da əsrlər uzunu belə olacaq. Çünkü həmin məzar Şamaxının bəlkə də tarixlər boyu yaşadığı ən müdhiş günlərdən hüznlü bir xatirədir. Bu tənha məzar o günləri unutmağa imkan verməyib. Sovetlər dövründə "hökumətin qorxusundan" qəbrin ziyarətinə gizlin-gizlin gölən el-oba o dəhşətləri heç vaxt unutmayacağını nümayiş etdirib.

Laxtalılmış qan yaddaşımız bir də aradan 70 il ötəndən sonra duruldu. Bu müddətdə erməni yənə ocaq başında oturduq, hər şeyi unudub, "qardaş olub Hayastan Azərbaycan" dedik. Həmişə inqilabi hadisələr, müharibələr ərəfəsində kimlərinə qoltuğuna siğinib biza arxadan namərd zərbəsi endirən erməni isə öz xisətindən dönmədi. Xocalı qırğını tördəti.

### III FƏSİL

#### XOCALI SOYQIRIMI

XX əsrin Xocalı faciəsindən əvvəl dünyada iki yaşayış mətəqəsi eyni aqıbətə uğramış, eyni metodla Yer üzündən silinmiş və sakinləri məhv edilmişdir. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə faşistlər Xatın kəndini tamamilə yanmış, dinc sakinləri soyuqqanlıqla məhv etmişdilər. Buna bənzər ikinci hadisə Vietnam müharibəsi zamanı Sonqmi kəndində baş vermişdir. Sonqmi kəndinin sakinləri partizanlara dəstək vermək bəhanəsi ilə böyükdən-kiciyə qədər bütünlükla məhv edilmişdir. Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Lakin onlar Xocalı faciəsi ilə müqayisə oluna bil-məzlər. Bu iki kənddə törədilən faciələr yalnız Xocalıdan əvvəl erməni separatçıları tərəfindən qəsb edilərək yandırılıb-yaxılan, sakinləri qətl edilən Azərbaycan kəndləri - Kərkicahən, Meşəli, Cəmilli, Malibəyli, Quşçular, Qaradağı ilə oxşar olabilir. Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə, onların hamisindən daha dəhşətli, daha müdhişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bununla bağlı qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Əslində, Xocalı faciəsi bir geconin olayı deyildi. Ermenilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdü. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda

höyata keçirdilər. Xocalı faciəsinə gedən yoluñ başlanğıcı isə 1988-ci ilə, yönü, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrdə tosadıldı. Elə həmin vaxtdan Xocalı qotliaminin əsası qoyulurdu.

\*\*\*\*\*

Ancaq bu, hələ başlangıç idi. Ermenilərin məkrli siyasetinin tərkib hissəsi olaraq Sumqayıtda əvvəlcədən hazırlanmış qəsdələr törədildi və bu işdə ermənilərin özü ilə yanaşı, SSRİ dövlət tohəlükəsizlik orqanları da yaxından iştirak etdi. Əslində, burada əsas məqsəd Ermənistanda yaşayan azərbaycanlıları deportasiya etmək və Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına zəmin hazırlamaq idi. Bu siyasetin tərkib hissəsi olaraq Ermənistanda azərbaycanlıların yaşadığı şəhər və kəndlər yandırılmışa, soydaşlarımızın əmlakları yağmalanmağa, özləri buradan deportasiya olunmağa başladı. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazilən qovuldu, bununla da Ermənistən monoetnik dövlətə çevrildi.

Ermənistəndən zorla çıxarılan azərbaycanlıların bir hissəsi də Xocalıda yerləşdirildi. Onlara Xocalı rəhbərliyi tərəfindən torpaq sahəsinin ayrılmaması isə nə Osgoran, nə də Xankəndi qəbul etmir və bu qəran özbaşınlıq kimi qiymətləndirildilər. Ermenistəndən soydaşlarımızın deportasiyası isə hadisələrin bir qədər də gərgin məcrada inkişafına səbəb oldu. Artıq yollarda "daş müharibəsi" gedirdi. Bu müharibə osas etibarila Xankəndi-Xocalı-Əsgoran arasında özünü göstorirdi. Bu istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtalif xəsarətlər yetirirdi. Bunun əvəzi isə daha çox Əsgoranın Xankəndinə və ya əks istiqamətdə harəkət edən və beləliklə, Xocalıdan keçmək mə-

buriyyətində qalan ermənilərə məxsus avtomobilərdən çıxılırdı. Elə bu səbəbdən ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırlılar. Odur ki, 1988-ci il sentyabrın 18-də Xankondində keçirilən nümayişdən sonra 12 minə qədər erməni 10 kilometrlik bir məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermanilərdən irəlidə isə 4 "Kraz" və "KamAz" markalı yüksək avtomobiləri gəlirdi. O da məlum olmuşdu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər var. Ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalımış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar onları geri yola sala bildilər.

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi vəziyyətin real qiymətləndirilməsində maraqlı deyildi. 1988-ci il martın 24-də mərkəz tərəfindən qəbul edilən "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" tarixli qərar isə məsələnin separatçılıq akti olmasına ört-basdır etməyə yönəlmışdı.

Bələ bir dəstək erməni separatçılarının təcavüzkarlığını daha da artırdı. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addim atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəcilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Burada əsas məqsəd Dağlıq Qarabağda yaradılmış Xüsusi İdarə Komitəsi vasitəsilə bu ərazilərin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etmək idi. Volskinin rəhbər-

lik etdiyi bu komitə Dağlıq Qarabağ ətrafında cərəyan edən hədisələrin daha görgün məocrada inkişaf etməsinə səbəb oldu. Belə ki, komitənin fəaliyyəti başlamasından az sonra Xankondində yaşayan 14 min azərbaycanlı bu şəhərdən zor gücünə çıxarıldı, geri qayıtmamaları üçün onların evləri yandırıldı. Xankondini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yənə də pənah yeri kimi Xocalıya üz tutdu. Bu dövrədə artıq odlu silahlardan daha geniş istifadə olunurdu. Həmin dövrədə Yerivan'dan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı isə 30-a çatdı. Bu təyyaroların vasitəsilə ermənilər Xankondina horbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar omayı sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvadan bu məsələyə qəti etirazım bildirməsi na baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərinşin reyslərindən başqa heç bir yüksək təyyarəsinin Xocalı aeroportuna eməsini nəyə yol vermedi.

Bələ bir vaxtda Azərbaycan xalqının etirazı nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Bununla belə, məkrili planın reallaşmasında maraqlı olan ermənilər və onların Moskvadakı himayədarları ləğv olunan Xüsusi İdarə Komitəsinin əvəzinə Təşkilat Komitəsi adlanan yeni bir qurumun yaradılmasına nail oldular. Yeni komitəyə V.Polyaniçko təyin edildi. Ancaq onun fəaliyyəti dövründə vəziyyət daha da pislaşdı. Elə həmin dövrədə Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu, Ermənistana tərəfindən Azərbaycan orası sinə qarşı açıq müdaxilənin başlığındı. Göstərən ilk rəsmi sənəd oldu. SSRİ rəhbərliyi isə nəinki ermənilərin bu qanunsuz əməllərinə göz yumur, əksinə, Azərbaycana qarşı daha ağır cinayətlərin törədilməsinə zəmin hazırlayır və özləri də bunda

yaxından iştirak edirdi.

Bunun nəticəsində müasir hərbi texnika ilə silahlanmış inqoşun kontingenti 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğının erməni əsgər və zabitlərindən də istifadə olunduğu sonradan konkret faktlarla təsdiqləndi. Qanlı Yanvar facisi SSRİ-nin süqutunun bir qədər də sürətlənməsini və istiqlaliyyət, ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi.

Həmin dövrədə Qarabağda cərəyan edən hadisələr daha qanlı xarakter almaqda idi. Bu hadisələrin mərkəzində dayanan əsas yerlərdən biri də Xocalı idı. Qarabağın digər azərbaycanlılar yaşayan bölgəsi kimi bura da tez-tez ermənilər tərəfindən atəş tutulurdu. Lakin bu dövrədə Azərbaycan hökuməti Xocalının müdafiəsini təşkil etmək əvəzinə, burada genişmiqyaslı ti-kinti işləri aparırdı. 1990-ci ilin aprelində isə Xocalıya şəhər statusu verildi. Xocalının mövqeyini və oynadığı rolu nəzərə alan Təşkilat Komitəsi çox zaman iclaslarını məhz Xocalıda keçirirdi. Bununla belə, ermənilər yenə Xocalını atəş altında saxlayır və bəzən buraya həmlələr etməyə cəhd göstərirdi. Ancaq hər dəfə layiqli cavablarını alırdılar. Bu hal Xocalının işgal olunduğu günü qədər davam etdi.

1991-ci ildən etibarən isə Xocalıda vəziyyət daha da ağırlaşdı. Belə ki, Xocalıya gedən yollar ermənilər tərəfindən tez-tez bağlanırdı. Bu isə Xocalı ilə mütəmadi əlaqə saxlanmasında ciddi problemlər yaradırdı. Quru nəqliyyatından istifadə etmək olduqca təhlükəli hal alırdı. Bu səbəbdən şəhərlə əsas əlaqə vertolyot vasitəsilə saxlanıldı.

1991-ci ilin oktyabrından isə tam mühəsirədə saxlanan Xocalıya gedən bütün avtomobil yolları bağlandı. Artıq şəhərlə gediş-geliş yeganə nəqliyyat vasitəsi kimi vertolyotlarla həyata

keçirilirdi. Belə vəziyyət şohoro özünümüdüfəsi üçün silah, ərzəq və digər zoruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Həmin dövrədə Dağlıq Qarabağda erməni separatçıları da fəaliyyətlərini genişləndirirdi. Bunun nəticəsi olaraq 1991-ci ilin sentyabrında onlar tərəfindən "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq dövlət yaradıldığı bildirildi.

\*\*\*\*\*

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermonistan faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermonistanın hərbi birləşmələri Azərbaycanın sorhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları - terrorçuları birləşərək Azərbaycan torpaqlarının işgalına başladılar. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, eləcə də ovaxılıq Azərbaycan rohbarlığının yarımaz siyaseti nəticəsində lazımi mütəqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Sələkətin kəndlərini işğal etdilər. Bunun ardınca Xocavənd kəndi işğalçıların nəzarəti altına keçdi.

Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Məlibayı və Quşçular kəndləri hücumla məruz qaldılar. Xankəndidən yerləşən 366-ci alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Məlibayı və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradagli yenə də 366-ci mototəci alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən götürilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.

Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqdə başlıca məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli ərazilərə maneəni aradan qaldırmak idisə, digər tərəfdən, ümumiyyətə, Xocalını Yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinin görə dünya tarixində analoqu az olan Xocalı soyqırımı törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə özminə qırmaq idi. Dündür, buna nail ola bilməsələr də, ermənilər Sovet Ordusunun 366-ci alayının köməyi ilə tarixə ən dəhşətli qanlı səhifələrdən birini yazardılar.

Həmin vaxt Xocalını qoruyanlar düşmənin qarşısını kosmos-yə çalışsalar, qeyri-borabər şəraitdə ciddi müqavimət göstərsələr də, erməni hərbi birləşmələri 366-ci alayın köməyi ilə Xocalıya daxil oldu, tarixin şahidlik etdiyi bütöv bir yaşayış moskəninin sakinləri ilə birgə Yer üzündən silinməsi başlandı...

Fevralın 19-da Rusiya Prezidenti Boris Yeltsinin rus qoşunlarının komandani Şapoşnikov və Ermənistən prezidenti Levon Ter-Petrosyanla Moskvada məxfi görüşü keçirilir. Elə həmin görüşdə, görünür, "Xocalı soyqırımı"nın ssenariisi hazırlanır.

\*\*\*\*\*

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankondi (Stepanakert) şəhərində

yerləşdirilmiş 366-ci motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hükümdən övvəl, fevralın 25-i axşam çağından şəhər toplarından və ağır zirehli texnikadan şiddetli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlara baş vermiş və fevralın 26-i şəhər saat 5 radələrində şəhər tam alovə bürümüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhalisi yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzində çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Aneq bu niyyət baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə dəvət ettilər.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür; 150 nəfər itkin düşmüşdür; Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur;

Bu rəqəmlər Ermənistən SSR-in dəstəyi və SSRİ rəhbərliyinin sohñəkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistənə birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin on dəhşətli, qanlı faciəsindən

xəbər verir.

Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr inдиyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürunc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürunc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrinən birində Assuriya şahı Adadnerərinin (bizim e.ə. 807-788-ci illər) adı yazılımışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıcılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqañədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndində qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdır.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmanın möhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ola keçirilməsi idi.

"Xocalı platsdarmanın möhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən töredilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların möhv edilməsinin səbəbini aydın göstərir.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəçilmiş və yeganə noqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmışdı. Şuşa şəhərinin somasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu olaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qohromanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlارla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühəsirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmləlorino məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başladı. Xocalıya üç istiqamətdən hücum aparıldıqdan əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrili hiylə imiş. Naxçıvanık kondi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və məşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissisi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri

tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vəsitiçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırıldı. Bununla əlaqədər olaraq tərəflərin razılığı ilə fevralın 27-dən Martin 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malibəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkçə Malibəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla məşələrdə gizlənmiş insanların axtarışını apardı, aşkar edilənləri əsir götürür, işgancələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduğu yere çata bildilər. Gördükələri mənzərə hamını dəhşətə gəttirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martin 1-də yerli və xarici

jurnalistlərin iştirakı ilə hadiso yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, otralıların kəsilməsi, çoxsaylı biçaq və gülə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

**Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:**

**“Krua l’Eveneman”** jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya cybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar önlər barədə xəbər verirlər.

**“Sandi Tayms”** qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

**“Faynenşl Tayms”** qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdamə tərəf gedən dəstəni gulləlmışlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

**Livanlı kinooperatör** tösdik etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

**“Tayms”** qəzeti (London), 4 mart 1992-ci il: Çöxləri cybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

**“İzvestiya”** (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sıfotının yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

**“Faynenşl Tayms”** qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-ci alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.


**“Le Mond”** qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dirnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların töbükləti deyil, bu, reallığıdır.

"İzvestiya" (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxşən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

"Valer Aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Xaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları mahv etmişlər.

R. Patrik, İngiltərinin "Fant men nyus" telesirkötünün jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı ə həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçisi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakin sübutudur!









Erməni silahlı dəstələri və 366-ci motoatıcı alayın şoxşı heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşçə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmün əsas cinayətkarlarıdır.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevre konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqələdə vəziyyətlərdə və hərbi münaqışlər zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə, həyasızcasına məhəl qoyulmamasıdır.

### *Xocalı soyqırımı şahidlərin gözü ilə*

Hər bir xocalılı o mündhiş günləri min bir kədərlə xatırlayıır, ürəkləri göynədən yaraları yada sahər. Dini ölkəcə əlli sərsidən soyqırımının yeni-yeni səhifələri açıqlanır. O qanlı günlərin şahidləri görün nə deyirlər?!

**Məmməd Nağıyev (Əməkdar həkim):** - Fevralın 26-na keçən gecə qafıldən hər yanı dəhşətli gurultu büründü. Özünü müdafiə batalyonunun döyüşçüləri avtomatla zirehli texnikanın qarşısını almağa çalışsalar da, topədən-dırnağadək silahlanmış düşmənin güclü müqavimətini qıra bilmirdilər. Mühasirə halqası getdikcə daralır, nankorlar şəhərə doluşurdu. Erməni colladları dinc əhaliyə amansız divan tutur, işgəncələr verir, adamları kütlovi şökildə qırırdılar. Güllələr üstümüzə od kimi yağır, hamı birtəhər canını qurtarmağa çalışırı. Məndən qabaqda anası ilə gedən on-on bir yaşı uşağı yaraladılar. Onun vahiməli qışkırtışına ermənilər tökülsüz göldilər.

Bizim dəstədə olanların hamisini girov götürdülər. Yol gedə-



gedə 14 nəfər ağır yaralının qanaxmasının qarşısını aldım. Paltalarını cirib sarğı kimi istifadə edirdim. Bizə olmazın əzab və işgəncələr verdilər.

Özümdə-sözümdə deyildim. Sonra bildim ki, Matan nənənin üç oğlunu - Zakir, Əliyar və Elşadı seçib aparanda yalvarıb-yaxarı ki, heç olmasa Məmməd həkimə dəyməyin, onu mənə bağışlayın.

**Qənahət Hacıyev (Xocalı sakini):** - Aləm qarışanda sürünləsürünlə Təpələr deyilən yerə çatdıq. Oradan isə Əsgərəna tərəf yollandıq. Dəstəmizdə üç yüz nəfərə yaxın adam var idi. Qadınların və uşaqların ah-naləsi qarlı meşədə əks-səda verirdi.

Güclü qar yağdırdı, gecənin qaranlığında hərəkət etmək mümkün deyildi. Çox çətinliklə Katik meşosinin dağ yüksəkliyinə çıxanda bizi girov götürdürlər. Düşmənə lənət yağırdığı üçün Zəhra arvadı ağızından atıb öldürdülər. Sonra isə Aslan kişinin oğlu Telmanı gülləldilər. Hüməbütin də oğlunu qanına qołtan etdilər. Hərbi geyimdə olanların hamisini seçib apardılar.

Xankəndində bizi amansızcasına döyərək şil-küt etdilər. Çörək, su vermirdilər. Qaranlıq zırzəmidə nəm torpağı yalayaraq susuzluğumuzu yatırırdıq.

**Hüseynəğa Quliyev (keçmiş döyüşçü):** - Gecə onun yarısı olardı. Post komandiri idim. Dedilər ki, tanklar Mehdiköndən üzü bəri hücumu keçib. Bizdə vur-tut bir neçə sıniq-salxaq avtomat var idi. Ermənilər qocaya, qadına, uşağa baxmırıldılar, qabaqlarına keçənlərin hamisini vəhşicəsinə gülləleyirdilər. İstər-istəməz kənddən çıxmaga məcbur olduq. Dəstəmizdə 350 nəfərə yaxın adam var idi. Sonra iki hissəyə bölündük. Yolda pusqu qurmuşdular. Camaati bir uddan biçirdilər. Gülləyə tuş gəlməyənlər isə donub ölürdü. Az vaxtda dəstəmizdən 11 nəfər yoxa çıxdı. Ermənilər yaşayan Naxçıvanık kəndinə gelib çıxdıq. Məham-

məd kişini vurdular. Onu çıxarmaq üçün özümüz sildirm qayanın üstüne atdım. Gərginlikdən huşumu itirdim. Bayılanda məni tutular və döyə-döyə soyundurdular... Hamiya zülüm və azab verdilər. Özümə gələndə erməninin əlində avtomati almaq istədim. Arxadan dəmirlə başına vurdular. Məni ölmüş bilib kiminləsə dəyişəndən sonra Ağdamda meyitxanaya qoydular. Sonra dayım görüb ki, sağam. Orta beyin sümüyümün yarısı yoxdur. Hələ də müalicə olunuram.

**Kamil Hüseynov (Xocalı sakini):** - Gecə saat 2-yə kimi Xocalını qoruduq. Döyüşün mümkünsüzlüyünü gördükdə çıxmaga məcbur olduq. Ermənilər bütün yolları tutmuşdular. Eldar Hümbətoğlunu öldürdülər. Milli Qəhrəman Tofiq Hüseynovun ailisi bütövlükdə itkin düşdü. Qarqar çayının sahili ilə Abdal Gülablıya doğru üz tutduq. Yolda teləyə düşdük. Hamımızı girov götürdülər. Üç gün Dəhrəzda bizi ac-susuz saxladılar. Sonra 21 nəfəri Xankəndinə apardılar. Ayaq üstə dura bilmədiyimə görə, məni daş parçası kimi götürüb maşına tulladılar. Xankəndiyə zırzəmi yə doldurub 12 gün nə su verdilər, nə də çörək...

Aypara Cəmiyyətindən golib bizə pal-paltar verdilər. Ermənilər onu da əlimizdən aldılar. Döyür, incidir, vəhşicəsinə töhjir edirdilər. Düz 6 ay 25 gün Xankəndində və Gorusda əsirlikdə oldum. Qızıl dişlərimi söküldülər. Sonra məni bir erməni ilə dəyişdilər.

**Əbülfət Kərimov (ikinci qrup Qarabağ əlili):** - Səksəkə içinde atamlı evdə oturmuşdum. Qaladərəsi kəndi od tutub yanındı. Birtəhər evdən çıxaraq Qarqar çayı səmtinə gəldik. Atam Böyük Vətən müharibəsi əlili idi. Çətin yeri yirdi. Çayın ortasında ayağım daşa ilisti. Hər ikimiz suya düşdük. Təsəvvür edin ki, şaxtalı fevrallı gecəsi, qar ara vermədən yağır... Katik meşosinə çıxanda Xocalının nə-

həng tonqal kimi alışib yandığını gördüm. Atamın ayaqlarının don vurmuşdu. Mənim də ayaqlarım buz bağlamışdı.

Səhər açılanda dehşətli mənzərə ilə rastlaşdım. Hər yan meyilə dolu idi. Aralıdan tüstü göldiyini gördüm. Getdim, bizimkildə. Ocağın qırğındında xeyli adam var idi. Dedilər Səfəralı kişi dərəyə düşüb. Soltı arvad iki uşağı ilə canını tapşırıb. Gözü yaşlı olan atam üzünü gizlədib mənə dedi ki, get, kömək götür.

Ağaca, kola ilişə-ilişə yola düşdüm. Saqqallı erməni ilə rastlaşdım. Qarına topikla vurub məni yerə yıldı. 150 nəfərə qədər Xocalı sakını girov götürülmüşdü. Bizi döye-döye, söyo-söyo Xankəndinə göttirdilər. Dörd gün meşədo, 2 ay əsirlikdə qaldım.

Əsirlikdə başımıza açılan müsibətləri sözə ifadə etməkdə çətinlik çəkirəm. Həmişə mənə paltarın üstündən iyən vururdular. Hələ də onun acı-agrısını çəkirəm. Heç inana bilmirəm ki, o əzab-əziyyətə necə dözüb sağ qalmışam.

**Yaşar Əliməmmədov (ikinci qrup Qarabağ əlili):** - Beş qardaş, iki bacı idik. Qardaşım Faiq ali möktəbdə oxuyurdu. O bin qardaşım Namiq isə Xankəndində sürücü işləyirdi. Ermənilər onu yaxşı tanıydırlar.

Xocalı faciisi zamanı postda idim. Ermənilər hər yanı oda qalamışdilar. Artıq doğma yurdum tərk etməkdən başqa yolumuz yox idi. Bacım Kəmalənin yoldaşı elo ilk hücumda şəhid oldu. Hami Katik meşəsinə tərəf qaçıb Ağdamə keçmək istəyirdi. Üç nəfərə bir avtomatımız var idi. Patron da ki az... Arvad-uşaqın ah-nalası ərsə qalxırdı. Katikda erməni postuna rast gəldik. Bizi gülləyə tutdular. Ölən oldu, sağ qalanlar müxtəlif istiqamətlərə qaçıdlar. Həmin qatmaqarışılıqda ailə üzvlərimizdən ayrı düşdüm. Onları tapmaq ümidi ilə geriyə qayıtdım. İnsan axınının qar üstündəki izlərini tutaraq meşənin içi ilə 5-6 saat sürünə-sürünə getdim. Qucağında iki yaşlı körpə olan Nadirlə rastlaşdım. Dedi ki, sizin-

kılər meşə ilə qaçıb gediblər.

Hər tərəfdən yolumuzu kosmişdilar. Düz üz sutka ac-susuz meşədə qaldıq. Artıq ol-ayağım keyləşmişdi. Qoşıldım həyat yoldaşımı rastlaşdım. Ayaqyalın idı. Şorlı ayaqlarına doladım. Həmin gecəni də meşədə qaldıq. Sonra bizi girov götürüb ermənilər yaşıyan Pirçamal kəndindən gotırdılar. Xocalıtların böyük bir hissəsini fermaya doldurmuşdular. Bizi də onlara qatıldılar. Orada məhsəti türkű olan iki okız qardaşı güllədilər. Biza olmazın özəb və işgəncələr verirdilər. Başımızı mal peyinimə soxub deyirdilər ki, yeyin, bu da sizin torpağınız...

Qardaşım Faiq iso Əsgəranda güllələndiyini eşitdim. Şahidlər deyirdilər ki, ermənilər nə qədər məcbur etsələr də, o, "Qarabağ sizindir" sözlərini deməmişdi. Anam bütün bu döndlər dözməyib dünyasını dəyişdi.

**Vəliyəddin Quliyev (şəhid atası):** - Daşbulaq kəndində ermənilərlə birgə yaşayırıq. Azərbaycanlıların artımı onları çox narahat edirdi.

1989-cu ildə nankorlar bizi doğma Daşbulaqdən çıxardılar. Şikayətimizə baxan, köməyimizə gölon olmadı. Üç il idı ki, Xocalıda yaşayırıq. Bir də eşidik ki, bizi dörd tərəfdən inhəsiyyətli alıblar və aeroportu yandırıblar. Oğlum Natiq birinci postda idı. Vəziyyətin görənləyini görüb homin posta getdim. Bir tank yaxınlıqda dövərə vurub keçdi. Soruşdum ki, o tankı niyə vurmaḍı? Dedilər ki, Ağdamdan biza xəbor verdilər ki, səzə köməyə iki tank goləcək, onları vurmayı. Ancaq gözlədiyimiz kimi olmadı. Homin tanklar golib Bozdağ deyilən orazıda dayandı. Hələ bəzən, görünür, hücumun başlığı bildirmək üçün ermənilər dörd tərəfdən tonqallar çatdırılar.

Oğlum Natiqlə müdafiə mövqeyində dayanmışdı. Batalyon komandiri Tofiq Hüseynov da ora golib çıxdı. O dedi ki, getmə-

yin, ermənilörin qabağını almaliyiq. Ən ağır döyüslər beşmorta bəli binanın yanında gedirdi. Bir neçə yaralı sürüne-sürüne yam-miza gəldi. Oğlumla hərəmiz bir yaralını dalımıza alıb beşmorta bəyə tərəf götirdik. Oğlum Tofiq Hüseynovla harasa getdi. Bunu-nla da onu itirdim. Səhər saat 4-də Xocalıdan çıxmaga məcbur oldum.

Oğlumu axtarmağa gedərkən Daxili İşlər Nazirliyi sistemində işleyən Bəxtiyar Aslanovla rastlaşdım. Ağır yaralı idi. Onu kürə-yimdə Şelli kəndinə qədər götirdim.

Ağdam qərargahında dedilər ki, gedirik meyit toplamağa. Mən də dəstəyə qoşuldum. Dedilər ki, sən getmə, yaşlı adamsan, çox-tin olar. Təkid elədim. Əsgərəndən keçib əhalinin ən çox qırıldığı yerə gəldik. Saysız-hesabsız meyit çöllərə səpəlonmışdı. Hərbi-paltardan olan bir meyitin başını kəsib götürmüdürlər. Meyitlərdən çoxunun baş dərisi soyulmuş, gözləri çıxarılmış, əl-qolu kəsilmişdi.

Dedilər ki, aralıda bir meyit də var. Gedib xərəyə qoyub götür-dik. Sonra məlum oldu ki, bu, Xocalı poçtunun işçisi Cavidin atası Ələkbər kişidir. Oğlum Natiqdən isə bu günə kimi bir səs-səraq ala bilməmisiş.

**Kərəm Əsgərov (şəhid atası):** - Bizim Kosalar Sovetliyi Yuxarı Qarabağın şah yüksəkliyində yerləşirdi. Xocalının necə yan-dırıldıgına ürok ağrısı ilə baxırdıq. Bizim döyüşürlər çalışırdılar ki, Çayqovuşan istiqamətindən Balıca kəndinə, oradan isə Xocalıya köməyə getsinlər. Əfsuslar olsun ki, təpədən- dırnağa kimi silahlanmış cəlladlar bütün arazini nəzarətdə saxlayırdılar. Hə-min neçə qrad qurğusundan bir neçə dəfa atəş açsaq da, Xocalıya kömək etmək istəyimiz ürəyimizdə qaldı.

Mayın 8-də erməni-rus hərbi birloşmələri dörd istiqamətdən Kosalara hücuma kecdi. Canhəsən kəndindəki postlarımız müha-

sirəyə alımmışdı. Səhər saat 6-da əli silah tutanların hamisi qoşıl-dən ayağa qalxaraq mühəsirə halqasını yardı və düşməni geri oturtdu. Səkkiz saat davam edən amansız döyüşdə altı nəfər hö-lək oldu, 23 nəfər isə yaralandı.

Mayın 9-da döyüşə-döyüşə dağlara çökildik. Azı 70 kilometrlik cabhə xəttini göz bəbəyi kimi qoruyurdıq. Gecə-gündüz çox-kilən bütün əzab-əziyyət yiyəsizlik ucbatından uğursuz sonluqla başa çatırdı. Şuşa ilə əlaqəmiz tamamilə kəsildi. Böyük ümidi biz oradan kömək gözləyirdik, gəlmədi. Sonradan məlum oldu ki, Şuşa da işğal edilib. Bizim kənddə qalmışımız daha mümkün deyildi. Əlsiz-ayaqsız qocaları, körpələri çıxarmağa başladıq. Yuxarı Qarabağı axırıncı tərk edən Kosalar kəndi oldu...

#### **Qaradağlı sakını, hadisələrin şahidi İlqar Əliyevin açıqla-ması:**

“Ermənilər Qaradağlı tutandan sonra əsir və girov götürüldükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükli-ri qadın və uşaqların cosodlarını kənd yaxınlığında Boylık bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar.” “...ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular.”

“Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakını girov götürülmüşdü. Yolda dəhşətli işgancalarla qarşılaştıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə götirdilər. Orada üç nəfəri, Maliböylidə isə 12 nəfəri güllələdi. Maliböylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol bo-yu ermənilərin tohqırıları ilə qarşılaşırdıq.”

İ. Əliyev Xankəndində yerləşən həbsxanada 8 Qaradağlı sakını-nın acıdan öldüyünü vurğulayıb:

“Ermənilər fevralın 26-da Xocalını işğal edəndən Xankəndində

həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya götirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Şəhəri gün gözümüz qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdi. Onların arasında uşaq və qadınlar da var idi.

### **Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətlamlar haqda danışır:**

"Məni fevralın 17-də əsir götürdüler. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndindəki həbsxanada isə dişlərimi zorla çəkdilər". O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:

"Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin gün qədər bir dəfə də olsun xəstəxanaya gəlmədi. lər".

"Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırlılar. Bunu əvvəlcədən tanıdım ermənilər mənə demisi".

O, Əliyevin sözlerinə görə, Qaradağının alınması əməliyyatına və orada baş verən qətlamlara Ermənistannın sabiq Prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.

### **Ermənilərdən etiraflar**

Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazar:

"Biz Xaçaturla əla keçirdiyimiz evə girərkən əsgərlərimiz 13

yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdır. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağının anasının kəsilmiş döşünü onun ağızına soxdu. Daha sonra 13 yaşındaki türkün başından, sinəsindən və qarınından dərisini soydum. Saata baxdim, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını döyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

**Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına götərdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-ci səhifələrində Xocalı soyqırımından yazar:**

"Səhərin soyğundunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstüne getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içinde idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim".

"Martin 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla maşğıl olurdu) 2000-a yaxın alçaq monqolun (Türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşımında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, alich və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümə məbarizə aparan bu uşaqın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Son-

ra Tigranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

### Xocalı faciəsi dünyanın gözü ilə

"...Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək tək helikopterlə mümkün idi. Ermənilər Ağdamə gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qatı şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun "Independent"indən Xyu Poupla Ağdamə yola düşdü. Axırıncı dəfə Əliflə getmişdik ora. O deyirdi ki, son üç ayda ucqar kondlorın hamisini ermənilər bir-bir işğal ediblər. Azərbaycanlıların elində yalnız Xocalı ilə Şuşa qalıb ki, onların da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdamə gedən yolu bir gündə açar.

Eşidiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək 25-i gecəsi Xocalı şəhərini Yer üzündən siliblər, yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışkırmadan səs-ləri çıxmirdi. Raisa Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldasını və kürəkənini onun gözləri qarşısında öldürüb, qızı isə itkin düşüb. Yüzlərlə, bəlkə də min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi. Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzeyirdi. Bir gecədə min ölü? Bu, qeyri-mümkin kimi görünürdü. Lakin biz kiçicik araştırma aparandan sonra ölenlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük.

Ağdamda yerli dini rohbor Sadig Sadıqov siyahı ilə ölonlорının adını çökörək göz yaşları tökürdü. Həmin gün itkin düşən və öldüyü güman edilən - ailəsi tamamilə məhv edilənləri çıxmaq şartılı 477 nəfər ölü var idi. Bunlar hələ Ağdamə gotirilmişlər idi. "Röyter" agentliyinin müxbiri Elif Kaban sarsılaraq sanki ağlım itmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu. Fotoqraf Oleq Litvin huşsusluq halına düşmüştü. İnsanlar dohşetli şeylər damşındı. Bir qrup insan ənənəyə uyğun olaraq ölüleri yuyub, kəfənləyib iri yük maşınlarına dolduraraq dəfn etmək üçün qobırıstanlığa daşıyırıldı. Bəzi meyitlərin başlarının dorisi soyulmuşdu, bədənlərinin müxtəlif hissələri kəsilmişdi.

Günortadan xeyli keçmiş kimso dedi ki, Gəncədəki rus qarnizonundan kiraya edilniş horbi helikopter qırığının baş verdiyi sahə üzərinə uçaş edəcək. Biz bunu eşidən kimi hava limanına tərəf getdik. Amma uça bilmədik. Elə bu vaxt bir nəfər ağlaya-ağlaya məni qucaqladı: - Tomas, naş naçalnik, komandir Ərif - deyib hönkürdü. Məlum oldu ki, Ərif Hacıyevin komandanlıq etdiyi qırx nəfərlilik dəstənin yalnız 10 üzvü sağ qalıb. Onlar dəhşətli gecədən baş verənləri - Ərifin öldüyü ami hissə-hissə damşırdılar. Ərif qadın və uşaqları müdafiə edərkən başından aldığı güllo yarasından həlak olmuşdu, amma meyiti golib çıxmamışdı. Xocalıda yaşınan faciədən və Ağdamda baş verənlərdən dövlətim xəbəri yox idi. Rəsmilərdən Ağdamda yalnız parlamentin vitse-spikeri Tamerlan Qarayevi gördük. Yorulub oldən düşmüş bu adam Rusiya Daxili İşlər Nazirliyinin Stepanakertdə yerləşən 366-ci motoatıcı alayından fərarilik etmiş iki türkman əsgərini dindirirdi. Onlar bir həftə əvvəl Xocalıya qaçıb gəlmişdilər. Damışqlardan məlum oldu ki, hücum edənlər yalnız ermənilər deyil, Sovet Ordusunun həbrçiləri də olub. Onlardan biri Ağaməhəmməd Mutif damşırdı ki, erməni və rus zabitləri müsəlman olduğumuz üçün bizi döyürdüllər, ona

göra də birtəhər qaca bildik... Bir sözlə, 1000 nəfərə qədər insanın ölümü ilə nəticələnən Sovet Ordusunun dəstəyi ilə Azərbaycan şəhərinə edilmiş erməni basqını.

Mən BI-Bİ-Sİ-nin Moskva müxbirinə qırğıın haqqında məlumat verəndə: "Düşünürsən ki, Qarabağda bir hücum noticəsində ölonların sayı dörd il ərzində bizim xəbor verdiyimiz ölonların sayından çoxdur? Bu, mümkün deyil, "Rötyer"ə bax, onlar heç bir xəbor vermirlər", - deya soruştı, Doğrudan da, belə idi. Elif Kaban öz soyyar faks aparatı ilə məlumatları göndərməyinə baxmayaraq, efişə heç nə verilmirdi. Bakıdakı hökumət və KIV bizi yardım etmirdi. Biz Ağdamə xəbərlər olda etmək üçün yollananda prezidentin nümayəndəsi iddia edirdi ki, Xocalının mübariz müdafiqələri ermənilərin hücumunu dəf ediblər və yalnız iki nəfər həlak olub.

Axırdı "Vaşington Post"un Moskva bürosuna zəng edərək hədəsə haqqında məlumat vermək istədiyimi bildirdim. Onlar çox məşğul olduqlarından məni diniyə bilmədi, yalnız Vaşingtonda yerləşən xarici əlaqələr bölməsi ilə birləşdirdilər. Ölonların sayını onlara deyəndə mənə əsəbiləşərək bildirdilər ki, sən bu rəqəmi haradan bilirsən, axı rəsmi Bakı hələ də ölonların 2 nəfər olduğunu deyir. Erməni KIV-sində Azərbaycan tərəfinin güclü hücumu haqqında məlumat verilir. Niya bu haqda sənin hesabatında heç nə yoxdur? Mənim deməyə sözüm qurtarmışdı. Onlara artıq heç nə deyə bilmirdim. Elə bu vaxt Ağdamda, mənim qaldığım hökumətin qonaq evindən təxminən 2 kilometr aralıya kristal tipli raket düşdü və partladı. Bu hadisə baş verəndə mən Vaşingtonla xəttə idim. Pəncərələr sinib töküldən qərara gəldik ki, nə qədər ki, biz də göyə sovrulmamışq, telefonla danışıqı bitirək və zirzəmiyə düşək.

Xocalı haqqında verdiyim məlumat eksklüziv material kimi

fevralın 27-də "Vaşington Post" qozetinin daxili sohifələrində çap edildi. Bu məlumat məndən sonra Avropanın "London Sandey Tayms" qozetinin üz sohifəsində yer aldı. Bu o vaxt idi ki, beynəlxalq ictimaiyyət həlak olanların sayını hesablamaya və doğrudan da, dəhşətli bir hadisənin baş verdiyini tösdig etməyə başlamışdılar. Qətləmin baş verdiyi sahəyə soñor edərək ölonlar haqqında sənədlərin yoxlanılması kimi xoş olmayan missiyani yetirən ilk qərbli müxbir "London Tayms"ın əməkdaşı Anatoli Litvin oldu. Ona kömək edən isə "Frontay Nyus" qozetinin müxbiri, aziz dostum, peşəkar jurnalist Rori Pek idi. O, indi dünyasını döyişib. Biz Ağdamı tərəf etdiyimiz gecə "Frans-Press" agentliyinin bir müxbiri Ağdamə gələrək burada sakitliyin hökm sürdüyüünü xəbor vermişdi. Digər bir nənəcib müxbir isə Vəfa Quluzadənin etimadından istifadə edərək onun sözlərini kobud şəkildə təhrif etmişdi, mən buna çox pərt olmuşdum. Böhrənin qızığın vaxtında Duqlas Kennedy - Robertin oğlu, Sankt-Peterburqdan olan DTK-ya işləyən tərcüməçi Ağdamda peydə oldu və fikirləşirdi ki, əylənmək üçün bir az cəbhə xəttində fırlana bilər. Lakin onu əmin etdikdən sonra ki, tərcüməçisi kütlə tərəfindən öldürülə bilər, Kennedy mənim məsləhətimlə iki nəfər yerli cavan oğlani özüntə kəməkçi götürdü. Lakin sonradan onların pulunu verməkdən boyun qaçırdı.

Mən artıq Xocalıdaydım. Dərələrdə, topələrdə, qar üzərində hələ xeyli meyit qalmışdı. Yəqin temperatur yüksələndə cürüməyə başlayacaqlar. Artıq ruhların dolaşlığı, yalqız, yeməyin, suyun və həyatın olmadığı şəhərdə, burada bütün adamlar öldürülmüşdü, öldürülmüşdü, öldürülmüşdü. Mən sadəcə, ağlamağa, ağlamağa, ağlamağa başladım. Bakıya çatanda az qala prezidentin mətbuat katibinin üstüna hücum çəkərək, hamının yanında onu yalançılıqda ittiham etdim. O, bundan narahi qalmışdı. Ona görə

də mənini erməni casusu olduğum və yanvarda Xocalıya göndərilərək dağıdılmış şəhərdə hərbi sırrın öyrənilməsi təşşirigi alındığım haqqında şayiələr yaydı. Bu iddialara görə mən hətta müvəqqəti saxlamışdır da. Əlbəttə, əhvalim korlanmışdı.

Bunlar boş şeylərdi, on dəhşətli o idi ki, Xocalıda bir yerdə çörək kəsdiyim dostum Əlif Hacıyev olmuşdu. Onun həyat yoldaşı rus qızı Qala qalmışdı. O, Əlifsiz neccə yaşayacağımı düşünür, bundan dəhşətə gelirdi. Bakıdakı hakim rejimin acıgözlüyü və ezbəcorliyi mənə dəhşətə gətirmişdi. Axi, insanların bu vəziyyətə düşməsinə, sözlu ifadə edile bilməyəcək bu faciənin yaşanmasına səbəb onlar idi.

Ela bu fikirlərlə sabahı gün Əlifin dəfnində iştirak etmək üçün Şəhidlər xiyabanına yollandım. Mən bu qəbiristanlığı əvvəllər də ziyanat etmişdim, amma indi fərqli ziyanat idi. İndi bura yas üçün golmişdim. O zaman mən goləndə burada üçüncü sira yox idi, sonralar bu sira böyüyəcək, çıxalacaqdı. Əlifin qəbri 127-ci idi. Cənazonı yüksək maşınınından düşürdülər. Mən cənazonı çıynında daşıyanlara qoşuldum və onu qəbirlərin sırasına qədər gətirdim. Adətlərinə uyğun din xadimi fatiha verdi, mən sarsılmışdım, artıq Əlif yox idi...

Sonra Şəhidlər xiyabanında daha böyük dəfn prosesi başladı. İnsan axını Əlifin qəbri yanında qazılmış digər qəbirlərə də yaxınlaşdı. Bu, cərgədəki sonuncu yer idi. Sonra yeno cərgələr başlayacaqdı, artıq yeni cərgələrin ilk qəbrini Qara Bağçadan, Qarabağ adlı dəhşətli yerdən gətiriləcək meyiti gözləmədən qazmağa başlamışdır. Tezliklə daha çox cavan adam burada uzanacaq və onların sayı Xocalıda öldürülənlərin sayını ötüb keçəcəkdir. 25 və 26 fevralda baş verənlər isə Qarabağın, Qara Bağçanın davam etməkdə olan ölüm və dağıntı siyahısının qəmlı statistikasında sadəcə bir detala çevriləcəkdir.

And içdim ki, Əlifi və adlarını bilmədiyim, amma sıfətləri yadداşma həkk olunmuş başqa insanları heç vaxt unutmayacağam. Bəli, mən Xocalını unutmayacağam. Bu kiçik, uzaq bir şəhər idi. İndi ölü şəhərdir.

Məqalənin ixtisarla götürüldüyü mənbə: "Xocalı soyqırımı: Milyon imza bir tələb", Bakı, 2007.

Tomas QOLTS,  
yazıcı-jurnalist (ABŞ)

\*\*\*\*\*

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımanın qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarından didorgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermanistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpə edilməsi ümidi ilə yaşıyırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pişəmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımanın günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çətməlidirlər. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrдə genosid və etnik təmizləmə hadisələri baş vermişdir. Xocalı faciəsi onların sırasında on dəhşətli forino aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

## BEYNƏLXALQ HÜQUQ NORMALARI XOCALIDA SOYQIRIMININ HƏYATA KEÇİRİLDİYİNİ BİRMƏNALI TƏSDİQLƏYİR

Keçmişini unudanların, onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrat dərsidir. Azərbaycanın çağdaş tarihində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qoldubində dərin iz salaraq, onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək məhiyyətini çılpayıqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzəzil, qəddar və qanıçən milliyyəti olduqlarını, terroru dövlət siyasetinə çevirdiklərini bir daha təsdiq etmişlər.

Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistən" xülyası ilə yaşayan ermənilər müəyyən xarici havadarlarının köməyiylə müxtəlif dönamılarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyaseti həyata keçirmiş, etnik təmizləmə siyaseti aparmışlar. Bir sırada dövlətlərin hakim dairələri tərəfindən himaya olunan bu mənfur siyaset çar Rusiyası və Sovet hakimiyyəti dövründə də ardıcıl şəkildə davam etdirilmiş, SSRİ-nin süqutu prosesi azərbaycanlıların doğma torpaqlarından qovulması, qaćqın və məcburi köçküne çevriləməsi, kütləvi qırğınlarda müşayit olunmuşdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistən" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasetinin nəticələrini bütövlük-

də milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

Xocalıda tördölmüş amansız qətiam isə noinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütorəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normallarına qarşı yönəlmış genosid aktı idi.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqlıdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanık kəndi ərazisində pulemyot, avtomat və başqa silahlardan gülləbaran ediləmisi faktı bunu bir dəha təsdiqləyir. Bütün bunlar ermənilərin Xocalı şəhərində tördöldikləri qeyri-insani horokətlərinin kökündə məhz genosid (soyqırımı) niyyətinin dayandığını aşkar suradə üzə çıxarıır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zoruri şort sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Bu hüquqi müstəvidən yanaşışda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərkəndən ol atmış, misli görünməmiş qətiam tərotmişlər.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı cinayəti kimi tövsiyi üçün kifayət qədər ciddi osaslər verir. Ümumiyyətə, ilk dəfə Nürnberg Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırımı cinayəti insanlıq əleyhino olan cinayətlər kategoriyasına aid edilmişdir.

BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhina yönələn əməl olmaqla on ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmış bu cinayət hərəkətlərinə deyilir: **birincisi**, həmin qrupun üzvlərinin öldürülməsi; **ikincisi**, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; **üçüncüüsü**, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; **dördüncüüsü**, həmin qrupda doğumun qarşısını almağa yönəlmış tədbirlərin həyata keçirilməsi; **beşinciisi**, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bunlardan hansısa bir hadisənin soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından, Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

**Soyqırımı** - beynəlxalq hüququn qəbul edilmiş ümumi princip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adəti ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə beynəlxalq nizamlama qanuna uyğunluqlarının əsaslarının sarsılmasına götərib çıxara bilər. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il qəbul etdiyi ümumdünya insan hüquqları bəyannaməsində qeyd olunmuşdur. **Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.** Heç kəs insan

loyaqtını alçaldan alçaq, qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq subyekti hesab olunur. İnsanlar qanun qarşısında bərabərdir və qanunlara eyni dərəcədə müdafiə olunurlar.

XX əsrin on dəhşətli hadisələrindən olan Xocalı soyqırımıının mahz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi inkarulmaz faktıdır və bu da ermənilərin qeyri-insani davranışlarını genosid (soyqırımı) üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minniş "Genosid cinayətinin qarşısının alınması və iəqsirkarların cəzalandırılması haqqında" Konvensiyaya əsaslıqla yönəlmış bu qeyri-humanist aktın hüquqi əsasları tövbi olumuşdur.

Ermənistanın müharibə zamanı davranış normalarını münyəyənləşdirən beynəlxalq hüquq prinsiplərini məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşdır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə oan təroflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhalinin döyüslərdə iştirak etməməli və onlarla hörmətlə davranışılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsi nə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və tohlikəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülmesi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan loyaqtına qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs töötəmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyması birmənalı qadağan edilir. Həmin

Konvensiyunan 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistən silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhv üçün ən qəddar üssullara əl atmışlar.

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidlə tələbi ilə hakimiyyətə qayıdırışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. 1996-ci il fevralın 24-də xocalılarla görüşən ulu öndərimiz Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurgulamışdır:

Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qorar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.

Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir. Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə süküt dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. "Vətəndaşlarımız, soydaşlarımız unutmama-

lıdır ki, erməni millətçilərinin antiazorbaycan toblığatı getdiyə genişlənir, mənşur formalarda davam etdirilir. Ermənilər orası iddialarını əsaslandırmak üçün yeni-yeni əsəssiz tezislər yudur, məkrli siyaset aparırlar. Buna görə də biz belə ideoloji toxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik", - deyən cənab İlham Əliyev Ermənistən təcavüzü nöticəsində xalqımızın üzlöşdiyi faciələri real faktlarla dünya ictimaiyyəti-nə çatdırılmasını Xarici İşlər Nazirliyinin, xaricdəki diplomatik korpuslarımızın və diasporumuzun qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.

**Xocalı soyqırımı beynəlxalq cinayətdir.** Beynəlxalq cinayət ayrı-ayrı dövlətlərin hüquq və qanun mənafələrini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud və kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində "beynəlxalq cinayət" və "beynəlxalq xarakterli cinayət" kateqoriyaları fərqləndirilir. Soyqırım cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış Beynəlxalq Hərbi tribunalların (Nürnberg və Tokio) Nizamnaməsində ifadə olunmuşdur.

**Xocalı soyqırımının beynəlxalq cinayət kimi hüquqi əsasları.** Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsiyi üçün hüquqi əsaslar aşağıdakılardır hesab olunmalıdır:

1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) sayılı qətnaməsi ilə qəbul edilmiş soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir);

2. Nürnberg Hərbi Tribunallarının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırım cinayəti göstəriləməsi də, həmin cinay-

ti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur);

3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə 7.4);

4. Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 1);

5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad.6.);

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad.103);

7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlılarının soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı.

**Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri.** Beynəlxalq hüquq soyqırım cinayəti ilə əlaqədar aşağıdakılardı məyyənləşdirmişdir:

1. Soyqırım cinayəti törətmış şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.

2. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırım törətməyə sui-qəsd, soyqırıma birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iştirak etmək də cinayət məsuliyyəti doğurur.

3. Soyqırım cinayəti törətmış şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.

4. Soyqırım cinayətini törətməkdə əmrin icrası istinad edilən şəxsi cinayət məsuliyyətindən azad etmir.

5. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.

6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir.

7. Soyqırım cinayətinə görə qanunun retroaktiv tətbiqinə yəl verilir.

8. Soyqırım cinayətini törətmış şəxslər cinayət məsuliyyətini cəlb olumluq üçün təlob edən dövləti verilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş bir sıra cinayətlər onların törədildiyi dövrədə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini tapmışdır. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünkü yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zoruliliyi barədə müddədə artıq Beynəlxalq Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də azərbaycanlılara münasibətdə törədilmiş vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə həmin cinayəti törətmış şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz.

Məhz elə buna görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmış şəxslərin təlob olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənorok soyqırım cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmış şəxslərin axtarılıb təpiləsi, təlob olunması və mühakimə edilməsi istiqamətində iş aparılmalıdır.

İkinci Dünya müharibəsi zamanı törədilmiş Xatin faciisi, Xoloost qırğını, Xirosima və Nagasaki folaktorlarını, eləcə də bir sıra digər dəhşətli hadisələri Xocalı faciisi ilə müqayisə etmək üçün, əvvəlcə bu hadisənin şahidi olmuş Fransız jurnalisti **Can iv Justin** yazıqlarına diqqəti cəlb etmək istəyirəm: "Mən qəddarlıq haqqında çox eşimmişəm. Ancaq ermənilər 5-6 yaşı uşaqları, mülki əhalini öldürməklə onları ölüb keşiblər.

**Leonid Kravets** - horbü təyyarəçi, mayor: "Fevralın 26-də

mən Stepanakertdən yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırıdm. Aşağıda gözümə nəsə tünd ləkələr dəydi. Bir-dən bortmxanik qışqırdı: "Baxın, orada qadınlar, uşaqlar gör nə günə düşübələr". Gözəyəri saydıq. Yoxuşa səpələşmiş iki yüzdə yaxın meyitin arasında əlisilahlılar gəzişirdilər.

Təcili ora uçaq və meyitləri götürməyə cəhd etdik. Hər yana səpələnmis qadın, qoca, uşaq meyitləri adamı sarsıldırdı. Yerli milis kapitani da bizimlə idi. Meyitlərin arasında başı yarılmış dörd yaşılı oğlunu görəndə dəli oldu... Bizi atəşə tutmaşıdan imkan tapıb bir neçə meyiti götürə bildik".

**V.Belix - "İzvestiya"** qəzetiñin müxbiri: "Vaxtaşırı Ağdama dırı girovlarla dəyişdirilmiş azərbaycanlıların meyitləri gotırılır. Belə şeyi dəhsətli yuxuda da görmək mümkün deyil, deşilmiş gözlər, kəsilmiş başlar, qulaqlar, doğram-doğram olmuş bədənlər kəndirələ bir-birinə sarınaraq zirehli maşının arxasında sürkələnmiş çıl-çılpaq meyitlər, vəhşiliyin həddi-hüdudu yoxdur".

**Vladimir Savelyev** - 02270 sayılı hərbi hissədə öks-kəşfiyyatın rəisi: Onun "məxfi-arayış"ında deyilir ki, azərbaycanlı meyitləri qalaqlanan çalaların ətrafında axşamlar itlərin və çapqların səs-küyündən, dartsımlarından qulaq tutulur, adam vahimlənirdi.

**Karabelnikov İ** - rus zabiti: "Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan 13 nəfərlik Babayevlər ailəsinə güllədən keçirib. Buna görə ona Fransa erməni diasporu tərəfindən 150 min dollar pul və ən böyük təltif sayılan "Kilsə mükafatı" verilib".

Xocalı soyqırımı zamanı yol verilmiş zoraklıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədil-

məsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən möhv genosid olduğunu sübut edir. Erməni qəsəbkarlarının vəhşilik və vandallizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatin və Sonqmı faciələri ilə cəni səviyyədə qiyamətləndirməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiyamətini almmalıdır.

ABŞ Konqresində Indiana Ştatının təmsilçisi, Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, konqresmen Den Bartonun Nümayəndələr Palatasında çıxış edərək, Konqresi Xocalı soyqırımıni tanımağa çağırması artıq Amerika ictimaiyyətinin də erməni vəhşiliklərindən xəbərdar olması və insan hüquqlarının kobudcasına pozulması ilə müşayiət olunan qəddarlığa son qoyulması istəyindən xəbor verir.

Konqresmen Xocalı şəhərində ermənilər tərəfindən insanlığı xas olmayan qəddarlıqla qadın, uşaq və yaşlıların qətلو yetirilməsi, cəsədlərin belə təhqir olunması faktlarını həmkarlarının diqqətinə çatdırmış, daha sonra ABŞ Konqresinin Xocalı soyqırımıni tanımaqla beynəlxalq ictimaiyyətin uzun illərdən bəri bu məsələ ilə bağlı sükut buzunu qıracağına əmin olduğunu qeyd etmişdir.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işgalçi əməllərə qarşı qəti tədbirlər görüləməmişdir. Ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır.

Bir daha böyük ümidiylərə dünya birliyinə, mötbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzüño, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son

qoyulacağına, bu ağırlı münaqişənin sülh və danişqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, qaçqına və məcburi köçküna çevrilmiş yüz minlərlə soydaşımızın öz yurdlarına dönməcəyinə, onların konstitusision hüquqlarının bərpa ediləcəyinə inanırıq.

Ümid edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb ediləcək, işgalçi Ermənistən dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaqdır.

BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan vətəndaş cəmiyyətinin, vətəndaş hüquqlarının dolğun təminatına yönəlmış, demokratik inkişaf yolunu seçmiş, beynəlxalq konvensiyalara və qanunlara riayət edən nüfuzlu qurumlara hörmətlə yanaşan hüquqi, sivil dövlətdir. Həmin qurumlar tərəfindən isə ölkələrlə münasibətdə ayrı-seçkiliyə, ikili standartlara yol verilməməlidir.

Cənab prezident İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədildiyini, yüz minlərlə azərbaycanlılarının kütləvi surətdə qatlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu dünya ölkələrinin diqqətinə çatdırmışdır. O, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının ölkəmizə qarşı ermənilər tərəfindən aparılan çirkin siyasetin davamı, əsl genosid aktı olduğunu söyləmişdir.

Ermənilər azərbaycanlılara qarşı Azərbaycan ərazisində zaman-zaman dəhşətli soyqırımlar, qəllər törədiblər. Lakin onlar tarixi saxtalaşdıraraq bunu erməni soyqırımı kimi dünya ictiyatiyətinə təqdim etməyə çalışırlar. Bu dəhşətləri həyata keçirən

ermənilər nəinki özlərinin tərətdikləri qanlı cinayətləri uzun müddət ört-basdır edə biliblər. Tamamilə əks mövqedən çıxış edərək guya özlərinin soyqırımı məruz qaldıqlarını iddia edirlər, hətta bəzi hallarda bir sıra ölkələrdə müxtəlif səbəblər üzündən tarixi saxtalaşdırmağa, əsl həqiqəti gizlətməyə nail ola biliblər. Aşkar edilmiş Quba məzarlığı ilə bağlı erməni qoddarlığını sübut edən faktları bütün dünya ölkələrinin parlamentlərinə, xüsusilə erməni töbliyatına uyaraq erməni soyqırımı barədə qorarlar qəbul etmiş dövlətlərə göndərmək lazımdır.

## ERMƏNİSTANIN BEYNƏLXALQ HUMANİTAR HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNİ KOBUDCASINA POZDUĞUNU TARİXİ FAKLAR DA TƏSDİQLƏYİR

Yaxın keçmişdə, 1988-ci ildə ermənilər azərbaycanlılara qarşı növbəti işgalçılıq siyasətini, soyqırımı, hərbi təcavüzü həyata keçirmişlər. Boşar tarixində törədilməyən və analoqu olmayan cinayətləri, etnik təmizləmə, soyqırım, vandalizm aktları törətmış, azərbaycanlıların tarixi ərazilərindən izini silməyə, itirməyə çalışmışdır. Ermənistən bu gün ərazisi beynəlxalq təşkilatlar tərəfindən tanınan, qəbul edilən orazimizin 20 faizini işgal etmiş, həmin ərazilərdə vəhşiliklər törətmisler.

Ösir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun məlumatına görə, Ermənistən Azərbaycan torpaqlarını işgal edərkən qarşısına qoyduğu ən “başlıca məqsədi”ni Dağlıq Qarabağ və ətraf əraziləri azərbaycanlılardan “təmizləmək” olmuşdur. Bu məqsədə onlar işgalçi ordunun əlindən qaçıb qurtara bilməyənləri qəddarlıqla qətlə yetirmiş, bir hissəsini isə ösir və girov götürərək, faşizmin vaxtıla ösirlərə yaratdığı şərtlərdən daha ağır və ziyyətdə saxlamışlar.

Ermənistən müharibə zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu danılmaz tarixi faktlar da təsdiqləyir. 1993-cü ilin aprel ayının 1-də Ermənistən silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistən Vardenis rayonundakı radiostansiyadan (“QSM-7”) Kəlbəcər döyüş bölgə-

sindəki radiostansiyaya (“Uraqan”) bölgədəki bütün soyxar radiostansiyalara çatdırmaq üçün tacili omr verilmişdi. Ömrədə ösir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları tacili möhv edib basdırmaq tələb olunurdu. Ermonilərin bunda məqsədi azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə golən beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək idi. Erməni hərbi birləşmələri komandirlərinin efsidəki bu radiodamışqları Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi torəfindən ləntə alımmışdır.

Ermonilər ösir və girov götürdükləri Azərbaycan vətəndaşlarına olmazın özab və işgəncələr verməklə yanaşı, onları qotla yetirməkdən də çəkimməmişlər. 16 fevral 1994-cü ildə Ermənistən Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi ösirin öldürülündünü boyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən möhkəmə təbii ekspertizasi zamanı isə Beynəlxalq Hüquq və Sosial Tababət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Hökimişlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derrik Paunder azərbaycanlı hərbi ösirlərin cyni silahdan (tapança) gicgah nahiyyəsinə yaxın məsafədən açılan atış nəticəsində qotla yetirildiyini bildirmiş, ösirlərin guya “qaçmağa cəhd edərkən öldürülməsi” fikrini rədd etmişdir.

Dövlət Komissiyasında ermənilər tərəfindən törədilmiş bu cür vəhşilikləri təsdiq edən yüzlərlə fakt toplanmışdır.

Ümumən 1988-2007-ci illər ərzində 1390 Azərbaycan vətəndaşı erməni ösir-girovluğundan azad edilmişdir. Onlardan 167 nəfəri uşaq, 342 nəfəri qadın, 288 nəfəri isə qocalar olmuşdur. Qeyd olunan 1390 nəfərdən yalnız 24 nəfəri törətdikləri

konkret cinayət əməllərinə görə məsuliyyətə colb edilmişdir. Əsir və girovluq dövründə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən məcburiyyət qarşısında məxfi əməkdaşlığı colb edilmiş 100-dən çox şəxs isə qayıtdıqdan sonra bu faktı etiraf etdiyi üçün cinayət məsuliyyətinə colb olunmamışdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun tərtib etdiyi sənədlərdən məlum olur ki, qeyd olunan illərdə ermənilər əsirlərin bir qrupunu azərbaycanlı evlərini sökmək, meyitləri yandırmaq, daşıməq və basdırmaq, vahşiliklərin başqa izlərini itirmək və əsirlərin daxili üzvlərindən köçürmə (transplantasiya) əməliyyatlarında istifadə etmək və ya satmaq, atom stansiyasında digor təhlükəli sahələrdə işlətmək, üzərlərində bioloji eksperimentlər aparmaq və bir çox başqa məqsədlərlə hələ də gizli saxlanılaraq istifadə edirlər. Bir çox hallarda ermənilər vahimə yaratmaq məqsədilə işgəncələri qəsdən digər əsirlərin gözü qarşısında vermişlər.

Onlardan bəzilərini beynəlxalq təşkilatların, xüsusən də xərici ölkələrdən gələn cəmiyyətlərin, jurnalistlərin və digər humanitar birləşmələrin siyahılara düşdüklərinə, yaxud erməni əsirləri ilə dəyişdirmə yolu ilə Azərbaycana qaytarmaq mümkün olmuşdur.

Əsirlikdə olmuş yüzlərlə vətəndaşın yazılı ifadələrindən bir qrupunu oxuculara çatdırmağı lazımlı bilirəm:

**Rauf Qafarov:** - Şuşa qəbiristanlığında bir dənə də olsun mərmər daşı görmədim. Qəbirlərin demək olar ki, hamısı dağıdılmışdı.

**Pənah Quliyev:** - Ağdam şəhərində inşaat materiallarının və qəbiristanlıqlardan qara mərmər daşların sökülməsində işlədildim.

**Kamal Heydərov:** - Daşlığımız uşaqların meyitlərini də yarib üroklarını götürmüştərlər.

**Xaləddin Rəhimov:** - Bizə yeməyi it üçün nozordə tutulmuş qablarda it kimi yemək şartı ilə verirdilər.

**Şəmsi Şixəliyev:** - Digor kameralardan qadın və qızlarımızın "Allah!" deyə qışqırıqlarını, haray çəkərək kömək istədiklərinin eşiğində özümü öldürməyə çalışırdı.

**İsrail İsmayılov:** - Moni su qızdırmaq üçün olan böyük çəndə saxlayırdılar. Sənəd dəstəyində qatıldılar və içərimizdən xeyli əsiri seçərək atom stansiyasında işlətmək üçün apardılar.

Girov götürürlərkən **3 yaşlı olan Şövqi Əliyevin** qol sümüyü erməni "hökimləri" tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikət olmuşdur.

**Arzu Hacıyevaya** erməni "hökimi" Aida Serobyan eksperiment məqsədi ilə naməlum tərkibli dörmanlar vurmışdır. Nəticədə o ömürlük şikət qalmışdır.

Ermənilər 15 yaşlı girov **Nəzakət Məmmədovunun** gözloru qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası dözməyərək psixi xəstə olmuş, qızın özünü isə 4 min rus rubluna Azərbaycandakı qohumlarına satmışlar.

Kəstəlik yaranmaması və izlərin itirilməsi üçün çoxsaylı meyitlərin yandırılmasının şahidləri vardır.

Yuxarıda qeyd olunan hadisə və işgalların həyatə keçirilməsinə şəxsən L.Ter-Petrosyan, Robert Köçəryan, Serj Sorkisyan (prezidentlikdən əvvəl) və Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyan tərəfindən rəhbərlik edilmişdir (8-27).

## AZƏRBAYCANIN APARDIĞI MÜBARİZƏ HAQQ-ƏDALƏT MÜBARİZƏSİDİR

Keçmişini unudanı gələcək topa-tüfəngə tutar, - deyiblər. Tarix boyu unutqanlığımız bizi baha başa gəlib. Zaman-zaman itirmişik, itkilərimizə yansaq da, onu yenidən takrarlamışiq, yenidən həmin səhvlorı takrar etmişik. Vaxtilə Göyçəni da, Zongəzur mahalını da beləcə bağışlamışiq. Vətən, torpaq niskili bizi içün-için göynətsə də, sovet rejiminin "bir ailənin üzvüyük" prinsipindən kənara çıxa bilməmişik. Dəfələrlə, təkcə bir əsrda dörd dəfə, soydaşlarımız öz doğma, dada-baba ocaqlarından, ev-eşklərindən deportasiyaya məruz qalıblar.

İrəvanda soydaşlarımıza divan tutublarsa, biz isə onlara "gözün üstə qasıñ var" - deməmişik. Bir balaca xətirlərinə dəyən olubsa, həmin andaca havadarları təpilüb. Vaxtı ilə Azərbaycan KP MK-da işləyən bir nəfərin müsahibəsində deyilirdi ki, Mircafer Bağırov birinci katib olanda bir erməni qadınını (MK-nin adı işçisi olub) isdən çıxarmışdı. Moskvadan Mikoyan Bağırova zəng vuraraq: "Sən orada milli ayrı-seçkilik edirsin", - deyə etirazını bildirmişdi. Həmişə belə olub və Qarabağın erməniləşməsi siyasetini də, necə deyərlər, burnumuzun ucunu da görəməmişik. Gevorkov kimilər uzun müddət Qarabağa rəhbərlik edib, sözün əsl mənasında, şovinist siyaseti aparıb, azərbaycanlıları daim gözümçüxdıya salıb...

Zaman göstərdi ki, erməniləşmə siyaseti bizi çox baha başa gəldi. Ayılarda bircə onun şahidi olduq ki, evimizin yuxarı bəşində əyləşdirdiyimiz "qonaq" evimizi əlimizdən almaq istəyir. Elə də oldu. Azərbaycanın cənnət guşəsi sayılan Qarabağ ermənilər tərəfindən işğal olundu.

Azərbaycan Prezidenti bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, problemin konstruktiv həllinə çalışdığını aydın və birmonali şökildə dünya ictimaliyatına nümayiş etdirir. "Nə vaxt Azərbaycanın işğal olunmuş torpaqları düşmən tapdağından qurtaracaq, məcburi köçkünlərimiz öz isti ocaqlarına qayıdacaq, bax onda Dağlıq Qarabağın statusuna baxıla-caq", - söyləyən ölkə başçısı həmişə Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına əsaslandığını, apardığımız mübarizənin haqq və ədalətliliğin olduğunu söyləmişdir. Ermənistanın isə konstruktiv dənişiqlərdən boyun qaçırması, işğalçılıq siyasetini durmadan davam etdirməsi beynəlxalq təşkilatların, bir sözlə, bütün dönyanın diqqətindən yayılmışdır. Münaqişə ilə bağlı məsələnin Birleşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınması, Avropa Şurasının 2005-ci il yanvar sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilən qətnamədə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunma faktının təsdiqlənməsi, eyni zamanda, BMT-nin Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi tələbinin səslənməsi Azərbaycan diplomatiyasının xarici siyaset sahəsində əldə etdiyi an mühüm nailiyyətlərindən sayla bilər. Mənfur düşmənlerimiz həmişə bizi provakasiyalara çoxso də, Azərbaycan xalqı sülh tərəfdarı olmuş və bu problemi sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirmişdir. Azərbaycan Prezidenti də həmişə öz xalqının fikir və mövqeyini nəzərə almışdır. Dəfələrlə on yüksək səviyyəli görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər, - söyləməklə principial mövqədə olmasını bir daha sübut etmişdir. Amma çox tövssüf ki, Ermənistanın qeyri-konstruktiv

mövqeyi, danişqaların hər dəfə bir bəhanə ilə yarımcıq kəsilməsi, həmin ölkənin prezidentlərinin qeyri-ciddi mövqeyi bu məsəlonun sülh yolu ilə həllinə imkan vermir. Bütün bunlar dünya ictimaiyyətinin, xüsusilə bu məsələdə maraqlı tərəf kimi çıxış edən dünyanın aparıcı dövlətlərinin də ümidiyəni puça çıxarırlar. Aydındır ki, bu münaqişə indi təkcə Azərbaycan və erməni xalqının problemi deyil, beynəlxalq ictimaiyyətin problemi olmuşdur.

Öslində heç bir ölkə tərəfindən müstəqil respublika kimi qəbul edilməyən Dağlıq Qarabağ artıq dünya birliyində müstəqil respublika kimi yox, Azərbaycanın tərkib hissəsi kimi tanınır və belə qəbul olunur. Odur ki, bu vaxta kimi Dağlıq Qarabağda keçirilən bütün seçkilər beynəlxalq qurumlar tərəfindən tanınmayıb. Dünyanın super dövlətləri - ABŞ, Fransa kimi, NATO, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatları birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmış, Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində, sülh yolu ilə həlli prosesini dəstəklədiklərini bəyan etmişlər. Separatçıların Dağlıq Qarabağda bu günədək keçirdikləri bütün seçkilər dünyanın gülüş hədəfi-nə çevrilmiş, sanki bir uşaq oyunu kimi qəbul olunmuşdur. ABŞ-ın Dövlət Departamenti dəfələrlə belə bir bəyanatla çıxış etmişdir: "Birleşmiş Ştatlar "Dağlıq Qarabağ Respublikası"nın və orada keçirilən "seçkiləri" i tanımır, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır". Həmçinin İslam Konfransı Təşkilatı da bəyanat yaymışdır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma seçkilər beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulmasıdır, davam edən sülh danişqalarına ongəl tərəfdər. Bu səbəbdən seçki və onun nəticələri heç bir hüquqi qüvvədir.

vəyə malik deyildir.

Bunlar göstərir ki, bütün dünya Dağlıq Qarabağ bölgəsini və onun ətrafında baş verən münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət, beynəlxalq səviyyədə tamimliş sorhədlərinin toxunulmazlığı səviyyəsində yanaşır.

İndi Azərbaycan təkcə iqtisadi göstəricilərinin artımına deyil, hərbi qüdrətinin möhkəmlənməsinə çalışır. Qüdrəti ordusu olan ölkə heç vaxt basılmaz. Əgər sabah lazımlı gəlsə, işgal olunmuş torpaqlarımızı ordumuzun gücü ilə azad etməyə qadir olmalıdır. Gec-tez məcburi köçkünlərimiz öz doğma yurdlarına, isti od-ocaqlarına qayıtmalıdır. Mənşur qonşular Azərbaycan torpağında yeni erməni dövləti yaratmaq fikrindən ol çıkmırlı, dünya birliyimin fikrinə hörmətsiz münasibətə birdəfəlik son qoymalıdır.

Bu, həm də ümumiyyətdə xalqımızın fikridir. Bizim heç vaxt özgə torpağında, var-dövlətində gözümüz olmayıb. Tarix boyu parçalanmaya, yersiz hümümlər, haqsızlıqla düşər olmuşuq. Zaman-zaman kəsilə-kəsilə sorhədlərimiz 114 min kv.km-dən 86,5 kv.km-ə endirilib. Ürəyimizin yumşaqlığı, qəlbimizin genişliyi həmişə başımıza bola olub. Dünya qarşısında ağlaya-ağlaya özlərini rəzil, yaziq göstərən ermənilərə öz torpağımızda yer verib onları dövlət elədik. Ancaq çox tövssülər olsun ki, onların heç vaxt məkrili niyyətlərini, Xəzər-Qara dəniz şəhəsində qurmaq istədikləri dövlət xülyasını anlamamışq, gec də olsa, anladıq. Nəhayət, anladıq ki, torpaq, vəton yada etibar ediləcək deyil, onu özümüz, özü də göz böboymiz kimi qorunmalıdır...

Deyirlər haqq nazılso də, heç vaxt üzülməyib. Bu gün Azərbaycanın apardığı mübarizə haqq-ədalət mübarizəsidir. Gec-tez qalibiyət bizimlə olacaq. Bəlkə də, bu münaqişənin biticisi tarixi söyləmək çox çötdür, ancaq da mübarizənin qələbə ilə

başa çatacağı gün heç də uzaqda deyil. Alqışlanmalıdır ki, indi Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Məlum olduğu kimi, bəzi hərbi avadanlıqların istehsalına öz ölkəmizdə başlanılaçaqdır. Odur ki, Azərbaycanın sürətlə inkişafından qorxuya düşən ermənilər istənilən anda daxili sabitliyimizin pozulmasına cidd-cəhdələ çalışır, dünya dövlətləri qarşısında Azərbaycanı gözdən salmağa, ölkəmizə siyasi təzyiqlər göstərməyə çalışırlar. Lakin bu cəhdələr boşça çıxır, düşmənlərimizin xarici havadarlarının da ətəklərindən əlləri üzülür, özləri gülünc vəziyyətdə qalırlar. Tarix boyu güclü ordusu, möhkəm sərhədi olan ölkə yağı düşmən tapdağında qalmayıb. Indi Azərbaycanın güclü orduya ehtiyacı var. Ərazisinin 20 faizi işgal altında olması, 1 milyondan çox vətəndaşının öz ata-baba yurdundan didərgin düşməsi deməyə əsas verir ki, ölkədə ordu quruculuğuna böyük diqqət yetirilməsi çox vacibdir. Möhtərəm İlham Əliyev bütün bu amilləri nəzərə alaraq, həmişə ordu quruculuğu məsələsini vacib bir məsələ kimi ön plana çıkmışdır.

Bir daha əminliklə deməliyik ki, işgal altında olan torpaqlarımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olacaq, Azərbaycan tam şəkildə öz suverenliyinə, ərazi bütövlüyünə nail olacaqdır.

Xalqımız üçün ən ağır problem olan Ermanistan-Azərbaycan-Dağlıq Qarabağ problemi ölkə prezidentini daim narahat edir. Mövcud vəziyyətlə barışmayan İlham Əliyev özünün möhkəm və qətiyyətli mövqeyini də ortaya qoyur: "Heç kəsə sırr deyil ki, iqtisadi cəhətdən zəif ölkələrdə güclü ordu olmur. Yalnız iqtisadi cəhətdən güclü olan ölkələr güclü orduya malik olurlar. Bizim də vəzifəmiz budur. Biz ölkəmizi gücləndirəcək, zənginləşdirəcəyik. Ölkəmiz sürətlə inkişaf edəcək və yaranmış iqtisadi potensial, o cümlədən bəlkə də, ilk növbədə, ordu

quruculuğuna sorf olunacaqdır.

Daha sonra prezident demişdir:

"Orduya ayrılan xorclor hor il artır. Büdcədə nozordö tutulmuş xorclor artır. Bundan sonra da orduya ayrılan vəsaitlər artacaqdır. Azərbaycanın iqtisadi potensialı güclənir. Ölkə zəngin ölkəyə çevriləcəkdir. Əlbəttə, bütün başqa sahələrlə yanaşı, ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Biz öz ordu, hərbi potensialımızı gücləndirməliyik. Artıq bu istiqamətdə çox önemli addımlar atılır.

Ümummilli liderimiz Heydər Əliyevin töşəbbüsü ilə bu istiqamətdə çox önemli, demək olar ki, həlliçi addımlar atılmışdır. Bu siyaset bundan sonra da davam etdiriləcəkdir. Bizim ordu istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Amma biz istoyırıq ki, orдумuz daha da güclü olsun. Ordu da xidmət edən zabitlərin, əsgərlərin şəraitü dəha da yaxşı olsun. Orduya qayğı var və bundan sonra da olacaqdır".

Azərbaycanda hər hansı məsələlərin müzakirosi zamanı İlham Əliyev faktoruna müraciət olunur. Həm ölkə prezidenti, həm də ziyanı, vətəndən kimi. Bu faktor Azərbaycanın içtimai-siyasi həyatında İlham Əliyev istinad edənlərin sayı günbəgün artırır. Təbii ki, bütün bunlar Heydər Əliyev siyasetinin davranışının təntənəsidir.

## İstifadə olunmuş ədəbiyyat

1. Геродот. История в 9 книгах. Москва - 2004 г.
2. Страбон. География в 17-и книгах "Навка" - 1964 г.
3. И.М. Дьяконов. История Мидии. Москва - 1956 г.
4. Илгар Алиев. История Мидии. Баку - 1960 г.
5. Сабир Асадов, Исрафил Мамедов. Терроризм, причина и следствие. Баку - 2001 г.
6. "Qarabağnamalar". Birinci kitab. Bakı, 1988
7. "Qarabağnamalar". Birinci kitab. Bakı, 1989
8. Z.Bünyadov, B.Yusifov. "Azərbaycan tarixi". Bakı, 1994
9. Yaqub Mahmudov. "Azərbaycan" qəzeti, 31 mart 2007-ci il.
10. Samuel A.Uimz. "Ermonistan terrorçu xristian ölkəsinin gizlinləri", 2003.
11. I.Məmmədov, "Azərbaycan tarixi". Bakı, 2005.
12. L.Hüseynov. "Beynəlxalq hüquq", "Bakı, Hüquq ədəbiyyatı", 2002.
13. Azərbaycan Avropa Şurasına gedən çətin və şorəli yol. "Xalq qəzeti", Bakı, 2006, 16 dekabr.
14. İlham Əliyev: Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaratmasına imkan verməyəcəkdir. "Xalq qəzeti", Bakı, 2007, 2 yanvar.

## M Ü N D Ə R İ C A T

Giriş .....	3
Xalqımızın tarixi erməni ideoloqlarının təcavüzünə məruz qalmışdır .....	10
Erməni və qaraçı tayfalarının yaranması .....	16
İlk müstəqil Azərbaycan dövlətinin yaranması .....	19
Qarabağ xanlığı .....	33
İrəvan xanlığı .....	35
"Daşnakşütüyin" siyasi partiya deyil, silahlı terror təşkilatıdır .....	38
Ermənilərin soyqırımı və deportasiya siyaseti .....	45
Qanlı faciələri unutmağa haqqımız yoxdur .....	55
Ermənilər olmayan paytaxtlarını axtarırlar .....	79
"Xristian ölkəsinin gizlinləri" .....	84
Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gölə biler .....	89
Quba məzarlığı tarixin böyük ittiham möhkəməsidir .....	96
1918-ci ilin martı isə özgə bir müsibət idi .....	104
Xocalı soyqırımı .....	116
Beynəlxalq hüquq normaları Xocalıda soyqırımının həyata keçirildiyini birmənalı təsdiqləyir .....	144
Ermənistənin beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu tarixi faktlar da təsdiqləyir .....	156
Azərbaycanın apardığı mübarizə haqq-ədalət mübarizəsidir .....	160

Çapa imzalanmışdır: 16.02.2011

Kağız formatı: 60x90 1/16

H/n hacmi: 11,5 ç.v.

Sifariş: 28

Sayı: 500

Kitab «ADILOĞLU» nəşriyyatında  
nəşrə hazırlanmış və çap edilmişdir.

Ünvan:Bakı şəh., Şərifzadə küç., 202

Tel.: 418-68-25; 433-00-43

Web: [www.adiloglu.az](http://www.adiloglu.az);

E-mail: [adiloglu2000@gmail.com](mailto:adiloglu2000@gmail.com)

Az 2011  
1306



Əlibala Səttar oğlu Məhərrəmzadə 1976-ci il avqustun 9-da Azərbaycan Respublikasının Quba şəhərində, ziyah ailəsində anadan olub. 1993-cü ildə Bakı şəhəri Nəsimi rayonunun 151 sayılı orta təhsil məktəbini uğurla bitirib. Həmin il Nazirlər Kabinetin yanında Xalq Təsərrüfatını idarəetmə İnstitutunun Biznes üzrə menecerlik fakültəsinə qəbul olunub və 1997-ci ildə ali təhsilini uğurla başa vurub. 1997-ci ildə

Türkiyə Respublikasının İstanbul Universitetinin İqtisadiyyat bölümünə daxil olub, 1999-cu ildə iqtisad elmləri namizədi dərəcəsini müvəffəqiyyətlə müdafiə edib.

Əlibala Səttar oğlu Məhərrəmzadə hazırda Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. "Kaspian Audit Kompani" şirkətinin müdürü vəzifəsində çalışır.

Azərbaycan Yaziçilar Birliyinin üzvüdür. Siyasi və iqtisadi mövzuda yazılan bir neçə kitabın müəllifidir. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yaziçilar Birliyinin fəxri üzvüdür. Ukrayna Respublikasının «Müqəddəs Georgi» ordeni laureatıdır.

Ailəlidir, iki övladı var.